

TEKNOLOGİYA



NATİQ AXUNDOV
HÜMEYİR ƏHMƏDOV
XURAMAN SƏLİMOVA
NƏZAKƏT ƏLİYEVA



Texnologiya fənni üzrə dərsliyin METODİK VƏSAİT

Bu nəşrlə bağlı irad və təkliflərinizi
aspoligraf.ltd@gmail.com və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığa görə əvvəlcədən təşəkkür edirik!



SLAYİH

MÜNDƏRİCAT

İzahat vərəqəsi.....	3
Məzmun standartlarının reallaşma cədvəli	6
IV sinif üçün «Texnologiya» fənninin illik planlaşdırılması.....	7

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

1. Texnologiyaların inkişafı.....	10
2. İstehsalat müəssisələri və istehsal	13
3. Emal texnologiyaları və vasitələri	15
4. Texnoloji vasitələrin və maşınların təsnifikasi. Məişət texnikası.....	19
5. Robot texnikası.....	22

MƏİŞƏT MƏDƏNİYYƏTİ

6. Özümüzə xidmət edək, sağlamlığımızı və bitkiləri qoruyaq	25
7. Yemək süfrələri və onların tərtibatı	27
8. Qonaq və bayram süfrələri.....	30
9. Yemək masası ətrafında davranış qaydaları	34

KAĞIZ VƏ KARTONUN EMALI

10. Cildlənmiş məmulatlar. Nazik dəftər	36
11. Bədii işlər üçün çərçivə	39
12. Kartondan karandaşqabının hazırlanması	42
13. Xirdavat üçün sandıqça	45

KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

14. Kağızqatlama sxemləri. Kəpənək	47
15. Kağızdan baş geyimləri	50
16. Ornamentlər	53

YAPMA

17. Çoxqatlı çizma	56
18. Dərinləşdirilmiş relyef	58
19. Plastilin lentdən hazırlanmış kompozisiya	60
20. Qabların dizaynı	62

TIKMƏ VƏ NAXİŞLAMA

21. Çarpaz tigmə	64
22. İlgək tikişi	67
23. Dəm çaydanı üçün isidici kukla. Əlcək-kukla	69

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

24. Qablaşdırmanın bağlanması.....	72
25. Bədii quraşdırma. Dizayn.....	74
26. Papye-maşedən hazırlanmış məmulatlar	77
27. Yarıqlı kılıdı olan həcmli məmulatlar	80
28. Dəridən məmulatların hazırlanması	83
29. Plastik butulkadan məmulatlar	86
30. Oduncaq, onun xassələri, tədarükü və emali	88
31. Lobziklə mişarlama	91
32. Hərəkətli oyuncاقlar	93
İstifadə edilmiş ədəbiyyat siyahısı	95

LAYİHƏ

İZAHAT VƏRƏQƏSİ

Ümumtəhsil məktəblərinin IV sinfi üçün «Texnologiya» fənni üzrə dərslik komplekti hazırlanar-kən şagirdyönümlülük, nəticəyönümlülük, öyrədənin və öyrənənin işini asanlaşdırmaq əsas məqsəd olmuşdur. Materialların seçilməsində, hazırlanmasında və tərtibində şagirdlərin yaş xüsusiyyətləri, psixoloji durumu, məktəblərin maddi-texniki bazası, gender bərabərliyi də nəzərə alınmışdır. Hər bir mövzu özünəməxsus dərs modeli əsasında təqdim olunmuşdur.

Məlum olduğu kimi, 2005-ci ildən başlayaraq, Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (saqlamlıq imkanları məhdud olan) uşaqların təhsilinin təşkili üzrə İnkışaf Programı həyata keçirilməyə başlamışdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar təbii ki, bu qayğının bir komponenti kimi xüsusi təhsilə də ehtiyac duyurlar. Bu isə **inklüziv təhsili** zəruri edir. Ölkəmizdə həyata keçirilən təcrübə çərçivəsində inklüziv təhsili tətbiq edən pilot məktəblər fəaliyyət göstərir. Bunu nəzərə alaraq, vəsaitdə inklüziv təhsildə vacib olan bəzi məsələlərin şərhini verməyi vacib hesab edirik.

İnlüxiv təhsil hər bir şagirdə psixoloji dəstək verilməsini, ona qarşı diqqətli olmayı, onun üçün nəticəyönümlü təlimi təmin edən şərait yaradılmasını nəzərdə tutur. Hər bir şagird, əslində, fərdi ya-naşma tələb edir. Hər bir sinifdə bu və ya digər dərəcədə belə problemlə uşaq ola bilər. Bu halda müəllimlər adaptasiya və modifikasiya strategiyalarından istifadə edərək xüsusi təhsilə ehtiyacı olan uşaqların qruplarda iştirakını təmin edə, onların təlimdə müvəffəqiyyət qazanmasına nail ola bilərlər. Adaptasiya xüsusi təhsilə ehtiyacı olan şagird üçün tapşırığın daha əyani şəkildə təqdim edilməsidir.

Modifikasiya məsələnin məzmununun sadələşdirilməsidir. Sinifdə autist (özünə qapılan) şagird varsa, diqqətinin məhdud olduğunu nəzərə alaraq müəllim tapşırıqları onun üçün sadələşdirir.

Qeyd etməliyik ki, müəllim vəsaitində IV sinif üzrə standartlar əsasında dərslərin tədrisi mərhələləri araşdırılmış, məzmun standartlarının reallaşma və integrasiya cədvəlləri, illik planlaşdırma nümunəsi verilmişdir. Verilmiş dərs nümunələrində dərsin hər mərhələsində müəllim və şagirdin fəaliyyəti açıqlanmışdır. Tədris prosesində şəraitə uyğun olaraq metodlar, vasitələr, tədqiqat sualları dəyişə bilər.

Artıq respublikamızda şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistem müvəffəqiyyətlə tətbiq olunur. Məzmun standartlarının mənimşənilməsi istiqamətində müxtəlif qiymətləndirmə növlərindən istifadə edilir. Bu qiymətləndirmə növləri müvafiq məsələlərə aydınlıq göturmək məqsədi daşıyır:

İlkin səviyyənin qiymətləndirilməsi (diagnostik qiymətləndirmə) şagirdin artıq nələri bildiyini müəyyən edir və təlimin düzgün qurulmasında müəllimə kömək edir. Şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris olunmuş materialın hansı hissəsini bilirlər?

Şagird irəliləyişlərinin monitorinqi (formativ qiymətləndirmə) vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsi həyata keçirilir. Standartların mənimşənilməsinə doğru şagirdlər kifayət qədər irəliyə bilirlərmi? Hər altı həftədən gec olmayıraq, şagirdlərin standartlar üzrə nailiyyətlərinin daha ümumi monitorinqi təşkil edilməlidir.

Ümumi təhsil pilləsində təhsilalanlarının attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarına əsaslanaraq qeyd edilməlidir ki, ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən hər yarımilin sonunda II və III siniflərdən fərqli olaraq, IV sinifdə böyük summativ qiymətləndirmə də aparılmalıdır.

«Texnologiya» fənni üzrə bütün summativ qiymətləndirmələr 45 dəqiqə ərzində aparılır.

Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ümumi təhsil sisteminə Qiyamətləndirmə Konsepsiyası»nın tələbləri nəzərə alınmaqla hazırlanır. Suallar hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandırma biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandırma biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

- 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;
- 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;



- 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
 - 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.
- Şagirdlərin bütün summativ qiymətləndirmələrdə yuxarıda göstərilənlər nəzərə alınmaqla topladıqları balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:

- 30-dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə;
- 30-dan 60-dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə;
- 60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə;
- 80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə.

Yekun (summativ) qiymətləndirmə. Yekun (summativ) qiymətləndirmə aşağıdakı suallara cavab verir: Şagird materialı bilir və başa düşürmü? Bildiklərini tətbiq edə bilirmi? Daha irəli getmək üçün lazımi səviyyəyə çatmışdır mı?

IV sinifdə «Texnologiya» fənnindən şagirdlərin bilik və bacarıqlarını hər bir mövzu ilə bağlı qruplar üzrə qiymətləndirmə üçün cədvəl nümunəsinin müəllim vəsaitinə daxil edilməsi də məqsədəyən hesab edilmişdir.

Qrup işinin qiymətləndirilməsi (istənilən meyar əlavə oluna bilər)

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
1. Tapşırığı tam və düzgün yerinə yetirmə					
2. İşi vaxtında yerinə yetirmə					
3. Təqdimetmə					
4. Əməkdaşlıqlı etmə					

Şagirdin fəaliyyəti qiymətləndirildikdə meyalar elə müəyyənləşdirilməlidir ki, onlar hər bir şagirdin fərdi keyfiyyətlərinə uyğun gəlsin. Məlum qaydalara görə yeni fənn proqramları (kurikulumlar) tətbiq olunan siniflərdə formativ qiymətləndirmə rubrikələr üzrə aparılır. Rubrik xüsusi növ qiymətləndirmə şkalasıdır. O, iki əsas suala cavab verir: 1. Mən nəyi qiymətləndirməliyəm? (obyekt, məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər) 2. Aşağı, orta və yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə bilmək olar?

Aşağıda bir rubrik nümunəsini təqdim edirik:

Meyar	“2” qiymət	“3” qiymət	“4” qiymət	“5” qiymət
İzahetmə	Emal texnologiyalarına aid iş proseslərini mərhələlər üzrə izah edə bilmir.	Emal texnologiyalarına aid iş proseslərini mərhələlər üzrə müəllimin sualları əsasında izah edir.	Emal texnologiyalarına aid iş proseslərini mərhələlər üzrə izah edir.	Emal texnologiyalarına aid iş proseslərini mərhələlər üzrə düzgün izah edir.
Təhlükəsizlik qaydalarına əməl etmə.	Məmulatı hazırladıqda təhlükəsizlik qaydalarına əməl etmir.	Məmulatı hazırladıqda təhlükəsizlik qaydalarına müəllimin köməyi ilə əməl edir.	Məmulatı hazırladıqda təhlükəsizlik qaydalarına əməl edir.	Məmulatı hazırladıqda təhlükəsizlik qaydalarına düzgün əməl edir.

Şagirdlərin özünüqiymətləndirmə cədvəlini də doldurmaları tövsiyə olunur.

Özünüqiymətləndirmə cədvəli

Mən bu gün dərsdə nəyi öyrəndim:	
1.	
2.	
Gələcəkdə nəyi öyrənmək istərdim:	
1.	
2.	

Vəsaitdə verilən bütün dərs modelləri, yeni interaktiv tolimlə keçirilən dərsin strukturunu əks etdirir. «Texnologiya» fənni üzrə məzmun standartları əsasında hazırlanmış dərs modellərində şagirdlərin idrakı, informativ-kommunikativ, psixomotor fəaliyyətlərinin inkişafı, habelə zəruri vərdişlərə yiyələnmələri



diqqət mərkəzində saxlanılmışdır. Təqdim olunan dərslərə yaradıcı yanaşılmaqla onu zənginləşdirmek və daha maraqlı etmək müəllimin ixtiyarına verilir. Başlıcası, şagird tərəfindən biliklərin və praktik bacarıqların müstəqil qazanılmasına imkan və şərait yaratmaq, «öyrənməyi öyrətmək» prinsipinə sadiq qalmaq lazımdır.

I V S İ N İ F

IV sinfin sonunda şagird:

- emal texnologiyalarının mahiyyətini anladığını nümayiş etdirir;
- emal prosesinə hazırlıq işlərini yerinə yetirir;
- verilmiş materiallardan (kağız, karton, parça, plastilin, oduncaq, ərzaqlar) müxtəlif məmulatlar hazırlayır;
- texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir;
- məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir;
- müxtəlif əşyaları qrafik təsvir edir.

Məzmun xətləri üzrə əsas və alt standartlar

1. Emal texnologiyaları

Şagird:

1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş etdirir.

- 1.1.1. Müxtəlif emal texnologiyaları və vasitələri ilə bağlı kiçik təqdimatlar edir.
- 1.1.2. Tanıdığı emal texnologiyalarının tətbiq edildiyi istehsal sahələri (zavod, fabrik, kombinat) haqqında məlumatla malik olduğunu nümayiş etdirir.

- 1.1.3. Emal vasitələrinin funksiyalarını şərh edir, təyinatını müəyyənləşdirir və təqdimatlar edir.

1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.

- 1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
- 1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
- 1.2.3. Məmulatın hazırlanması ardıcılığını müəyyənləşdirir.

- 1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.

1.3. Verilmiş materiallardan (kağız, karton, parça, plastilin, oduncaq, ərzaqlar) müxtəlif məmulatlar hazırlayır.

- 1.3.1. Məmulatların detallarını hazırlayır.
- 1.3.2. Detalları birləşdirməklə müxtəlif məmulat (məmulatlar) hazırlayır.
- 1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
- 1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
- 1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
- 1.3.6. Hazırladığı məmulatı (məmulatları) təqdim edir.

2. Texnika elementləri

Şagird:

2.1. Texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.

- 2.1.1. Texnoloji maşınların təsnifatını aparır və onlar haqqında kiçik təqdimatlar edir.
- 2.1.2. Texnoloji vasitələrin təsnifatını aparır və onlar haqqında kiçik təqdimatlar edir.
- 2.1.3. Məişət texnikalarından istifadə bacarıqları nümayiş etdirir.

3. Məişət mədəniyyəti

Şagird:

3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir.

- 3.1.1. Özünəxidmət qaydalarına riayət olunması barədə kiçik təqdimatlar edir.
- 3.1.2. Bitkilərin ətraf aləmdə rolü və əhəmiyyəti haqqında kiçik təqdimatlar edir.
- 3.1.3. Yemək masası ətrafında qrup tərkibində davranış bacarıqlarını nümayiş etdirir.
- 3.1.4. Müxtəlif variantlı yemək süfrələri tərtib edir.
- 3.1.5. Qonaq və bayram süfrələrini tərtib edir.

4. Qrafika

Şagird:

4.1. Əşyaları qrafik təsvir edir.

- 4.1.1. Hazırlanacaq məmulatın texniki rəsmələrini və eskizlərini oxuyur.
- 4.1.2. Müstəvi və həcmli fiqurların hissələrinin təsvirini çəkərkən sədə dizayn bacarıqları nümayiş etdirir.



Məzmun standartlarının reallaşma cədvəli

Standart	Mövzu	Dərsin №-si
1.1.1.; 2.1.2.; 2.1.3.	Texnologiyaların inkişafı	1
1.1.1.; 1.1.2.	İstehsalat müəssisələri və istehsal	2
1.1.1.; 1.2.2.; 1.2.4.; 2.1.3.	Emal texnologiyaları və vasitələri	3
1.3.5.; 2.1.1.; 2.1.2.; 2.1.3.	Texnoloji vasitələrin və maşınların təsnifatı. Məişət texnikası	4
2.1.1.	Robot texnikası	5
3.1.1.; 3.1.2.	Özümüzə xidmət edək, saqlamlığımızı və bitkiləri qoruyaq	6
3.1.4.; 3.1.5.	Yemək süfrələri və onların tərtibatı	7
3.1.3.; 3.1.4.; 3.1.5.	Qonaq və bayram süfrələri	8
3.1.3.	Yemək masası ətrafında davranış qaydaları	9
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Cildlənmiş məmulatlar. Nazik dəftər	10
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Bədii işlər üçün çərçivə	11
4.1.1.; 4.1.2.	Kartondan karandaşqabının hazırlanması	12
4.1.1.; 4.1.2.	Xırdavat üçün sandıqça	13
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.3.; 1.3.4.; 1.3.6.	Kağızqatlama sxemləri. Kəpənək	14
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.3.; 1.3.4.; 1.3.6.	Kağızdan baş geyimləri	15
1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Ornamentlər	16
1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Çoxqatlı çizma	17
1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.; 4.1.2.	Dərinləşdirilmiş reliyef	18
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.; 4.1.2.	Plastilin lentdən hazırlanmış kompozisiya	19
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.; 4.1.2.	Qabların dizaynı	20
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Çarpaz tikmə	21
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	İlgək tikişi	22

IZAHAT VƏRƏQİ

Standart	Mövzu	Dörsin №-si
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Dəm çaydanı üçün isidici kukla. Əlcək-kukla	23
1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Qablaşdırmanın bağlanması	24
1.1.1.; 1.3.4.; 1.3.6.	Bədii quraşdırma. Dizayn	25
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Papye-maşedən hazırlanmış məmulatlar	26
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Yarıqlı kılıdı olan həcmli məmulatlar	27
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Dəridən məmulatların hazırlanması	28
1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Plastik butulkadan məmulatlar	29
1.1.1.; 1.3.5.	Odundaq, onun xassələri, tədarükü və emalı	30
1.1.1.; 1.1.2.; 1.3.5.	Lobziklə mişarlama	31
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Hərəkətli oyuncaqlar	32

IV SİNİF ÜÇÜN «TEXNOLOGİYA» FƏNNİNİN ILLİK PLANLAŞDIRILMASI

Tədris vahidi	Mövzu	Standart	İnteqrasiya	Resurslar	Saat
Diagnostik qiymətləndirmə					1
Texnologiyaların inkişafı	1.1.1.; 2.1.2.; 2.1.3.	A.d.:1.1.1.; İnf.: 3.2.6.; H.b.: 4.2.1.	Peşələri əks etdirən şəkillər, insanların əmək fəaliyyətinin məqsədlərini əks etdirən diaqram, texnoloji vasitələrin (əmək alətlərinin, mexaniki alətlərin, elektrik alətlərinin) şəkilləri, dərslik, iş vərəqləri		2
İstehsalat müəssisələri və istehsal	1.1.1.; 1.1.2.	A.d.: 1.1.1.	Dərslik, iş vərəqləri, et və ya kağız kombinatının, süd və ya maşın zavodunun, tikiş, ayaqqabı və ya toxuculuq fabrikinin təsvirləri olan fotosəkillər		2
Emal texnologiyaları və vasitələri	1.1.1.; 1.2.2.; 1.2.4.; 2.1.3.	A.d.: 1.1.1.; 1.1.2.	Dərslik, iş vərəqləri, qayçı, vintaçan, iynə, çəkic, elektrik burgusu, məngənə, bıçaq, rəndə və s.		2
Texnoloji vasitələrin və maşınların təsnifatı. Məişət texnikası	1.3.5.; 2.1.1.; 2.1.2.; 2.1.3.	A.d.: 1.1.2.; 2.1.3.; H.b.: 4.2.1.	Texnoloji vasitələr (cilingər alətləri, xarrat alətləri, tikinti alətləri), elektrik alətlərinin şəkilləri, dərslik, iş vərəqləri, mösət texnikası təsvir edilmiş şəkillər		1
Robot texnikası	2.1.1.	H.b.: 4.2.1.; A.d.: 1.1.2.; 2.1.3.	Robot texnikası təsvir edilmiş şəkillər, dərslik		1



İZAHAT VƏRƏQİ

Tədris vahidi	Mövzu	Standart	İnteqrasiya	Resurslar	Saat
Məisət mədəniyyəti	Özümüzə xidmət edək, sağlamlığımızı və bitkiləri qoruyaq	3.1.1.; 3.1.2.	H.b.: 1.4.1.; 4.1.1.; 4.1.3.; A.d.: 2.1.3.	Dərslik özünəxidmət, sanitariya-gigiyena qaydaları və bitkiləri əks etdirən şəkillər, iş vərəqləri	2
	Kiçik Summativ Qiymətləndirmə				
	Yemək süfrələri və onların tərtibatı	3.1.4.; 3.1.5.; 3.1.6.	H.b.: 1.1.1.; 2.1.1.; 2.1.2.; 4.2.1.; A.d.: 1.2.1.; 1.2.3.; T.i.: 2.2.4.; İnf.: 3.2.6.	Dərslik, yemək süfrələrini əks etdirən şəkillər (səhər, nahar, şam yeməkləri)	2
	Qonaq və bayram süfrələri	3.1.3.; 3.1.4.; 3.1.5.; 3.1.6.	H.b.: 3.1.1.; A.d.: 2.1.3.	Dərslik, qonaqlıq və bayram süfrələrinə aid şəkillər, süfrə ləvazimatlarının şəkilləri	2
	Yemək masası ətrafında davranışlı qaydaları	3.1.3.	H.b.: 2.1.2.; A.d.: 1.2.1.; 1.2.3.; T.i.: 2.2.4.; İnf.: 3.2.6.	Dərslik, günün müxtəlif vaxları əks etdirən süfrə şəkilləri	2
Kağız və kartonun emallı	Cildlənmiş memüllatlar. Nazik dəftər	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.b.: 1.1.1.; A.d.: 1.2.1.; 1.2.3.; İnf.: 3.2.6.	Rəngli kağızlar, flomaster, qayçı, sığallayıçı, dərslik, karton, PVA yapışqanı və parça	2
	Bədii işlər üçün çərçivə	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	T.i.: 2.2.4.; İnf.: 3.2.6.	Rəngli kağız dəsti, modullar, sığallayıçı, xətkəş, qayçı, qələm, dərslik, fotosəkil üçün çərçivə	2
	Kiçik Summativ Qiymətləndirmə				
	Kartondan karandaşqabının hazırlanması	4.1.1.; 4.1.2.	T.i.: 4.1.2.	Kağız, rəngli karandaş, sığallayıçı, xətkəş, qayçı, PVA yapışqanı, fırça, karandaşqabının şəkli	2
Kağızqatlama və naxışkeşinə	Xırdavat üçün sandıqça	4.1.1.; 4.1.2.	H.b.: 2.1.1.; 2.1.2.; İnf.: 3.2.6.; T.i.: 4.1.2.	Sandıqca, karton, PVA yapışqanı, parça, qayçı, flomaster, dərslik	2
	Kağızqatlama sxemləri. Kəpənək	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.3.; 1.3.4.; 1.3.6.	H.b.: 1.1.1.; A.d.: 1.2.1.; İnf.: 3.2.6.	Rəngli kağız, flomaster, qayçı, dərslik	2
	Kağızdan baş geyimləri	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.3.; 1.3.4.; 1.3.6.	H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.	Rəngli kağız, flomaster, qayçı, sığallayıçı, dərslik, A1 ölçülü kağız vərəqi, A4 ölçülü divar kağızı vərəqi, A1 ölçülü qəzet vərəqi	2
	Kiçik Summativ Qiymətləndirmə				
	Böyük Summativ Qiymətləndirmə				
Yapma	Ornamentlər	1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; 1.2.3.; T.i.: 2.2.4.; İnf.: 3.2.6.	Ağ kağız, rəngli kağız dəsti, qayçı, köçürmə kağızı, qələm, müxtəlif heyvan siluetləri, PVA yapışqanı, fırça, dərslik, dəftərxana bıçağı, karton	2
	Çoxqatlı cizma	1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.b.: 2.1.2.; 4.2.1.; T.i.: 4.1.2.; X.d.: 1.1.1.	Hazır çoxqatlı cizmələr, müxtəlif kəsici alətlər, metal örtüklü karton, plastilin, pannolar və şəkillər	2
	Dərinləşdirilmiş relyef	1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.; 4.1.2.	H.b.: 1.1.1.; 2.1.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.	Karton, plastilin dəsti, heykəl nümunələri, heykəltəraş bıçağı	2
	Plastilin lentdən hazırlanmış kompozisiya	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.; 4.1.2.	H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.	Plastilin dəsti, kağız, diş çöpü, plastilindən hazırlanmış səkil nümunələri, kibrət qutusu, dərslik, heykəltəraş bıçağı	2
	Qabların dizaynı	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.; 4.1.2.	H.b.: 1.1.1.; 2.1.1.; 2.1.2.	Məmulatın hazır nümunəsi, plastilin dəsti, plastilin təməldə qab-qacaq, dərslik, iş vərəqləri	2
Kiçik Summativ Qiymətləndirmə					1



İZAHAT VƏRƏQİ

Tədris vahidi	Mövzu	Standart	İnteqrasiya	Resurslar	Saat
Tikmə və nümunələşmə	Çarpaz tikmə	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.; F.t.: 4.1.2.	Parça, rəngli saplar, iynə, oymaq, qayçı, dərslik, iş vərəqləri, çarpaz tikmə nümunələri	2
	İlgək tikişi	1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.; F.t.: 4.1.2.	Parça, rəngli saplar, iynə, oymaq, qayçı, dərslik, «İlgək tikişi»nə aid nümunələr, bu tikişla yerinə yetirilmiş məmulat nümunələri	2
	Dəm çaydanı üçün isidici kukla. Əlcək-kukla	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.	Parça, pambiq, iynə, pozan, oymaq, köçürmə kağızı, qələm, dərslik, iş vərəqləri, çaynik üçün isidici kukla və əlcək-kukla nümunələri	2
Müxtəlif materiallardan quraşdırma	Qablaşdırmanın bağlanması	1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.b.: 1.1.1.; A.d.: 1.2.1.	Qaytan, ip, lent, qutu, ayaqqabı qutusu, konfet qutusu, oyuncak qutusu, hazır qablaşdırma nümunələri, iş vərəqləri	2
	Kiçik Summativ Qiymətləndirmə				
	Bədii quraşdırma. Dizayn	1.1.1.; 1.3.4.; 1.3.6.	H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.	Karton, plastilin dəsti, diş çöpü, müxtəlif şəkillər, dərslik	1
	Papye-maşədən hazırlanmış məmulatlar	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.b.: 1.1.1.	Qəzet kağızı, içərisində su olan qab, undan və ya nişastadan hazırlanmış çiriş, vazelin və ya sellofan təbəqə, PVA yapışqanı, sulu emulsiya, xırda dənəli sumbata kağızı, bıçaq, qayçı, yapışqan, müxtəlif boyalar və firçalar	2
	Yarıqlı kilidi olan həcmli məmulatlar	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.	Ağ kağız, rəngli kağız dəsti, qayçı, qələm, PVA yapışqanı, yapışqan üçün firça, dərslik, iş vərəqləri, karton, dəftərxana bıçağı, kağız zolaqları, folqa	2
	Dəridən məmulatların hazırlanması	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.	Müxtəlif dəri məmulatları, köhnə əşyalar, PVA yapışqanı, qayçı, köhnə çəkmə, əlcək, köhnə dəri çantalar, dərslik, dəftərxana bıçağı, iş vərəqləri	2
	Kiçik Summativ Qiymətləndirmə				
	Plastik butulkadan məmulatlar	1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.	Plastik butulka, qayçı, bıçaq, siğallayıcı, dəftərxana bıçağı	2
	Oduncaq, onun xassələri, tədarükü və emali	1.1.1.; 1.3.5.	H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.	Altlıq nümunələri, oduncaq yapışqanı, dərslik, mişar, bıçkı, lobzik, iş vərəqləri	1
	Lobziklə mişarlama	1.1.1.; 1.1.2.; 1.3.5.	H.b.: 4.2.1.	Dərslik, lobzik	1
	Hərəkətli oyunaqlar	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.	Məftil, karton, sap, kağız dəsti, köçürmə kağızı və camlı kağız, biz, taxta altlıq, mis məftil, yapışqan, yapışqan üçün firça, qalın tikiş sapı, qara rəngli flomaster	2
Böyük Summativ Qiymətləndirmə					1
Cəmi:					68



TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR



1. TEXNOLOGİYALARIN İNKİŞAFI (2 saat)

STANDART 1.1.1.; 2.1.2.; 2.1.3.

MƏQSƏD

Şagird:

1. Müxtəlif emal texnologiyaları və vasitələri ilə bağlı kiçik təqdimatlar edir.
2. Texnoloji maşınlar haqqında kiçik təqdimatlar edir.
3. Texnoloji maşınları və texnoloji vasitələri fərqləndirir.

İNTEQRASIYA

A.d.: 1.1.1.; İnf.: 3.2.6.; H.b.: 4.2.1.



Yeni bilik
verən dərs



Kiçik qruplarla
iş, böyük
qrupla iş



Beyin həmləsi,
müzakirə



Peşələri əks etdirən şəkillər, insanın əmək fəaliyyətinin məqsədlərini
əks etdirən diaqram, texnoloji vasitələrin (əmək alətlərinin, mexaniki
alətlərin, elektrik alətlərinin) şəkilləri, dərslik, iş vərəqləri

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim şəkilləri göstərərək şagirdlərə müraciət edir:

1. Bu şəkillərdə nə təsvir olunub?

LAYIHƏ

TEXNOLOGİYALAR VƏ TEKNOLOJİ VASİTƏLƏR

TEXNOLOGİYALAR VƏ TEKNOLOJİ VASİTƏLƏR

(1)

1. TEKNOLOGİYALARIN İNKİŞAFI

 Texnologiyalar haqqında nəyi bilirik?

İnsan qədim zamanlardan öz həyat və amak şəraitini yüngülləşdirən keşflər edirdi. Bir neçə min il bundan avval insan bütün işləri özü görürdü. Sonra o, heyvanları shiləsdirməyi öyrəndi. Onlardan amayın yüngülləşdirilməsində və zəruri tələbatlarının ödənilməsində istifadə etdi.

 Və günlərin bir gündə onun ağlına buxarın gündündən istifadə idəyən galid. İnsan buxar məşinləri yaratdı və onlardan maharətli istifadə etdi.

Sonra əsrlər ötdü. İnsan beyni bir qədər də inkişaf etdi. İndi artıq o ağır işlərdə köməyin çatı biləcək sadə mexanizmlər hazırlanmağı bacarrıdı. Su və küləyin təbii enerjisindən istifadə etməyi öyrənmişdi.

Daha sonra onun tərəfindən daxiliyyən mühərriki ixtira olundu. Bu ixtira yeni məşinlərin yaranmasına yol açıldı.

 6

TEXNOLOGİYALAR VƏ TEKNOLOJİ VASİTƏLƏR



Bəşəriyyət kömür, neft, qaz çıxartmayı və onları yanacağa çevirməyi öyrəndi. Elektrik enerjisi olda etmək və onu işığa, istiliyə, mexaniki hərəkətə çevirmək insanın böyük uğuru oldu.

XX əsrda iss insan informasiyalarını örtürməsi və saxlanmasının yeni üsullarını düşünbən tapdı və xüsusi texniki vasitələr – televizor, mobil telefon, fotoaparət və videokamera, kompüter yaratdı.

Kompüter, telefon və modem adlanan xüsusi qurğunun köməyi ilə ümumdünya informasiya səbəkəsinə – interneta girişəldə etdi.

Bu gün internetin köməyi ilə insan yenilikləri öyrənir, qəzet, jurnal, kitab oxuyur, sonatın və texnologiyaların tarixi ilə tanış olur. Kitabxanaların və tədris ocaqlarının saytlarına daxil olmaqla hətənən bütün sahələrinə aid vacib məlumatları oldo edir. Onu maraqlandırıran istanlan sual müxtəlif ölkələrdə yaşayış həmfikirleri ilə müzakirə edə bilir.

 7

2. İnsan əməyi haqqında nə deyə bilərsiniz?
3. İnsanın əmək fəaliyyəti ilə məşğıl olmaqdə məqsədi nədir?
4. Peşə haqqında nə deyə bilərsiniz?

Şagirdlər suallara cavab verirlər.

Tədqiqat sualı:

- Texnologiyanın inkişaf etməsinə səbəblər hansılardır?

Şagirdlər tədqiqat sualı ətrafında tədqiqat aparırlar. Müəllim şagirdlərin mülahizələrini dinləyir.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür. Şagirdlərə dərslikdəki mövzuya uyğun səhifələri oxumağı tapşırır. Qruplara iş vərəqləri paylanır.

I qrup. Səhifə 6–9-da gördünüz şəkillərlə əlaqədar peşələri insanların tələbatına uyğun olaraq sadədən mürəkkəbə doğru sıralayın.

II qrup. İnsanın əmək fəaliyyətindəki rolunu açıqlayın.

III qrup. Məişət cihazlarının və çuqun pilətələrin yaranma səbəblərini deyin.

IV qrup. Məişət avadanlığının və cihazların insanların inkişafında hansı mühüm əhəmiyyəti olduğunu izah edin.

DƏVƏT



TEXNOLOGİYALAR VƏ TEKNOLOJİ VASİTƏLƏR

TEXNOLOGİYALAR VƏ TEKNOLOJİ VASİTƏLƏR

Son yüz ildə gündəlik hayatı insanın amayını yığınlaşdırın bir çox məişət cihazları keşf edilib.

XX əsrin əvvəllərində yaradılmış məişət cihazları hazırda istifadə etdiyimiz müasir cihazlardan çox fərqli idi.

Məsələn, ilk tozoran maşın 1904-cü ildə ixtrə olunub. Bu maşın tozu əllə sıxılan xəzərlərin köməyi ilə təmizləyirdi.

İlk paltaryuan maşın isə dəstəyin fırladılması ilə hərəkət götürən taxta loyan ibarəti idi. O, 1900-cü ildə ixtrə olunmuşdur.

XIX əsrin əvvəlində qədər yeməyi sobada hazırlayırdılar, sonra kömür və ya odunla qızdırılan qucun pilətlər düşünüb tapdırlar. İlk qaz piləti XX əsrin əvvəllərində, 1936-ci ildə ixtrə olunmuşdur.

8

TEXNOLOGİYALAR VƏ TEKNOLOJİ VASİTƏLƏR

1895-ci ildə radioqabuledici keşf edildi. XX əsrin 20-ci illərində kütləvi radioqabuledici istehsal başlandı. Səsi çox zəif olduğundan onları dinləmək üçün qulaqcılardan istifadə edilirdi.

XX yüzilliğin 30-cu illərində televizor keşf olundu. O, ağ-qara televizori parıldayan ekranla malik idi.

SUALLAR

1. Sizə hansı məişət cihazları məlumdur?
2. Məişət cihazları insanlara necə kömək edir?
3. Məişətdə sizə kömək edən məişət texnikası hansılardır?
4. Məişət cihazlarından istifadə etdikdə evdə görülen işlərdən hansını daha çox bəyənirsınız?

«Hansı məişət əşyasının elektron variantını görmək istəyirdiniz?» mövzusunda esse yazın.

9

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müəllim suallar verərək müzakirəni təşkil edir.

Müzakirə sualları:

1. İnsanlar öz tələbatını ödəmək üçün əvvəller nələrdən istifadə ediblər? (*Heyvan əməyindən və sadə əmək alətlərindən.*)
2. Sadə mexanizm nə deməkdir? (*Sadə əmək alətləri və qurğular.*)
3. Texnologiya nədir? (*İnsanların öz həyatlarını yaxşılaşdırmaq və dəyişmək üçün istifadə etdikləri üslub və qaydalar texnologiya adlanır.*)
4. Hansı xüsusi texniki vasitələri tanıyırsınız? (*Televizor, mobil telefon, kompüter.*)
5. Köhnə texnologiyalar əsasında yaradılmış hansı yeni cihaz və qurğuların adını sədala bilərsiniz? (*Əl ilə sıxılan xəzlər vasitəsilə işləyən təmizlik qurğusunu müasir tozsoran, dəstəyin fırladılması ilə hərəkətə gətirilən taxta ləyəni paltaryuan maşın əvəz etdi.*)

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və bir daha insan əməyi, peşələr, mexanizmlər və yeni texnologiyalar üzərində dayanır. Bəzi yeni məişət texnikasını və texnoloji avadanlıqları sadalayır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim qruplara tapşırıq verir.

Tapşırıq: Texnologiyaların inkişafı haqqında fikirlərinizə əsaslanaraq gələcəkdə hansı texnologiyaların elektron variantını görmək istədiyinizi təsvir etməyə çalışın.

Qruplar tapşırığı yerinə yetirir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunmuş qaydalara müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli üzrə meyarlar əsasında aparılır.

Ev tapşırığı: «Elektron texnologiyalar insana necə kömək edir» mövzusunda esse yazın.



2. İSTEHSALAT MÜƏSSİSƏLƏRİ VƏ İSTEHSAL (2 saat)

STANDART 1.1.1.; 1.1.2.

MƏQSƏD

Şagird:

1. Tanıldığı emal texnologiyasının tətbiq edildiyi istehsal sahələri (zavod, fabrik, kombinat) haqqında tam məlumatla malik olduğunu nümayiş etdirir.
2. Müxtəlif emal texnologiyaları ilə bağlı kiçik təqdimatlar edir.

İNTEQRASIYA

A.d.: 1.1.1.



TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR



RESURSLAR

Dərslik, iş vərəqləri, ət və ya kağız kombinatının, süd və ya maşın zavodunun, tikiş, ayaqqabı və ya toxuculuq fabrikinin təsvirləri olan fotosəkillər

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

2. İSTEHSALAT MÜƏSSİSƏLƏRİ VƏ İSTEHSAL

Minilliklər boyu insan yaşayış məskəni salmağı qida əldə etməyi, hayat üçün lazımlı məmulatlar istehsal etməyi öyrənib.

Bəs istehsalat nədir?
İstehsalat müəssisəsi növə deyilir?

**İstehsalat təbii xammalın, materialların və enerjinin emalı noticanda həyat üçün zəruri olan əşyaların – əmək alətləri, mexanizmlər, məşənlər, məgliviyat, rabita və informasiya vasitələrinin, qida və sonnət məhsullarının hazırlanmasıdır.
Yuxarıda sadalanın istehsalat müəssisələrində istehsal olunur.**

Hansı istehsalat müəssisələrini tanıyırsınız?
Zavod, fabrik və kombinat haqqında nə biliyiniz?

Zavod böyük istehsalat müəssisəsidir. Daha doğrusu, istehsalı mexaniklaşdırılmış proseslərdən ibarət sonnət müəssisəsidir. Məsələn, avtomobil zavodu, traktor zavodu, aviasiya zavodu, şüşə zavodu və s.
Zavodlarda fəhlərlər və ya avtomatik mexanizmlər məmulatı ardıcıl olaraq yığırlar. Avtomobil zavodunda avtomobillər yığma konveyer üsulu ilə hazırlanır.

10

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

Şəkər baxaraq süd məhsulları istehsalının müasir texnologiyaları haqqında danışın.

İnkən **Sentrifuga**** **Çən** **Pasterizasiya***** **Sistern***
Qablaşdırma Qaymaq Üzsüz və Pendir Yogurt Pasteriza edilmiş süd
və yağı Üzərindən yaramızsız süd

Fabrik**** – kütləvi məmulat istehsal edən iri sonnət müəssisəsidir (məsələn, tikiş fabrikı, şirniyyat fabrikı, corab fabrikı, çay fabrikı, mebel fabrikı)

11

***Sistern** – mayənləri (neft, benzin, süd) saxlamaq və daşmaq üçün böyük çən
****Sentrifuga** – mayenli tərkib hissələrinə ayıran cihaz
*****Pasterizasiya** – süddə mikropların inkişafının qarşısını almaq məqsədilə onları müəyyən həddə qədər qızdırmaqla zərərsizləşdirmək üçün aparılan omaliyyat
******Sterilizasiya** – mikrobusuzlaşdırma
***** Fabrik – latın sözü olub, «emalatxana» deməkdir.

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim şəkilləri nümayiş etdirərək şagirdlərə müraciət edir:

1. Sizcə, istehsalat nədir?
2. Hansı istehsal müəssisələrini tanıyırsınız?
Şagirdlər sualları cavablandırırlar.

Tədqiqat suali:

- Zavod, fabrik və kombinatların hər biri ayrı-ayrılıqda hansı funksiyaları yerinə yetirir?



LAYİHƏ

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

Şagirdlər tədqiqat sualı ətrafında tədqiqat aparırlar.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və iş vərəqləri paylayır. Şagirdlərə dərslikdəki mövzuya uyğun səhifələri oxumağı tapşırır.

I qrup. Zavod nədir və onun istehsalat müəssisəsi kimi nələr istehsal etdiyini danışın.

II qrup. Səh. 10–11-dəki şəkillərə baxaraq müasir texnologiyalar haqqında danışın.

III qrup. Fabrik nədir və o, necə sənaye müəssisəsidir?

IV qrup. Kombinat nədir və o, özündə hansı müəssisələri birləşdirir?

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

Kombinat* — bir neçə müəssisənin bir istehsalatda birləşməsidir (məsələn, kağız kombinatı, metallurgiya kombinatı, kimya kombinatı, evtikmə kombinatı və s.). Kombinatda eyni məhsul istehsal edən müəssisələr birləşir.

Kağız kombinatının sxemini nəzərdən keçirin və kütłəvi istehsalın müasir texnologiyaları haqqında, məsələn, kağız məmulatları haqqında danışın.

SUALLAR

1. Sizə məlumat olan istehsal məhsullarını sadalayın.
2. Məhsulların istehsal edildiyi yerləri adlandırın.
3. İstehsal dedikdə nə başa düşürsiniz?
4. Zavod fabrikdan hansı cəhatlərinə görə forqlənir?
5. Kombinat dedikdə nə başa düşürsiniz?

* Kombinat – istək sənəd olub «birliqmiş» deməkdir.
** Makulatura – kağız tollantı.
*** Konveyer – nəqlitmə üçün aranılaşdırılmış hərəkət edən qurğu
**** Rulon – silindr şəklində bükülmüş kağız

12

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müəllim suallar verərək müzakirəni təşkil edir.

Müzakirə sualları:

- İstehsalat müəssisəsi nə deməkdir? (*Hansısa bir məhsul istehsal edən müəssisə*.)
- Hansı istehsalat müəssisələrini tanıyırsınız? (*Fabriklər, zavodlar, kombinatlar*.)
- Hansı zavodları tanıyırsınız? (*Avtomobil zavodu, traktor zavodu, aviasiya zavodu, şüşə zavodu və s.*)
- Hansı fabrikləri tanıyırsınız? (*Tikiş fabriki, şirniyyat fabriki, corab fabriki, ayaqqabı fabriki, mebel fabriki və s.*)
- Sizə hansı kombinatlar məlumdur? (*Metallurgiya kombinatı, kimya kombinatı, evtikmə kombinatı, ət kombinatı və s.*)
- Müasir dövrə uyğun istehsalın hansı texnologiyaları haqqında danışa bilərsiniz? (*Sədən dən mürəkkəbə*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və cavabları ümumiləşdirir. Bir daha istehsalat sahələrinin üzərində dayanır.



TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim qruplara tapşırıq verir.

Tapşırıq: «Hansı məişət əşyاسının elektron variantını görmək istərdiniz?» mövzusunda esse yazın.
Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar işlərini yerinə yetirir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunmuş qaydalara müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli üzrə meyarlar əsasında aparılır.

Ev tapşırığı: Tanıdığınız istehsalat müəssisələri və istehsal haqqında fikirlərinizi yazılı şərh edin.



3. EMAL TEKNOLOGİYALARI VƏ VASİTƏLƏRİ (2 saat)

STANDART 1.1.1.; 1.2.2.; 1.2.4.; 2.1.3.


MƏQSƏD

Şagird:

1. Müxtəlif emal texnologiyaları və vasitələri ilə bağlı təqdimatlar edir.
2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
3. Məmulatın materialına uyğun emal texnologiyası seçir.
4. Texnoloji vasitələr haqqında kiçik təqdimatlar edir.

İNTEQRASIYA

A.d.: 1.1.1.; 1.1.2.



TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

3. EMAL TEXNOLOGİYALARI VƏ VASİTƏLƏRİ

İstehsalat müəssisələrində məmulat necə hazırlanır?
Emal texnologiyaları haqqında nə bilirsiniz?
Hansi emal texnologiyalarını tanıyırsınız?

İstehsalat müəssisələri müxtəlif məmulatlar istehsal edir. Məmulati hazırlanmaq üçün əvvəlcə material emal olunur. Bu məqsədə müxtəlif emal texnologiyalarından istifadə edilir.

Emal texnologiyaları — məmulatin hazırlanması prosesində materialın, xammalın və ya yarımfabrikatın voziyiytinin, xassalarının və formalarının dayırılmasına istifadə olunan texnoloji əmaliyyatlardır. Kasma, deşma, yapma, birləşdirme, qatlama, tikma, hörəmə və s. emal texnologiyalarıdır. Nişanlama isə köməkçi əmaliyyatdır.

Hansı emal vasitələrini tanıyırsınız?
Onların təyinatı haqqında nə deyə bilarsınız?

Materialın formasını və ölçüsünü dayışan alətlərə **emal vasitələri** deyir. Emal vasitələrini və onların təyinatına nəzər yetirək.

Qayçı — kəsici alətdir.
Məişət qayçısı ilə kağızı, parçanı, eləcə də saçı və dirnaqları kəsir. Domir lövhəni və kabeli kosmək üçün isə istehsalat qayçuları mövcuddur. Hidravlik qayçılardan xilasedicilər yol məaliyyət hadisələri noticisində zərər çəkmiş insanları avtomobilindən çıxarmaq məqsədi ilə geniş istifadə edirlər.

Vintaçan — başlığında şılışı* olan yivli məmulatları borkitmak və acmaq üçün nəzərdə tutulmuş çilingər alətidir.

* Şılış — yaruq

13

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

Iynə — sort materialdan hazırlanmış, deliyi olan, sıjuclu, nazik, uzunsov alətdir. Iynənin köməyi ilə tikma əmaliyyatı yerinə yetirilir. Tikis maşınlarının dəyəri olur. Iynə həm də tibbi lavazimatdır.

Çekic — zərba alətdir, mismar vurmaq, məmulati döyüb yastılatmaq və xirdalamaq üçün istifadə edilir. Çekic insanların istifadə etdiyi on qadim əl alətidir.

Burğu — desik açmaq üçün nəzərdə tutulmuş desicidir. Burğu, həm də gençlər üçün, yəni kiçik ölçülü desicidə böyütmək üçün tətbiq oluna bilər.

Balta — kəsici alətdir. Onun tiyoli metal bağlı ağac dəstəyə geydirilmişdir. Baltadan, adətən, ağacı qırmaq, doğramaq və ya ona görkəm vermək üçün istifadə olunur.

Məngənə — cilingərlilik və ya xarratlıqda istifadə olunan tərtibatdır. Müxtəlif emal növlərində (misişlər, burlama, yonma və s.) detalları borkitmak üçün istifadə edilir. Məngənə bir cüt paralel dodaqdan ibarətdir. Dodaqlardan biri, adətən, tarpanmaz olur, ikincisi detala vintin köməyi ilə sixılır. Cilingər məngənəsi çox vaxt metaldan, xarrat məngənəsi isə ağacdən hazırlanır.

Rəndə — odunağı yonmaq üçün istifadə olunan alətdir. Rəndədən ağac məmulatlarının sothini yonub barabarlaşdırmaq, hamarlamaq onların ölçülərini azaltmaq üçün istifadə olunur.

Bıçaq — kəsici alətdir. O, kəsici tərəfi çox iti olan paz və dəstəkden ibarətdir. Pazın batıcı ucu ola bilər. Müxtəlif alətlərin, dəzgahların, maşın və mexanizmlərin (masson, rəndə, otşəkən, maşın, buldozer və s.) kəsici hissələri bıçaq adlanır.

14

RESURSLAR

Dərslik, iş vərəqləri, qayçı, vintaçan, iynə, çekic, elektrik burğusu, məngənə, bıçaq, rəndə və s.

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim şagirdlərə müraciət edir:

1. Emal texnologiyaları haqqında nə bilirsiniz?
2. Hansı emal vasitələrini tanıyırsınız?

Şagirdlər suallara cavab verirlər.

LAYİHƏ

17



TEXNOLOGİYALAR VƏ TEKNOLOJİ VASİTƏLƏR

TEXNOLOGİYALAR VƏ TEKNOLOJİ VASİTƏLƏR

Mışar — bərk materialları (oduncaq, metal, plastik kütlo, daş v.s.) kosmak (mışarlamak) üçün çoxlu sayda kəsici dişləri olan alətidir.



Biz — dəstekli iynədir. Ayaqqabı ustaları tərəfindən müxtalif materialları (masson, dorini) deşmek üçün istifadə olunur. Biz xarrat və dölgər işlərində da tətbiq edilir, döfərxana lovazimati kimli, elektrik quraşdırma aləti kimi da istifadə olunur. Bizin dostüyü ağaçdan, plastik kütħədən ola bilər.



Elektrik burğusu — deşik açmaq üçün nəzərdə tutulmuş elektromekaniki alətdir. Onun köməyi ilə xarrat, cılıngır və dölgər işlərində deşmə əməliyyatları yerinə yetirilir.



Bel — dəstaya geydirilmiş müstəvisəkili enli paz ağızlılığı olan alətidir. Bel — inşaat və kənd təsərrüfatı işlərində, qazma, temizləmə, daşma əməliyyatları üçün istifadə edilir.



Yastıağız kolbotin — bu alətin piramidasıkillı dodaqlarının daxili səthi kartiklidir. Cılıngor-quraşdırma və elektronmontaj aləti. Bündən başqa itığınız, yumruağız kolbotinlər də vardır.



SUALLAR

1. İstehsalat müəssisələrinde məmulatın hazırlanması üçün nə etmək lazımdır?
2. Sizə malum olan emal texnologiyalarını sadalayın.
3. Emal texnologiyaları hansı məqsəd xidmət edir?
4. Emal vasitələri hansı məqsəd üçün yaradılmışdır?
5. Sizə malum olan emal vasitələri ilə yerinə yetirilən emal texnologiyaları hansılardır?

Alətləri və onlara yerinə yetirilən əməliyyatları aşağıdakı cavdvalda qruplaşdırın.

Alətlər	Adları	Alətlərlə yerinə yetirilən əməliyyatlar
Oduncaq emalı üçün alətlər		
Metal emalı üçün alətlər		
Geyim hazırlamaq üçün alətlər		

15

Üçün istifadə edilən alətlərin adını deyin və onlardan hansı məqsədlə istifadə olunduğunu izah edin.

Qruplar tapşırığı yerinə yetirirlər.

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müəllim suallar verərək müzakirəni təşkil edir.

Müzakirə sualları:

1. Siz hansı əmək alətlərini tanıyırsınız? (*Şagirdlər bir neçə əmək alətinin adını sadalayırlar.*)
2. Siz hansı kəsici alətləri tanıyırsınız? (*Bıçaq, mışar, qayçı, bıçqi.*)
3. Siz hansı deşici alətləri tanıyırsınız? (*Biz, burğu, elektrik burğusu.*)
4. Bu alətlərlə işlədikdə hansı təhlükəsizlik texnikası qaydalarına əməl etmək lazımdır? (*Təhlükəsizlik qaydaları sadalanır.*)

TƏHLİKƏSİZLİK

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və qeyd edir ki, emal vasitələrinin köməyi olmadan emal texnologiyalarını həyata keçirmək qeyri-mümkündür. Onlar insanın əməyini yüngülləşdirir və vaxta qənaət edir.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim qruplara tapşırıq verir.

Tapşırıq: Cədvəli doldurun.

Oduncaq emalı üçün alətlər	Metal emalı üçün alətlər	Parça emalı üçün alətlər	Digər işlərdə istifadə olunan alətlər

Qruplar tapşırığı icra edirlər.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi və rubrik formasında aparılır.

Ev tapşırığı: Dərzi və xarrat alətləri, onların yerinə yetirdiyi texnoloji əməliyyatlar haqqında fikrinizi şərh edin.



4. TEXNOLOJİ VASİTƏLƏRİN VƏ MAŞINLARIN TƏSNİFATI. MƏİŞƏT TEXNİKASI (1 saat)

STANDART 1.3.5.; ; 2.1.1.; 2.1.2.; 2.1.3.

MƏQSƏD

Şagird:

1. Texnoloji машınların, məişət texnikasının və texnoloji vasitələrin təsnifatını aparır.
2. Texnoloji машınlar və məişət texnikası haqqında təqdimat edir.
3. Texnoloji vasitələr haqqında təqdimat edir.
4. Zəruri məişət texnikasından istifadə bacarıqları nümayiş etdirir.
5. Təhlükəsizlik qaydalarına əməl edir.

İNTEQRASIYA

A.d.: 1.1.2.; 2.1.3.; H.b.: 4.2.1.

HAYİH



TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

**4. TEXNOLOJİ VASİTƏLƏRİN VƏ
MƏŞİNİN TƏSNIFLƏTİ. MƏİŞƏT TEKNİKASI**

Təyinatına görə texnoloji vasitələri hansı qruplara ayırmak olar?

Alətlər aşağıdakı qruplara bölünür:

• Cilingər alətləri	• Ölçmə alətləri
• Xarrat alətləri	• Corrah alətləri
• Tikinti alətləri	• Yol alətləri
• Kənd təsərrüfatı alətləri	• Meteoroloji alətlər

Alətləri və məşinləri sadalayaq:

- **Çilingər alətləri** — burğu, çəkic, kələstin, yeyə, vintaçan, dəmir qələm, desikanın və s.
- **Xarrat alətləri** — ol burğusu, lobzik*, mişar, ronda, biçqi, iskənə, balta və s.
- **Tikinti alətləri** — elektrik burğusu, ağır çəkic, perforator (süxurqazan, dalikaçan alət), dairəvi elektrik mişarı, iskənə, rongsaz malası, taxta çəkic, su tərazi və s.
- **Kənd təsərrüfatı alətləri** — susopun, kürök, yaba, bel, dirmiq, doryaz, kötmen, koton, toxu, bağban qayıçı və s.
- **İş prosesinin təyinatına xarakterino görə məşinləri aşağıdakı qruplara bölmək:**
- **Energetik məşinlər (məşin-mühərriklər)** — bu və ya digər növdən olan enerjini mexaniki işa çevirir (mosolon, elektrik mühərrikləri, daxiliyinma mühərrikləri, soyuducular və s.).
- **Daiyidircilər (generatorlar)** — mühərrikdən alınan mexaniki enerjini bağda növ enerjiya çevirir (mosalon, carəyan generatorları, turbinlər və s.).
- **Noqluyut məşinlər** — aqya və materialların vəziyyətini və istiqamətini dayışdırır (mosalon, konveyerlər, qaldırıcı kranlar, nasoslar və s.).
- **İnformasiya məşinləri** — informasiya mübadiləsi üçün nəzərdə tutulub (mosalon, kompüterlər, mexaniki integratorlar** və s.)
- **Bir çox məşinlərin** əsas hissəsi mühərriklər təşkil edir. Tayyarəni hərəkətə götürən reaktiv*** mühərrikdir.

*Lobzik — ayrıxılı konturu olan figurları misarlaşdırmaq üçün alət
**Integrator — hesablayıcı
***Reaktiv — qaz, boxer və s-nin yaradığı qövvə hesabına yaranan hərəkət

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

Təyyarə səmada necə hərəkət edir? Bu suala cavab tapmaq üçün reaktiv mühərrikin işi ilə tanış olaq. Mühərrikin qabaq hissəsindəki böyük por havanı sorur. Sonra hava sixılır və yanma kamerasında yanacağın yanması hesabına qızır. Bunun noticisində hava genişlənir. Qızılmış hava şırnağı mühərrikin arxa hissəsindən çıxır və təyyarənin irəlləməsinə səbəb olur.

Turbinin işi ilə tanış olaq. Turbin — buxarin, qazın və ya horəketli suyun enerjisini mexaniki işa çevirir rotorlu* mühərrikdir. Su şırnağı çəlovhu turbinin parlorunu itaşır və val fırladır. Külek turbininin parlorunu işa külek fırladır.**

Su və külek turbinlərindən çox vaxt elektrik generatorlarında istifadə olunur.

Məişət texnikası nodır? Məişətdə on çox istifadə olunan texniki vasitələr hansılardır?

Evde istifadə edilən bütün texniki avadanlıq **məişət texnikası** adlanır. Məişət texnikası insan əməyini yüngülləşdirir, insanın gündəlik həyatında rahatlıq yaradır.

Məişət texnikasına aşağıdakılardaxildir:

- **Hesablama texnikası** — hesablama makinəsi, şoxsi kompüter;
- **Matbox texnikası** — soyuducu, dondurucu, qəbūyan məşin;

*Rotor — mühərrik və işleyen məşinlərin fırlanın hissəsi
**Çəlov — eksavatorda və bəzi mexanizmlərdə torpaq və s. götürmək üçün metal təkna



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qrupla iş



İŞ ÜSULLARI

Beyin həmləsi,
karusel,
auksion

RESURSLAR

Texnoloji vasitələr (çilingər alətləri, xarrat alətləri, tikinti alətləri), elektrik alətlərinin şəkilləri, dərslik, iş vərəqləri, məişət texnikası təsvir edilmiş şəkillər

TAYİH

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 2 dəq.

Müəllim şagirdlərə müraciət edir:

1. Texnoloji əməliyyatlarda hansı alətlərdən istifadə olunur? (*Çilingər, xarrat, tikinti alətləri, kənd təsərrüfatı alətləri və s.*)
2. Texnologiya dərslərində hansı alətlərdən istifadə olunur? (*Çəkic, dəmir qələm, iskənə, rəngsaz malası, susəpən, bağban qayçısı, lobzik, mişar və s.*)
3. Sizcə, maşınlar təyinatına görə hansı qruplara bölünür? (*Energetik maşınlar, dəyişdiricilər, nəqliyyat-texnoloji maşınlar, nəqledici maşınlar, informasiya maşınları.*)
4. Hansı məişət texnikasını tanıyırsınız? (*Hesablama texnikası, mətbəx texnikası, ev işi, gışdırmaq üçün elektron cihazları və s.*)

Tədqiqat sualı:

- Texnoloji vasitələrin, maşınların və məişət texnikasının insan həyatında hansı müüm əhəmiyyəti var?

Tədqiqat sualı ətrafında şagirdlər tədqiqat aparırlar.

II mərhələ: Tədqiqatın aparılması – 5 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və onlara iş vərəqləri paylanır. Dərslikdəki mətni oxumağı şagirdlərə tapşırır.

I qrup. Səh. 16-dakı ən çox işlədilən alətlərin adını yazın.

II qrup. Cədvələ peşələr üzrə uyğun gələn alətlərin adını yazın.

Kənd təsərrüfatı alətləri	Dülgər alətləri	Rəngsaz alətləri

III qrup. Cədvələ peşələr üzrə uyğun gələn alətlərin adını yazın.

Xarrat alətləri	Çilingər alətləri	Tikinti alətləri

IV qrup. Cədvələ təsnifatına görə maşınların və məişət texnikasının adını yazın.

Energetik maşınlar	İnformasiya maşınları	Texnoloji maşınlar

III mərhələ: Məlumat mübadiləsi – 10 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 5 dəq.

Müzakirə sualları:

1. Siz texnoloji əməliyyatlarda istifadə olunan hansı alətləri tanıyırsınız? (*Çilingər, xarrat, tikinti, kənd təsərrüfatı alətləri.*)



TEXNOLOGİYALAR VƏ TEKNOLOJİ VASİTƏLƏR

2. Texnologiya dərslərində hansı alətlərdən istifadə olunur? (*Mışar, çəkic, rəndə, bel, iskənə və s.*)
3. Hansı çilingər alətlərini tanıyırsınız? (*Burğu, çəkic, kəlbətin, yeyə, vintaçan və s.*)
4. Hansı xarrat alətlərini tanıyırsınız? (*Lobzik, müşar, rəndə, iskənə, balta və s.*)
5. Hansı kənd təsərrüfatı alətlərini tanıyırsınız? (*Yaba, dirmiq, dəryaz, kotan, toxə və s.*)
6. Xarakterinə görə maşınlar hansı qruplara bölünür? (*Energetik maşınlar, dəyişdiricilər, texnoloji maşınlar və s.*)
7. Məişət texnikası deyəndə nə başa düşürsünüz? (*Paltaryıyan maşın, qabyuyan maşın, tozsoran və s.*)
8. Məişət texnikasından istifadə edərkən təhlükəsizlik qaydalarına necə əməl edirsiniz? (*Ütüdən, sobadan, tozsorandan ehtiyatla istifadə etmək və s.*)
9. Müasir elektron cihazlar nə ilə idarə olunur? (*Orijinal və universal pultlar ilə*)
10. Elektron cihazları sadalayın. (*Musiqi mərkəzi, televizor, məişət gücləndiricisi, telefon*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 5 dəq.

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və bir daha texnoloji vasitələr və maşınların təsnifatı, eləcə də məişət texnikasından istifadəni zəruri edən səbəblərin üzərində dayanır. Qeyd edir ki, texnoloji vasitələr və maşınlar insan əməyini yüngülləşdirir, vaxta xeyli qənaət edir.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 15 dəq.

Qruplardan hər birinə istədikləri bir məişət cihazı və ya maşının iş prinsipinin sxemini hazırlamaq tapşırılır.

VII mərhələ: Qiymətləndirmə – 3 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Ev tapşırığı: Texnoloji vasitələrə, maşınlara və məişət texnikasına aid internet materiallarından əlavə məlumat toplayın və onları şərh edin.



5. ROBOT TEKNİKASI (1 saat)

STANDART 2.1.1.

MƏQSƏD

Şagird:

Robot texnikasının təsnifatını aparır və onlar haqqında kiçik təqdimatlar edir.

İNTEQRASIYA

H.b.: 4.2.1.; A.d.: 1.1.2; 2.1.3.

TAZİH

TEXNOLOGİYALAR VƏ TEKNOLOJİ VASİTƏLƏR

DÖRSİN TİPİ

Yeni bilik verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla iş, böyük qrupla iş

İŞ ÜSULLARI

Beyin həmləsi,
BİBÖ

RESURSLAR

Robot texnikası
təsvir edilmiş
şəkillər, dərslik

DÖRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 2 dəq.

Müəllim şagirdlərə müraciət edir:

1. Yeni yaranan maşın və mexanizmlər haqqında nə bilirsiniz?
2. Robot haqqında nə bilirsiniz?
3. Robot nə üçün yaradılmışdır?
4. Robotlar hansı istehsalat sahələrində tətbiq olunur?
5. Robotların hansı növləri sizə məlumdur?

Tədqiqat suali:

– Robot texnikasının insan həyatında hansı mühüm əhəmiyyəti var?

Şagirdlər tədqiqat sualı ətrafında tədqiqat aparırlar.

II mərhələ: Tədqiqatın aparılması – 5 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və suallara cavab verməyi tapşırır.

I qrup. Robot nədir və hansı robotları tanıyırsınız?

II qrup. Robotların hansı növlərini tanıyırsınız?

III qrup. Sofiya robotu haqqında nə bilirsiniz?

IV qrup. Kütləvi robotlaşdırmanın şərtləndirən səbəblər hansılardır?

TEXNOLOGİYALAR VƏ TEKNOLOJİ VASİTƏLƏR

(C) I 5. ROBOT TEKNİKASI

Müasir zamanda texnika və texnologiyaların sürətli inkişafı noticəsində yeni maşın və mexanizm növləri yaranır. Bunlara robotlar addılır.

Siz robotlar haqqında nə bilirsiniz?

Robot — müxtəlif növ mexaniki əməliyyatları həyata keçirmək üçün nəzarət tutulmuş, əvvəlcədən daxil edilmiş programasında fəaliyyət göstərən mexaniki qurğudur.

Robot ətraf mühitin vəziyyəti haqqında məlumatı, adətən, verici vasitəsi ilə alır.

Robot insan amayını qışman və ya bütövlükdə əvəz edərək istehsalat və digər əməliyyatları müştəqil olaraq həyata keçirə bilər. Bu zaman robot operatordan komanda alaraq (ol ilə idarəetmə) daxil edilmiş proqramla uyğun müştəqil (avtomatik idarəetmə) fəaliyyət göstərə bilər.

«Robot» sözü ilk dəfə 1920-ci ildə cəx yazılışı Karel Čapek tarafından düşünülmüş və «R.U.R.» pyesində istifadə edilmişdir.

Funksional təyinatından asılı olaraq robotlar — **sonayə robotları**, **məişət robotları**, **təhlükəsizliyi qorumaq üçün istifadə olunan robotlar**, **əməkdaş robotlar**, **əməkdaşlılıq sistemləri**, **industriyalı robotlar**, **hərbi robotlar**, **tədqiqatçı robotlar**, **oyuncak robotlar**, **androidlara** ayrılır.

Avtomobil zavodundakı səməye robotları

Məişət robotu – tözəran

Təhlükəsizliyi qorumaq üçün istifadə olunan robotlar

İndustriyalı robotlar

Əməkdaş robotlar

Əməkdaşlılıq sistemləri

Robotlarla əməkdaşlılıq

* R.U.R. — avtomatik universel robotlar

19



TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

III mərhələ: Məlumat mübadiləsi – 10 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 5 dəq.

Müəllim suallar əsasında müzakirəni təşkil edir.

Müzakirə sualları:

1. Yeni texnika və texnologiyaların inkişafı nə ilə nəticələnir? (*Yeni maşın və mexanizmlərin yaranması ilə nəticələnir.*)
2. Robot hansı məqsədə xidmət edir? (*Robot müxtəlif növ mexaniki əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuşdur.*)
3. Robot sözü kimə məxsusdur? (*«Robot» sözü çex yazılıcısı Karel Čapekə məxsusdur.*)
4. Funksional təyinatlarına görə hansı robot növlərini tanıyırsınız? (*Sənaye robotları, məişət robotları, təhlükəsizliyi qoruyan robotlar, tibbi robotlar, hərbi robotlar, tədqiqatçı robotlar və androidlər.*)
5. «Sofiya» adlı robot nə vaxt və harada yaradılmışdır (*2015-ci ildə Çində yaradılmışdır.*)
6. «Sofiya» hansı məqsədlə yaradılmışdır? (*Sofiya qocalar evində, parklarda və bir çox tədbirlərdə insanlara kömək etmək üçün yaradılmışdır.*)
7. Kütləvi robotlaşdırmanın nə kimi üstünlükləri vardır? (*Robotlar 24 saat istehsalat əməliyyatlarını yerinə yetirir, keyfiyyətli məhsul hazırlayır, insanlar kimi xəstələnmir, istirahət etmir, əməkhaqqı və pensiya tələb etmir, insanın həyatına təhlükə törədən təsirlərə məruz qalmırlar.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 5 dəq.

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir, bir daha robotlar, onların növləri Sofiya robotu haqqında geniş məlumat verir. Robotların insan həyatında rolü və onların üstünlükləri haqqında məlumatları şagirdlərin diqqətinə çatdırır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 15 dəq.

Müəllim qruplara tapşırıq verir.

Tapşırıq: Kartondan təsəvvür etdiyiniz robotu hazırlayın.

VII mərhələ: Qiymətləndirmə – 3 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunmuş qaydalara müvafiq olaraq rubrik və qrupların qiymətləndirmə cədvəli əsasında aparılır.

Ev tapşırığı: «Robot dövrünün əhəmiyyəti və mənfi cəhətləri» mövzusunda sorğu aparın və qeyd edin.

MƏİŞƏT MƏDƏNİYYƏTİ



6. ÖZÜMÜZƏ XİDMƏT EDƏK, SAĞLAMLIĞIMIZI VƏ BİTKİLƏRİ QORUYAQ (2 saat)

STANDART 3.1.1.; 3.1.2.

MƏQSƏD

Şagird:

1. Özünəxidmətin insan həyatında əhəmiyyətini izah edir.
2. Sanitariya-gigiyena qaydalarının insan həyatında əhəmiyyətini izah edir.
3. Bitkilərin insan sağlamlığının mühafizəsində rolunu şərh edir.

İNTEQRASIYA

H.b.: 1.4.1.; 4.1.1.; 4.1.3.; A.d.: 2.1.3.



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş



İŞ ÜSULLARI

Beyin həmləsi,
müzakirə, Venn
diaqramı



RESURSLAR

Dərslik, özünəxidmət, sanitariya-gigiyena qaydaları və bitkiləri əks etdirən şəkillər, iş vərəqləri

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim şagirdlərə müraciət edir:

1. Özünəxidmət nə deməkdir?
2. Özünəxidmət işlərini əmək adlandırmaq olarmı?

LAYİHƏ



MƏİŞƏT MƏDƏNİYYƏTİ

MƏİŞƏT MƏDƏNİYYƏTİ

(II) 6. ÖZÜMÜZ XİDMƏT EDƏK, SAGLAMLIĞIMIZI VƏ BITKİLƏRİ QORUYAQ

Özünəxidmət dedikdə nə nəzərdə tutulur?
Sağlamlığımızı və bitkiləri qorumaq üçün nə etmək lazımdır?

Özünəxidmət, sağlamlığımızı və bitkiləri qorumaq bacarıqları hansılardır?

1. Səhər yataqdandan qalxdıqdan nə etməliyik?
2. İdmənlər maşğıl olmaq nə üçün lazımdır?
3. Paltarları nə üçün geyinir?
4. Ayaqqabı nə üçündür?
5. Kicik özünəxidmət işlərinə nə daxildir?
6. Nə üçün düzgün qidalanmaq lazımdır?
7. Otağı necə təmiz saxlamaq olar?
8. Yuyunduqda nəyə fikir vermək lazımdır?
9. Digləri necə yumnaq lazımdır?
10. Əllər və ayaglar nə vaxt yuyulur?
11. Yuyunduğdan sonra nə etmək lazımdır?
12. Dırnaqlara qulluq haqqında nə bilirsiniz?
13. Mikrob nadır?
14. Bu qaydalarla riayət etmək nə üçün lazımdır?
15. Təbistə bitkilərin rolu haqqında nə dey bilərsiniz?
16. İnsan bitkiləri nə üçün becərir?
17. Bitkilərin xeyirli cəhətləri hansılar?
18. Hər gün hənsi meyva və tarovazdan istifadə edirsiniz? Nə üçün?
19. Bitkilərin növleri haqqında nə bilərsiniz?
20. Dekorativ bitki nadır?
21. Meyvəli bitkilərin necə növü vardır?
22. Hansı taravaz növlərini tanıyırsınız?

Terovaz və onların insan sağlamlığında rolu haqqında esse yazın.

21

3. Hansı sanitariya-gigiyena qaydalarını bilərsiniz?

4. İnsanlar bitkiləri nə üçün qoruyur?

5. Bitkilərin canlıların həyatında rolü nə-dən ibarətdir?

Tədqiqat sualı:

– Özünəxidmətlə sağlamlığın və bitkiləri qorumağın hansı əlaqələri var?

Sağirdlər tədqiqat sualı ətrafında tədqiqat aparırlar.

II mərhələ: Tədqiqatın aparılması –

10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və suallara cavab verməyi tapşırır.

I qrup. Sağlam olmaq üçün özünüzə necə xidmət edirsiniz?

II qrup. Sanitariya-gigiyena qaydalarına nə üçün əməl etmək lazımdır?

III qrup. İnsanlar nə üçün bitkiləri becərir və onlara qulluq edirlər?

IV qrup. Venn diaqramı üzrə meyvə və tərəvəzin oxşar və fərqli cəhətlərini qeyd edin.

meyvə tərəvəz



III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müzakirə sualları:

1. Özünəxidmət qaydalarına nələr daxildir? (Özünəxidmət qaydaları sadalanır.)
2. Özünəxidmət qaydalarının əhəmiyyəti nədən ibarətdir? (Şagirdlər əmək prosesində iştirakları və bir çox işlərdə böyük lərə kömək etdikləri haqqında danışırlar.)
3. Bitkilərin insan həyatında rolü nədən ibarətdir? (Şagirdlər bitkilərin insan həyatındaki rolundan danışırlar.)

MƏİŞƏT MƏDƏNİYYƏTİ

4. Sağlamlığınızı necə qoruyursunuz? (*Sanitariya-gigiyena qaydalarına əməl edilir, qidalanmaya diqqət yetirilir.*)
5. Siz bitkiləri necə qoruyursunuz? (*Yaşlılıqların salınması və onlara qulluq qaydaları haqqında danışılır.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 5 dəq.

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir, bir daha özünəxidmət, sağlamlıq və bitkilərin qorunması qaydaları haqqında fikirlərini çatdırır. Bildirir ki, insanın normal fəaliyyəti üçün sağlamlıq çox vacib şərtidir. Sağlamlığı qorumaq üçün isə ətraf aləmi qorumaq vacibdir.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim qruplara tapşırıqlar verir.

I qrup. Tərəvəzlərin şəkillərini seçin və əhəmiyyətini qısa qeyd edin.

II qrup. Meyvələrin şəkillərini seçin və əhəmiyyətini qısa qeyd edin.

III qrup. Bostan bitkilərinin şəkillərini seçin və əhəmiyyətini qısa qeyd edin.

IV qrup. Yabanı bitkilərin şəkillərini seçin və əhəmiyyətini qısa qeyd edin.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar işlərini yerinə yetirir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunmuş qaydalara müvafiq olaraq rubrik və qrupların qiymətləndirmə cədvəli əsasında aparılır.

Ev tapşırığı: Özünüxidmət qaydaları, sağlamlıq və bitkilər haqqında esse yazın.



7. YEMƏK SÜFRƏLƏRİ VƏ ONLARIN TƏRTİBATI (2 saat)

STANDART 3.1.4.; 3.1.5.

MƏQSƏD

Şagird:

1. Estetik cəhətdən baxımlı yemək süfrəsi tərtib edir.
2. Yemək süfrəsinə uyğun olaraq qabları – ləvazimatları seçilir, onları düzgün yerləşdirir.
3. Sadə formada estetik cəhətdən baxımlı bayram süfrəsi tərtib edir.
4. Sadə formada estetik cəhətdən baxımlı qonaq süfrəsi tərtib edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 2.1.1.; 2.1.2.; 4.2.1; A.d.: 1.2.1.; 1.2.3.;
T.i.: 2.2.4.; İnf. 3.2.6.



MƏİŞƏT MƏDƏNİYYƏTİ

DƏRSİN TİPİ

Yeni bilik
verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qrupla iş

İŞ ÜSULLARI

Beyin həmləsi,
Klaster

RESURSLAR

Dərslik, yemək süfrələrini əks etdirən şəkillər (səhər, nahar, şam
yeməkləri)

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim şagirdlərə müraciət edir:

1. İnsan gündə neçə dəfə yemək yeməlidir?
2. Səhər, nahar, şam süfrəsini bəzəyəndə hansı ləvazimatlardan istifadə etmək lazımdır?
3. Səhər süfrəsini hazırlayanda hansı ləvazimatlardan istifadə etmək lazımdır?
4. Nahar süfrəsini hazırlayanda hansı ləvazimatlardan istifadə etmək lazımdır?
5. Şam süfrəsini hazırlayanda hansı ləvazimatlardan istifadə etmək lazımdır?

Tədqiqat sualı:

- Yemək süfrələrinin tərtibatı haqqında nə deyə bilərsiniz?

Şagirdlər tədqiqat sualı ətrafında tədqiqat aparırlar.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və onlara tapşırıqlar verir.

I qrup. Səhər süfrəsinin ləvazimatlarını təyin edin və suallara cavab verin. (*Tərtibat haqqında
danışın.*)

II qrup. Nahar süfrəsinin ləvazimatlarını təyin edin və suallara cavab verin. (*Tərtibat
haqqında danışın.*)

III qrup. Şam süfrəsinin ləvazimatlarını təyin edin və suallara cavab verin. (*Tərtibat haqq-
ında danışın.*)

IV qrup. Səhər, nahar və şam süfrəsində hansı yeməklərdən və neçə qəbul etmək lazımdır? (*İzah edin.*)



MƏİŞƏT MƏDƏNİYYƏTİ

MƏİŞƏT MƏDƏNİYYƏTİ

(II) 7. YEMƏK SÜFRƏLƏRİ VƏ ONLARIN TÖRTİBATI

Insanın istahası masanın bəzədilməsindən və yeməklərdən asılıdır?

Masa necə bəzədilir?
Yeməyin resepti deyəndə nə başa düşürsünüz?
Hansı xörəklərin hazırlanma qaydasını bilirsiniz?

Insannı qidalanması
Düzgün qidalanın insan sağlam olur. Dadlı yemək insana zövq verir. Yeməyin görünüşü, onun etri və dadi insanda yeməyin havos ayadır. Masanın xarici görünüşü və tərtibatı da insanın istahasını artırır.

Sağlam qidalanmanın əsas qanunları — müxtəliflik, mülayimlik və rejimdir*. Ən dadlı qida məhsulu belə tez-tez qəbul edildikdə insanı bəzədirir və organizm tərəfindən pis mənimləşir. Qidalanma zamanı müxtəlifliyə riayət edilməlidir. Çünki insan organizmına qida ilə birlikdə vitaminlər, su, yağlar, züləllər və karbohidratlar daxil olur. Eyni qida məhsulunda iso sadalanınlar hamisi olmur.

Uşaq qidası böyük qidasından fərqlidir. Uşaqlar böyüklerə nisbəton boy atmaq və inkişaf etmək üçün daha tez-tez və müxtəlif yeməklərlə qidalanmalıdır. Onların rasionuna** mütləq meyva və torvaz daxil olmalıdır.

Uşaqlar və böyükler gün ərzində neçə dəfə qida qəbul edirlər?
No üçün uşaqlar daha tez-tez qidalanırlar?

Qida qəbulu arasındaki 5-6 saatdan az olmamalıdır. Şəm yeməyini yatmadızdan on azı 4 saat öncə qəbul etmək lazımdır.

Şəm süfrəsi menyusu*** yüngül, az yağı kasımkən, bitki və torvaz mənşəli xörəklərdən ibarət olmalıdır. Sahar, nahar və şam süfrələrinin menyusu fəsilindən və ailə büdcəsindən asılı olaraq dəyişir.

Yeməyi bəzədilməsi
Masaya vermedən avval yeməyi bəzəyirler. Bunun üçün müxtəlif növ meyvo və torvazdan istifadə etmək olar. İstifadə edilən bozaklar yeməli olmalıdır. Bozak üçün yeməyin tərkibinə daxil olan ərzaqlardan istifadə edilməlidir. Bozaklar aspzə aletləri — bıçaqlar və matbox qayçıları ilə hazırlanır. Bu zaman aşağıdağı **qaydaları** yadda saxlamaq lazımdır:

- bozaklar yeməyin dadına uyğun olmalıdır;
- bozaklar sada olmalıdır;

* Rejim — qayda
** Rasion — qida miqdarı, qida norması
*** Menyu — yemək çəpdi

MƏİŞƏT MƏDƏNİYYƏTİ

Alma və qarağatdan dadlı «Xorçəng» adlı desert
Armud, üzüm, çiyələk və zeytundan «Kirpi» adlı desert



Novruz bayramında yumurtanı müxtəlif işsullarla bəzəmək olar.

SUALLAR

1. Sağlam qidalanma dedikdə nə başa düşürsünüz?
2. Sağlam qidalanmanın qanunları hansılardır?
3. Qida qəbulu arasındaki fasılı nə qədər olmalıdır?
4. Yeməyi bəzəmək üçün hansı qaydalarla riayət etmək lazımdır?
5. Yeməyi bəzədikdə torvazlardan necə istifadə edilir?
6. Bozak üçün hansı təbii rəngləyicilərdən istifadə edilir?

24

Evde masanı bəzəməkdə ananıza kömək edin. Yeməkləri daha gözəl bəzəmə variantları fikirləşin.

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müzakirə sualları:

1. Masanı səhər, nahar, şam süfrələrinə hazırlamaq nə deməkdir? (*Süfrənin səhər, nahar, şam yeməyi üçün tərtib edilməsi, bəzədilməsi.*)
2. Şam yeməyi nə üçün yüngül olmalıdır? (*Şagirdlər dərslikdəki fikirlərini söyləyirlər.*)
3. Sağlam qidalanmanın əsas qanunları bizdən nə tələb edir? (*Şagirdlər dərslikdəki fikirləri söyləyirlər.*)
4. Süfrənin tərtibatında bəzəklərin kompozisiya yaratması nə üçün vacibdir? (*Süfrənin zövqlə bəzədilməsi üçün.*)
5. Süfrənin tərtibatında bəzək üçün hansı xammallardan istifadə etmək məqsədə uyğundur? (*Kök, cuğundur, xiyar, göy soğan, yumurta, limon və s.*)

V mərhələ: Nəticə və ümumiləşdirme – 10 dəq.

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha səhər, nahar, şam yeməklərinin atributları, menyusu üzərində dayanır. Bəzəklərin səliqə ilə və menyuya uyğun hazırlanmasını bir daha şagirdlərin diqqətinə çatdırır.

TƏLİH



MƏİŞƏT MƏDƏNİYYƏTİ

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim qruplara tapşırıqlar verir.

I qrup. Səhər süfrəsinin bəzək elementlərini hazırlayın.

II qrup. Nahar süfrəsinin bəzək elementlərini hazırlayın.

III qrup. Şam süfrəsinin bəzək elementlərini hazırlayın.

I V qrup. Səhər, nahar və şam süfrəsində bəzək elementlərini hazırlayın.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi olaraq kömək edir.

Qruplar tapşırığı yerinə yetirir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunmuş qaydalara müvafiq olaraq rubrik və qrupların qiymətləndirmə cədvəli əsasında aparılır.

Ev tapşırığı: Evdə masanı bəzəməkdə ananıza kömək edin. Yeməkləri daha gözəl bəzəmə variantları fikirləşin.



8. QONAQ VƏ BAYRAM SÜFRƏLƏRİ (2 saat)

STANDART 3.1.3.; 3.1.4.; 3.1.5.

MƏQSƏD

Şagird:

1. Estetik cəhətdən baxımlı qonaq süfrəsi tərtib edir.
2. Estetik cəhətdən baxımlı bayram süfrəsi tərtib edir.
3. Sadə milli bayram süfrələrini tərtib edir.
4. Qonaq və bayram süfrələri ətrafında qrup tərkibində davranış bacarıqlarını nümayiş etdirir.

İNTEQRASIYA

H.b.: 3.1.1.; A.d.: 2.1.3.

LAYIHƏ

MƏİŞƏT MƏDƏNİYYƏTİ

MƏİŞƏT MƏDƏNİYYƏTİ



8. QONAQ VƏ BAYRAM SÜFRƏLƏRİ



Qonaq süfrəsi necə tərtib edilməlidir?

Masanı bəzayorkən, osason, naya fikir vermək lazımdır?

Xalqımızın yüksək qonaqpərvərlik keyfiyyətləri hamiya məlumdur. Qonaq qəbul etmək hər bir ailənin sevincinə sabab olur.

Müxtəlif xalqlar müxtəlif şəkildə qonaq qəbul edirlər. Masalan, ingilislər evlərində qonaq qəbul edərkən masaya bol yemək qoymayıb, bizim anlayışımıza görə çox ucuz nahar verməklə, yəni şirkiyat, qəhvə tokılıf etməklə kifayətlənlərlər. Onlar belə hesab edirlər ki, rəğbat baslıdları və maraqlı səhbat etmək istədikləri adamlarla görüşmək niyyəti ilə qonaq gedirlər. Yeri gəlmışkən, qeyd edək ki, qonaqların bu cür qəbul edilməsi çox münasib və səmərəlidir. Aila büdcəsindən qonaqlığın çox pül xərcəlməyə ehtiyac olmur. Belə olan haldə dostlularla ayda bir dəfə yox, daha tez-tez görüşməye imkan yaranır. Həm də sayısız-hesabsız hazırlıq işlərindən azad olun ev sahibəsi qonaqların rahat səhbat etməyə imkan tapır.

Lakin buna baxmayaraq, ildə bir dəfə də olsa, ziyaflət vermək lazımlıdır. Ziyaflərdə masanın bəzədilməsi, qonaqların qəbulu və yerləşdirilməsi təntənəli olmalıdır.



Səkilləri diqqətən nəzərdən keçirin və masanın bəzədilməsinə fikir verin.



Masaya əvvəlcə nisbatən böyük və dayaz nimçə, onun üstünlərə qəlyanaltı üçün kiçik nimçə, sulu xörək olduqda darin nimçə qoysular.

25

26

MƏİŞƏT MƏDƏNİYYƏTİ

Hər nimçənin sağ tərəfinə qaşiq və biçaq, balıq veriləcək, alava olaraq kiçik biçaq da qoysular. Nimçənin sol tərəfinə xörək çəngəli, onun yanına isə balıq çəngəli qoysular.

Süfrəyə qab-qacaq düzüldən sonra su, meyva şirəsi və şerbet üçün badalar qoysular.

Bir neçə yerdə sümük və qida qalıqları üçün boş nimçələr düzüllür. Temiz titulənmış və qatlanmış səlfətlər çəngəllerin sol tərəfində olmalıdır.

İnce doğranmış cörək qablardada qoysular. Cörək qablarına titulənmış ağ səlfət salınır. Çörəyi qonaqlar masa arxasında oturanda gətirmək lazımdır. Konarda kiçik bir masa qoysular. Bu masaya artıq boşqalar, çəngəl-biçaq yığılırlar. Meyva və şirkiyatı da bu masaya qoymaqla olar.

Yemək masaya böyük qablardada — buludlarda verilir.



Adi qonaq süfrəsi



Bayram süfrəsi

Duru xörək darin nimçələrdə verilir. Sorbanı nimçənin konarını sol ələ ehmalca tutaraq qaşqula yeyirler.

Yemək süfrəsindən sonra çay süfrəsi hazırlanır. Adətən, çay süfrəsində müxtəlif növ şirkiyatlar — mürəbbələr, konfet, tort, peçenye və dilimlənmiş limon olur.



Novruz
süfrəsi



Novruz
şirkiyatları



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş



İŞ ÜSULLARI

Beyin həmləsi,
Venn diaqramı



RESURSLAR

Dərslik, qonaqlıq və bayram süfrələrinə aid şəkillər, süfrə ləvazimatlarının şəkilləri

LAYİHƏ

31



MƏİŞƏT MƏDƏNİYYƏTİ

MƏİŞƏT MƏDƏNİYYƏTİ

SUALLAR

1. Qonaq süfrəsinin bəzədilməsi ardıcılılığı necədir?
2. Adı qonaq süfrəsində hansı yeməkləri təkif etmək olar?
3. Masaya balıq verildikdə əlavə hansı ləvazimatlar süfrəyə qoyulur?
4. Masanı bəzədikdə salvetlər harada yerləşdirilməlidir?
5. Çay süfrəsinə hansı şirniyyatlar daxil edilir?
6. Novruz süfrəsi adı çay süfrəsindən hansı əlamətlərinə görə fərqlənir?

Qonaq və bayram süfrələrini təsvir edin.

27

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim şagirdlərə müraciət edir:

1. Qonaq süfrəsi necə tərtib edilməlidir?
 2. Bayram süfrəsi necə tərtib edilməlidir?
 3. Qonaq və bayram süfrələrini bəzəyərkən nələrə fikir verilməlidir?
- Şagirdlər suallara cavab verirlər.

Tədqiqat sualı:

- Qonaq süfrələrinin bayram süfrələrindən fərqli xüsusiyyətləri hansılardır?
- Şagirdlər tədqiqat sualı ətrafında tədqiqat aparırlar.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölmər və onlara suallara cavab verməyi tapşırır.

I qrup. Qonaq süfrəsini bəzədikdə hansı ləvazimatlardan istifadə edilir və necə? (*İzah edin.*)

MƏİŞƏT MƏDƏNİYYƏTİ

II qrup. Bayram süfrəsini bəzədikdə hansı ləvazimatlardan istifadə edilir və necə? (*Izah edin.*)

III qrup. Çay süfrəsi necə bəzədirilir? (*Izah edin.*)

IV qrup. Azərbaycan süfrəsi ilə müxtəlif xalqların süfrələri və qonaq qəbul etmələri haqqında danışın.

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müəllim suallar əsasında müzakirəni təşkil edir:

1. Qonaqlıq süfrəsi necə tərtib olunur? (*Dərslik əsasında danışmaq.*)
2. Bayram süfrələri necə tərtib olunur? (*Dərslik əsasında danışmaq.*)
3. Çay süfrəsi necə tərtib olunur? (*Süfrəyə çay və müxtəlif mürəbbələr, konfet və şirniyyat verilir.*)
4. Müxtəlif ölkələrdə qonaq necə qəbul olunur? (*Masanın üstünə bol yemək qoyulur, az yemək qoyulur, yalnız qəhvə və meyvə şirələri təklif olunur.*)
5. Cörəyin doğranması və paylanması haqqında nə deyə bilərsiniz? (*Cörək fal-fal doğranır, cœurkqabına ütülənmiş ağ salfet salınır, cœurək masaya hamı əyləşəndən sonra gətirilir.*)
6. Siz evinizdə qonağı necə qarşılayır və ünsiyyət qurursunuz? (*«Xoş gəlmisiniz», «Buryun», «Əyləşin», – deyir, hal-əhvalını xəbər alırıq.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha qonaq və bayram süfrələrinin tərtibatı üzərində dayanır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim qruplara tapşırıqlar verir.

I qrup. Qonaq süfrəsini təsvir edin.

II qrup. Bayram süfrəsini təsvir edin.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi kömək edir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunmuş qaydalara müvafiq olaraq rubrik və qrupların qiymətləndirmə cədvəli əsasında aparılır.

Ev tapşırığı: Ziyafətlərdə masanın bəzədilməsi, qonaq və bayram süfrələri haqqında məlumat toplayın.





9. YEMƏK MASASI ƏTRAFINDA DAVRANIŞ QAYDALARI (2 saat)

STANDART 3.1.3.

MƏQSƏD

Şagird:

1. Yemək masası ətrafında qrup tərkibində davranış bacarıqlarını nümayiş etdirir.

İNTEQRASIYA

H.b.: 2.1.2.; A.d.: 1.2.1.; 1.2.3.; T.i.: 2.2.4.; İnf.: 3.2.6.



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş



İŞ ÜSULLARI

Beyin həmləsi,
müzakirə



RESURSLAR

Dərslik, günün
müxtəlif vaxtlarını
əks etdirən süfrə
şəkilləri

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim şagirdlərə müraciət edir:

1. Siz ad günlərində, bayramlarda özünüüzü necə aparırsınız?
2. Yemək qəbulu qaydalarına necə əməl edirsiniz?
3. Qonaq qəbulu zamanı hansı davranış qaydalarına əməl etmək lazımdır?
4. Qonaq gedərkən hansı qaydalara əməl etməlisiniz?
5. Qida qəbulu zamanı nə edirsiniz?

Şagirdlər suallara cavab verirlər.

Tədqiqat sualı:

- Siz ailədə və cəmiyyətdə müxtəlif məqsədlərlə masa arxasında oyləşəndə daha hansı davranış qaydalarına əməl edirsiniz?

Tədqiqat sualı ətrafında şagirdlərin mülahizələri dinlənilir.

MƏİŞƏT MƏDƏNİYYƏTİ

MƏİŞƏT MƏDƏNİYYƏTİ

(II) 9. YEMƏK MASASI ƏTRAFINDA DAVRANIŞ QAYDALARı

Aile üzvlərinin bir-birine və qonaqlara münasibəti, masa arxasında yemək və davranış qaydalarına riayət etməsi – məişət mədəniyyətinin güzgüdür!

Yoğun ki, siz ziyaflarda, ad günlərində, müxtəlif bayram və toy mərasimlərində və s. iştirak etməsiniz. Yoğun ki, masa arxasında davranış və yemək qəbulu qaydalarına əmlət etməsiniz. Onu da bilsiniz ki, qəbul olunmuş qaydalara görə, qonaq masa arxasına yalnız ev sahibindən sonra və yaxud onun davotı ilə keçə bilər.

Masa arxasında daha naya diqqət edilməlidir:

1. Düz oturmaq lazımdır, masaya dirsəklənmək olmaz.
2. Qida qəbulu zamanı dirsəklərinə geniş açıb oturmaq olmaz. Bu, masa qonşunuza mane ola bilər.

3. Qidani biçaqla ağıza aparmaq olmaz. Bu, mədəniyyət qaydalarının ziddi və təhlükəlidir – dillə və dodaq zədələmər.
4. Uzadıq qoyulmuş xörök və cörəyi götürmək üçün dərtinənək olmaz. Qonşuluqda oturulanlardan onları ötürməyi xahiş etmək lazımdır.

5. Yemaya başlamazdan əvvəl parça salfeti açmaq və dizlərin üzərinə sormak, yeməkdən sonra isə qaytarıb masanın üzərinə qoymaq lazımdır.
6. Kotlet, küftə, balıq, bişmiş tərəvəz, adaten, biçaqla kasılmır. Çəngallə qoymağın böyük olmayan hissələrə ayıraq yeyilir. Bu halda çəngol sağaldı tutulur.

✓ – doğrudur
✗ – sahvdır

MƏİŞƏT MƏDƏNİYYƏTİ

7. Əgər biçaqla kəsiləcək (məsələn, bir parça ət) yemək verilərsə, onda çəngol sol aldo, biçaq isə sağ aldo tutulur. Yeməyi kasarkən çəngoli nimçəyə perpendikulyar yox, maili tutmaq lazımdır, öks haldə çəngol hamar səth boyunca sürüşər və nimçədə olanları masanın üstüne dağıdır.

8. Yeməkləri tədricən, biçaqla hissələrə ayırıb, yemək lazımdır.

9. Ümumi nimçədən çəngolinizle yemek götürməyin. Belə yeməklər üçün xüsusi yemək lavazimatı verilir. Onlar çox vaxt öz quruluşuna və tutumuna görə forqlənilir.

10. Qidana sessiz, sakit, tələsmədən, yaxşı çeynəmkələ yemək lazımdır. Şorba yeyərkən nimçəni özünənək doğru aymayın, öks haldə yemək süfrəyə və ya istətinizə dağıla bilər.

11. Xörayi soyutmaq üçün nimçəyə və ya qaşağa üfürməyin, qaşaqla yavas-yavas qarışdırıraq soyunmasının gözlənilmesini.

12. Masaya verilən yeməyi birinci götürməyin. Əvvəlcə onun hamiya çatıb-çatmayıağınca nozər yetirin.

13. Qida qəbulu qurtardıqdan sonra çəngəli, biçağı, qaşağı və istifadə olunmuş safləti süfrəyə yox, nimçəyə qoyma.

14. Dişlər arasında qalan qida qalıqlarını təmizləmək üçün masa arxasından durub hamam otağına keçin.

SUALLAR

1. «Məişət mədəniyyətinin güzgüsi» nöđir?
2. Qonaq yemək masası ətrafına nə zaman keçə bilər?
3. Yemək masası arxasında necə oturmaq lazımdır?
4. Qidani biçaqla ağıza nə üçün qoyma olmaz?
5. Hansı yemək növlerini biçaqla kosmək olmaz?
6. Yeməyi kasarkən qoyma tutulur?
7. Yeməklərin doğrannama qaydaları nədan ibarətdir?
8. Qidani necə yemək lazımdır?
9. Masaya yemək verildikdə hansı qaydaya riayət etmək lazımdır?

Süfrə mədəniyyətinin əsaslarını öks etdirən hekaya yazın.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür, onlara sual və tapşırıqlar verir.

I qrup. Qida qəbulu zamanı masa arxasında davranış qaydalarını izah edin.

II qrup. Masa arxasında yemək mədəniyyəti qaydalarını izah edin.

III qrup. Masa qonşunuza münasibətdə hansı davranış qaydalarına əməl edirsınız?

IV qrup. Yeməyə başlamazdan əvvəl və ondan sonra hansı qaydalara əməl etmək lazımdır?

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar işlərini yerinə yetirir.

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müəllim suallar əsasında müzakirəni təşkil edir.

Müzakirə sualları:

1. Masa arxasında davranış qaydaları nə deməkdir? (*Düz oturmaq, dirsəklənməmək.*)
2. Masa arxasında yemək qəbulu qaydalarına necə əməl etmək lazımdır? (*Çəngəldən, biçaqdan düzgün istifadə etmək, qidani səssiz, sakit yemək lazımdır.*)



KAĞIZ VƏ KARTONUN EMALI

3. Yemək alətləri ilə necə davranış lazmıdır? (*Çəngəl sol, bıçaq sağ əldə tutulur və yemək zamanı onları şaqqıldatmaq olmaz.*)
4. Qida qəbulu qurtardıqdan sonra nə etmək lazmıdır? (*Çəngəl, bıçaq və istifadə olunmuş salfet nimçəyə qoyulur.*)
5. Yeməyi yeyərkən çəngəli nimçəyə nə üçün maili tutmaq lazmıdır? (*Əks halda çəngəl sürüşər və nimçədə olanlar masanın üstünə dağılar.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin yemək masası ətrafında davranış qaydaları haqqında fikirlərini ümumiləşdirir. Masa ətrafında düzgün əyləşmək, yüksək mədəniyyət nümayiş etdirmək lazmıdır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim qruplara tapsırıq verir.

Tapsırıq: Yemək masası ətrafında davranış qaydaları haqqında esse yazın.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunmuş qaydalara müvafiq olaraq rubrik və qrupların qiymətləndirmə cədvəli əsasında aparılır.

Ev tapşırığı: Yemək masası ətrafında davranış qaydaları ilə əlaqədar valideynlərinizdən məlumat toplayın.



10. CİLDLƏNMİŞ MƏMULATLAR. NAZİK DƏFTƏR (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Nazik dəftər hazırlamaq üçün iş yerini təşkil edir.
2. Dəftəri hazırlamaq üçün uyğun emal vasitələri seçir.
3. Dəftərin hazırlanma ardıcılığını müəyyən edir.
4. Dəftərin hazırlanma materialına uyğun emal texnologiyaları seçir.
5. Dəftərin detallarını hazırlayır.
6. Detalları birləşdirməklə dəftəri hazırlayır.
7. Dəftəri hazırlamaq üçün emal texnologiyaları seçir.
8. Dəftərin hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
9. Müvafiq təhlükəsizlik qaydalarına əməl edir.
10. Hazırladığı nazik dəftəri təqdim edir.

LAYİHƏ



KAĞIZ VƏ KARTONUN EMALI

KAĞIZ VƏ KARTONUN EMALI

(III) 10. CİLDLƏNMİŞ MƏMULATLAR. NAZİK DƏFTƏR

Şəkildəki məmulatlar haqqında nə bilirsiniz?

Kitabın, dəftərin, bloknotun üz qabığına **cild** deyilir.
Yoqin ki, «qalın üzli kitab» ifadəsinə eşitmisiniz.
Kitab, dəftər və bloknotların vərəqlərinin ümumi qapaq altında birləşdirilməsinə **cildləmə** deyilir.
Cildin üzü rəngli kağız və ya parça yapışdırmaq olar.
Dəftərin üzü ikiqat qatlanmış kağız vərəqindəndir.
Bloknotun arxa torəfi bərk kartondan, ön torəfi isə kağız üzən ibarətdir.

Bu kitabın cildi necədir?

Kitabların geyimi cildləmə qapaqlarıdır. Qapaqların köməyi ilə vərəqlər dağlılmır, tomiz və soliqlı qalır.
Cildləmə qapığında sol və sağ kartonlar **tərəflər**, ortadakı zolaq isə **kötük** adlanır. Kötük düz və girdə olur.

Hər iki karton torəf avvolca kötüyə yapışdırılır. Sonra isə onların hər birinə rəngli kağız üzəlik çəkilir.

Bəzən hər iki tərəf ümumi bir üzəlik yapışdırılır.

Qovluq düzəltmək üçün kartona daxildən və xaricdən kağız üz çəkirik.

Sonra onu necə qatlamalı?

KAĞIZ VƏ KARTONUN EMALI

Karton qalın olduğu üçün qatlayanda çatlaya bilər. Ona görə də qatlama xətti boyunca xətkəsi qoyub, onun köməyi ilə qatlama amaliyyatını həyata keçirək.

Bu, yeni texnoloji əmaliyyat — **basma yolu ilə izsalma** adlanır.

Dəftərləri nisanlayaq.
Damalı kağızı nisanlamaq ləp asandır. Başlanğıcda və sonda nöqtələr qoyub damalar boyunca kəsək.
Dəftəri tikmək üçün kağız vərəqlərini desmək lazımdır. Kağız bərk və xix material olduğundan onu bızla deşirələr.
İyən isə ancaq sapi deşikdən keçirməyə kömək edir.

DƏFTƏRİN YİĞİLMASI

1. Lazım olan materialları və aλətləri iş masasının üstüne yığın.
2. Kötülmə vərəqləri cildin içino yerləşdirin.
3. Bizi qatlama xətti boyunca üç deşik açın.
4. İynənin köməyi ilə sapi deşiklərdən keçirin.
5. Sonda düyüñ vurun.

Gösterilən ardıcılıqlı nazik dəftər düzəldin.

Biz ilə iş zamanı tohlıkozsızlıq qaydaları

1. Bizi tohlıkoz isə yerdə saxlayın.
2. Bizi ancaq taxta ałlıq üzərində işləyin.
3. Bizin dəstəyini sağı və sola burmaqla deşik açın.
4. Diqqətli olun! İş zamanı kartonu və ya istənilen başqa materialı tutarkən olinzini yaralamanıñ.
5. İş qurtardıqdan sonra bizni qutuya yerləşdirin.

SUALLAR

1. Təyinatına görə kitab, dəftər və bloknot nə üçündür?
2. Cild dedikdə nə başa düşür?
3. Cildləmə qapığı hansı hissələrdən ibarətdir?
4. Basma yolu ilə izsalma necə yerinə yetirilir?
5. Dəftər hansı ardıcılıqla yüksəlir?

Şəkildəki bloknotu hazırlayın.

İNTEQRASIYA

H.b.: 1.1.1.; A.d.: 1.2.1.; 1.2.3.; İnf.: 3.2.6.

DƏRSİN TİPİ

Yeni bilik
verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş,
fərdi iş

İŞ ÜSULLARI

Beyin həmləsi,
müzakirə

RESURSLAR

Rəngli kağızlar, flomaster, qayçı, sıqallayıcı, dərslik, karton, PVA
yapışqanı və parça

LAYİHƏ



KAĞIZ VƏ KARTONUN EMALI

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim şagirdlərə müxtəlif məmulatlar (*albom, kitab, qeyd dəftərçəsi, nazik dəftər və s.*) göstərərək suallar verir:

1. Siz bu məmulatların adını bilirsinizmi?
2. Bu məmulatların üz qabığı necə adlanır?
3. Cildlər nədən hazırlanır?

Tədqiqat suali:

– Cildlənmiş məmulatları və nazik dəftəri kartondan necə hazırlamaq olar?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir. Şagirdlərin diqqətini dərsliyə yönəldir və cildlənmiş məmulatların hazırlanma ardıcılığına diqqət yetirməyi onlara tövsiyə edir.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və mövzu ilə bağlı dərslikdə olan mətnlə tanış olmayı onlara tapşırır.

I qrup. Kitab cildi necə hazırlanır?

II qrup. Bloknot cildi necə hazırlanır?

III qrup. Qovluq üçün cild necə hazırlanır?

IV qrup. Cildlənmiş nazik dəftər necə yığılır?

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar işlərini yerinə yetirir.

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi hazırlayacağı cildlənmiş məmulat haqqında təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müzakirə sualları:

1. Kitab, dəftər və bloknotdan başqa, daha hansı məmulatları cildləmək və yığmaq olar? (*Telefon kitabçası, qeydlər aparmaq üçün dəftər.*)
2. Məmulatların cildlənməsi hansı üsulla aparılır? (*Kartonqlatlama, izsalma üsulu ilə.*)
3. Məmulatların cildləri hansı materiallardan hazırlanır? (*Kartondan, parçadan və rəngli kağızdan.*)
4. Cildləmə qapağındaki sağ və sol karton, orta zolaq necə adlanır? (*Tərəflər və kötük.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir. Cildlənəcək məmulatlar və nazik dəftərin hazırlanması ardıcılılığı üzərində bir daha dayanır.

KAĞIZ VƏ KARTONUN EMALI

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim qruplara tapşırıqlar verir.

I qrup. Kitab cildi hazırlayın.

II qrup. Bloknot cildi hazırlayın.

III qrup. Qovluq üçün cild hazırlayın.

IV qrup. Cildlənmiş nazik dəftər yiğin.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunmuş qaydalara müvafiq olaraq rubrik və qrupların qiymətləndirmə cədvəli əsasında aparılır.

Ev tapşırığı: Telefon nömrələrini qeyd etmək üçün telefon kitabçası hazırlayın.



11. BƏDİİ İŞLƏR ÜÇÜN ÇƏRÇİVƏ (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Kağızqatlama texnologiyalarına aid iş prosesini mərhələlər üzrə izah edir.
2. Hazırlanacaq çərçivəyə görə iş yerini təşkil edir.
3. Çərçivənin hazırlanması üçün uyğun emal vasitələri seçir.
4. Çərçivənin hazırlanma ardıcılığını müəyyənləşdirir.
5. Çərçivənin materialına uyğun emal texnologiyaları seçir.
6. Çərçivənin detallarını hazırlayır.
7. Detalları birləşdirməklə fotosəkil üçün çərçivə hazırlayır.
8. Çərçivənin hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
9. Çərçivənin hazırlanmasında müvafiq təhlükəsizlik qaydalarına əməl edir.
10. Fotosəkil üçün hazırladığı çərçivəni təqdim edir.

İNTEQRASIYA

T.i.: 2.2.4.; İnf.: 3.2.6.

İAYİH



KAĞIZ VƏ KARTONUN EMALI

DƏRSİN TİPİ

Yeni bilik
verən dərs

İŞ FORMALARI

Fərdi iş, böyük
qruplarla iş

İŞ ÜSULLARI

Beyin həmləsi,
müzakirə,
qalereya
gəzintisi

RESURSLAR

Rəngli kağız dəsti, modullar, sığallayıcı, xətkeş, qayçı, qələm,
dərslik, fotosəkil üçün çərçivə

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim müxtəlif bədii işlər üçün çərçivə nümunələrini şagirdlərə nümayiş etdirir və sual verir:

– Bu bədii işlər üçün çərçivələr nədən hazırlanmışdır?

Şagirdlər cavab verirlər.

Müəllim qeyd edir ki, bədii işlər üçün çərçivələr kağız və kartondan hazırlanır.

Tədqiqat suali:

– Kağız və ya kartondan bədii işlər üçün çərçivəni necə hazırlamaq olar?

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür. Dərslik üzrə mətni oxumağı onlara tövsiyə edərək
qruplara aşağıdakı suallara cavab verməyi tapşırır:

I qrup. Kağızdan çərçivəni necə hazırlamaq olar?

II qrup. Kartondan çərçivəni necə hazırlamaq olar?

III qrup. Çərçivələr necə bəzədilir?

IV qrup. Kağız və kartondan olan çərçivələr digər çərçivələrdən nə ilə fərqlənir?

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar işlərini yerinə yetirir.

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi hazırlayacağı bədii işlər üçün çərçivə haqqında təqdimat edir.
Müəllim şagirdlərin təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müzakirə sualları:

1. Bədii işlər üçün çərçivəni nəyə əsasən hazırlayacaqsınız? (*Certyoja əsasən.*)



KAĞIZ VƏ KARTONUN EMALI

KAĞIZ VƏ KARTONUN EMALI

(III) 11. BƏDİİ İŞLƏR ÜÇÜN ÇƏRÇİVƏ

Kağız vərəqlərin ölçülərini bilişsiniz?

Onlar hansı prinsip üzrə yaradılmışdır?
İstifadə etdiyin ranglı kağızlar, karton, albom kağızı, akvarel kağızı hansı ölçüdədir?

Texnologiya və təsvirin incəsanət döşələrində çəkdiyin rəsmləri hazırladığın aplikasiyaları gözəl çərçivəyə yerləşdirir, mənzilinizdən dəvərindən asa bilərsiniz.

Qalın kağızdan çərçivə
Bu çərçivə A4 ölçüsündə və ya daha kiçik ölçüda olan rəsmlər üçün nəzardə tutulub.

Çərçivə üçün varoqi arxa tarofi yuxarı olmaqla qeyrin, hazırladığınız şəkli varoqın markozuna yerləşdirib konularını xatlayın. Daşıqlıq üçün şəkilin yeriñi əvvəlcədən müəyyənləşdirin.

Bunun üçün hansı ölçmə əməliyyatını yerinə yetirmək lazımdır?

Çertyoju nəzərdən keçirin.

Çertyoja hansı xətləri görürsünüz?
Onlar nəyi göstərir?

Bu xətləri öz vərəqiniza çəkin.
Növbəti qurmanın yerinə yetirin.

KAĞIZ VƏ KARTONUN EMALI

Əymə xətti üzrə naxışbasmanı (xətkeş boyu qələmlə) yerinə yetirin, sonra isə kəsmə xətti boyunca kasın.

İndi rəsmi çərçivəyə yerləşdirin.

Əgər məmələt dairəvi şəkildə olarsa, nə etməli?

SUALLAR

1. Düzbucaqlı kağızın neçə ölçüsü var?
2. Çərçivə hazırlanmaq üçün hansı ölçüdə kağızdan istifadə etmək lazımdır?
3. Çərçivəni hazırlanmaq üçün nə etmək lazımdır?
4. Şəkli çərçivəyə yerləşdirmək üçün nə etmək lazımdır?

Fotoşəkil üçün çərçivə hazırlayın.

2. Bədii işlər üçün çərçivəni nədən hazırlayacaqsınız? (*Kartondan, qalın kağızdan.*)
3. Bədii işlər üçün çərçivəni düzəldərkən eyni xətt üzrə naxışbasmanı nə ilə yerinə yetirəcəksiniz? (*Xətkeş boyu qələmlə.*)
4. Bədii işlər üçün çərçivənin çertyojunu necə çəkəcəksiniz? (*Dərslikdəki məlumatə əsasən.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və bədii işlər üçün çərçivənin hazırlanma ardıcılılığı üzərində dayanır. Çertyoja əsasən kartondan istifadə etməklə çərçivənin hazırlanmasını qeyd edir.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim bütün şagirdlərə eyni tapşırığı verir.

Tapşırıq: Kağız və kartondan fotoşəkil üçün çərçivə hazırlayın.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi kömək edir.

Şagirdlər tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir, izahat və göstərişlər verir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Ailə fotosəkli üçün kağız və kartondan çərçivə hazırlayın.



KAĞIZ VƏ KARTONUN EMALI



12. KARTONDAN KARANDAŞQABININ HAZIRLANMASI (2 saat)

STANDART 4.1.1.; 4.1.2.


MƏQSƏD

Şagird:

1. Karandaşqabının texniki rəsmini və eskizini oxuyur.
2. Karandaşqabının ayrı-ayrı hissələrini çəkir və sadə dizayn verir.
3. Çəkilmiş ayrı-ayrı hissələri birləşdirməklə karandaşqabının tam təsvirini çəkir.

İNTEQRASIYA

T.i.: 4.1.2.



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş,
fərdi iş



İŞ ÜSULLARI

Müzakirə,
beyin həmləsi,



RESURSLAR

Kağız, rəngli
karandaş, sığalla-
yıcı, xətkeş, qayçı,
PVA yapışqanı,
firça, karandaşqa-
binin şəkli

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim üzərində külqabı, qəndqabı, pulqabı və karandaşqabı şəkilləri təsvir olunmuş
vatman kağızını lövhədən asaraq şagirdlərə suallar verir:

1. Şəkildə nə görürsünüz?
2. Şəkildə gördükllerinizdən hansı məktəb ləvazimatlarına aiddir?

Şagirdlər suallara cavab verirlər.

Şagirdlərə dərsliyin 34-cü səhifəsindəki karandaşqabına diqqət yetirmək tövsiyə edilir.

Tədqiqat suali: – Karandaşqabını necə və hansı materiallardan hazırlamaq olar?

Müəllim şagirdlərin diqqətini dərsliyə (səh. 34–37) yönəldir. Karandaşqabının hazırlanma ardıcılığını şagirdlərin diqqətinə çatdırır.


LAYİHƏ

KAĞIZ VƏ KARTONUN EMALI

KAĞIZ VƏ KARTONUN EMALI

(III) 12. KARTONDAN KARANDAŞQABININ HAZIRLANMASI

Qolom, karandaş və fırçalarımızı harada saxlayırsınız? Bu alətlər üçün rahat və gözəl qab düzəldə bilərsiniz?




Bu karandaş qablarının quruluşu hansı həndəsi fiqurlara bənzəyir? Məməlatlar hansı detallardan hazırlanır? Məməlatlarda detallar necə birşədirlər? Belə kiçikölçülü məməlatlər üçün dahi hansı həndəsmə növlərini tətbiq etmək olar? Bu məməlatlərin qurulus xüsusiyyətləri nədən ibarətdir? Karandaş qabları hansı materiallardan hazırlanıb? Onları daha nədən düzəltmək olar?

Kubun və paralelepipedin açılışı

Açılış nadır? Hansı həndəsi fiqurları tanıyırsınız? Onlar hansı hissələrdən ibarətdir? Açılışları qurduda hansı xətdələrdən istifadə olunur? Onların təyinatı nadır? Kub və ya paralelepipedin açılışı — müstəvsi fiqurdur. Kub və ya paralelepipedin açılışını qurmaq üçün bu həndəsi cisimlərin hansı elementlərdən ibarət olmasını yada salmaq lazımdır.


Məməlatın hissə və detallarını nişanlamaq, hazırlamaq və yığmaq üçün hansı alətlər lazımdır?

KAĞIZ VƏ KARTONUN EMALI



Səkillərdə kub və paralelepipedin təpələrini, kənarlarını və tillərini göstərin.

Kubun və paralelepipedin neçə tapası, kənarı və tili var? Kub və paralelepiped hər tərəfdən diqqətlə müşahidə edin. Gördüklerinizi damalı kağızda bəla təsvir etmək olar:



Kub

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və onlara suallara cavab verməyi tapşırır.

I qrup. Karandaşqabını hazırladıqda hansı fiqurlardan istifadə olunur və necə?

II qrup. Kubun açılışı ilə paralelepipedin açılışı arasında nə kimi fərq var?

III qrup. Karandaşqabını necə hazırlamaq olar?

IV qrup. Karandaşqabını necə bəzəmək olar?

Qruplar tapşırığı yerinə yetirir.

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi hazırlayacağı karandaşqabı haqqında təqdimat edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müzakirə sualları:

1. Karandaşqabını hazırlamaq üçün hansı materiallardan istifadə etmək lazımdır? (*Karton və qalın kağızdan.*)
2. Karandaşqabı hazırlamaq üçün hansı həndəsi fiqurları kəsəcəksiniz? (*Kub və paralelepiped.*)

HAYİH



KAĞIZ VƏ KARTONUN EMALI

KAĞIZ VƏ KARTONUN EMALI

Paralelepiped

Görünüs müşahidəcinin cisimdə gördüyü hissənin (tərəfin) təsviridir.

Çertyoja cisimlərin ölçüləri göstəriləmək yerinə yetirilmiş təsvirdir.

Çertyoja görünüslərin sayı elə olmalıdır ki, onlar aşyanın quruluş və ölçülərini tam göstərməş olsun.

Adan, aşyanın üç görünüşü təsvir edilir.

Har bir görünüş çertyoja müəyyənəşdirilmiş özünəməxsus yero malikdir.

Kubun və paralelepipedin açılışını çəkmək üçün bu cisimlərin bütün altı tərəfini təsvir etmək lazımdır.

Texniki rəsm aşyanın həcmi təsviridir.

Kub və paralelepiped hansı müstəvili həndəsi fiqurlardan ibarətdir?
Bu cisimlərin açılışlarında necə görünüs göstərilməlidir?

Kubun açılışı

36

KAĞIZ VƏ KARTONUN EMALI

Paralelepipedin açılışı

Kubun və paralelepipedin açılışlarını qurmaq üçün onların hansı ölçülərini bilmək lazımdır?
İş üçün hansı materiallar, alətlər və tərtibatlar lazımlıdır? Öz seçiminizi əsaslandırın.

SUALLAR

1. Kub və ya paralelepipedin açılışı nədan ibarətdir?
2. Kub və ya paralelepiped hansı konstruktiv elementlərdən ibarətdir?
3. Görünüs nə deməkdir?
4. Çertyoja dedikdə nə başa düşülür?
5. Çertyoja görünüs sayı necə olmalıdır?
6. Texniki rəsm dedikdə nə başa düşülür?

Müstəqil olaraq kub modelini hazırlayın. Əgər üst qapaqda radiusu 3 sm olan dairə kəssəniz, onda kub karandaşqabına çevirilər.

37

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir. Karandaşqabının hazırlanması ardıcılılığı üzərində dayanır. Qeyd edir ki, karandaşqabının hazırlanmasında kartondan istifadə edəcəksiniz.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim şagirdlərin diqqətini bir daha dərslikdə verilmiş kub və paralelepipedin açılışlarına yönəldərək onlara tapşırıqlar verir:

I və III qrup. Karton materialından kub formasında karandaşqabını hazırlayın.

II və IV qrup. Karton materialından paralelepiped formasında karandaşqabını hazırlayın. Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir, izahat və göstərişlərini verir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Kağızdan müstəqil olaraq kub fiqurunu hazırlayın. Əgər üst qapaqda radiusu 3 sm olan dairə kəssəniz, onda kub karandaşqabına çevirilər.

KAĞIZ VƏ KARTONUN EMALI



13. XIRDAVAT ÜÇÜN SANDIQÇA (2 saat)

STANDART 4.1.1.; 4.1.2.

MƏQSƏD

Şagird:

1. Məmulatın texniki rəsmlərini və eskizlərini oxuyur.
2. Həcmli fiqurların təsvirini çəkərkən sadə dizayn bacarıqları nümayiş etdirir.
3. Çəkilmiş ayrı-ayrı hissələri birləşdirməklə sandıqçanın tam təsvirini əldə edir.

İNTEQRASIYA

H.b.: 2.1.1.; 2.1.2.; İnf.: 3.2.6.; T.i.: 4.1.2.

DƏRSİN TİPİ

Yeni bilik verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla iş, böyük qruplarla iş, fərdi iş

İŞ ÜSULLARI

Beyin həmləsi, Venn diaqramı

RESURSLAR

Sandıqça, karton, PVA yapışqanı, parça, qayçı, flomaster, dərslik

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim şagirdlərə xirdavat üçün hazırlanmış bir neçə sandıqça nümunəsi nümayiş etdirir və sual verir:

- Bu xirdavat üçün sandıqça hansı materialdan hazırlanmışdır?

Şagirdlər cavab verirlər.

Müəllim qeyd edir ki, xirdavat üçün sandıqça kartondan hazırlanmışdır.

Tədqiqat suali:

- Kartondan xirdavat üçün sandıqçanı necə hazırlamaq olar?

LAYİHƏ



KAĞIZ VƏ KARTONUN EMALI

KAĞIZ VƏ KARTONUN EMALI

(III) 13. XİRDAVAT ÜÇÜN SANDIQÇA

Evinizdə olan xirdavatı harada saxlaysınız?
Xirdavatı xüsusi qutuda – xirdavat üçün sandıqçada saxlamaq olverişlidir.

**Şəkər diqqətlə baxın.
Biz də belə bir sandiqça düzəldə bilərikmi?**
Sandiqça düzəltmək üçün avvaləcə qutuya parça üz yapışdırmaq lazımdır.

**Qutunu parça ilə necə üzəyə bilərik?
Yapışqanı parçaya sürtüb sandiqçaya yapışdırsaq, istədiyimizi ala bilərikmi?**
Öğrə yapışqanı parçaya sürtsək, parça tamam islanan və müxtəlif tərafları dərtlər.

Deməli, yapışqanı qutuya sürtmək və onun üzərinə biçilmiş parça tığlıları yapışdırmaq lazımdır.

**Bəs bu parça ülgürləri necə nişanlamaq olar? Qutuya üz çəkmək üçün necə parça ülgü lazımdır?
Qutunu nəzərdən keçirək.**

Qutunun dörd tərəfinə, altına və qapğına çəkmək üçün parça üz lazımdır.

Əvvəlcə, gəlin fikirləşək, qutunun hansı yerlərinə parça lazım deyil?
Məsələn, heç bir artırıma parça yapışdırmaq lazım olmayıcaq.
Artırma – yapışqan sürtmək üçün gələn artıq hissədir.

38

KAĞIZ VƏ KARTONUN EMALI

[1]
[2]
[3]

Parçanı asanlıqla biçmək və yapışdırmaq üçün qutunun ülgüsü hissələrə ayrılmalıdır.

**Qutunu açmasaqsə, parça ülgürləri nişanlamaq çətin olar.
Tam ülgünü açılış yerinə görə nişanlayırlar.**

Parça ilə işin rahat olması üçün ülgünü, ya da bütün parçanı (1) hissələrə ayırmalıdır (2, 3).

39

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa böлür və onlara suallara cavab verməyi tapşırır.

I qrup. Sandiqcanın hazırlanmasında hansı fəza fiqurlarından istifadə edilir?

II qrup. Sandiqcanın üzərinə parça hansı ardıcılıqla çəkilir?

III qrup. Sandiqcanın kənarları hansı bəzək elementləri ilə bəzədilə bilər?

IV qrup. Sandiqcanın bağlanan yeri necə hazırlanır?

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumat müzakirəsi və təşkili – 10 dəq.

Müzakirə sualları:

1. Xirdavat üçün sandiqça nədən hazırlanır? (*Kartondan.*)
2. Xirdavat üçün sandiqçanı hansı üsulla hazırlamaq lazımdır? (*Kartonqatlama və kəsmə üsulu ilə.*)
3. Xirdavat üçün sandiqça necə birləşdirilir? (*Detallarını bir-birinə geydirməklə.*)
4. Parça ilə işin rahat olması üçün nə etmək lazımdır? (*Ülgünü hissələrə kəsmək və yapışdırmaq lazımdır.*)



46

HAZIR

KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və xirdavat üçün sandıqçanın hazırlanması ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim xirdavat üçün sandıqçanın hazırlanması texnologiyası haqqında şagirdlərə izah verdikdən sonra onlara tapşırıqlar verir.

I qrup. Qırmızı güllü parçadan və kartondan istifadə etməklə xirdavat üçün sandıqça hazırlayın.

II qrup. Sarı güllü parçadan və kartondan istifadə etməklə xirdavat üçün sandıqça hazırlayın.

III qrup. Ağ güllü parça və kartondan xirdavat üçün sandıqça hazırlayın.

IV qrup. Mavi güllü parçadan və kartondan istifadə etməklə xirdavat üçün sandıqça hazırlayın. Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir, izahat və göstərişlər verir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Müəllim dərslikdə şəkilləri verilmiş şirniyyat çantasını hazırlamağı tapşırır.



14. KAĞIZQATLAMA SXEMLƏRİ. KƏPƏNƏK (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.3.; 1.3.4.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Kağızqatlama texnologiyasına aid iş prosesini mərhələlər üzrə izah edir.
2. Kağızqatlama üçün iş yerini təşkil edir.
3. Kağızqatlamada baza formalarını hazırlamaq üçün emal vasitəsi seçir.
4. Dərslikdəki baza formalarının qatlanması ardıcılığını müəyyənləşdirir.
5. Baza formalarının qatlanmasında tərtibat bacarıqları nümayiş etdirir.
6. Baza formalarının qatlanmasında əməkdaşlıq bacarıqları nümayiş etdirir.
7. Baza formalarını təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; A.d.: 1.2.1.; İnf.: 3.2.6.

XAYİH



KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

14. KAĞIZQATLAMA SXEMLƏRİ. KƏPƏNƏK

«Dorra» qatlama
«Dagъ» qatlama
Dymok (qatlayıb-açmaq)
Digər tarzda çevirirmək
Daxilə qatlama
Birini digərinin içindən keçirmək
Bükmək
Açımaq, yastılamaq
Təsviri böyütmək
Kəsmək
Basılıb sıxmaq
Oxun üzərindəki xətt qədər arxdan və ya yandan təkrar etmək

41

4. Alınmış figuru çevirin.
5. Aşağıdakı künclü yuxarı elə qatlayın ki, üçbucağın ucu figurun üzərinə çıxın.
6. Küncləri aşağı çevirin və barmaqla sigallayın.

7. Kəpənəyi yandan qatlayın.
8. Figuru B xətti üzərə qatlayın.
9. Qanadları müxtəlif tarzda oyarək düzəldin, onlara rəngli ləkə göz və xorutum yapışdırın.

Kağızqatlama üsulu ilə «Qönçə»nin hazırlanma texnologiyası aşağıda göstərilmişdir.

1 2 3 4 5 6 7 8

SUALLAR

1. Kağızqatlama üsulu ilə siz I–III siniflərdə hansı məmulatları hazırlamışdır?
2. Sizə hansı kağızqatlama sxemləri mölümür?
3. Kəpənəyin hazırlanması texnologiyasında neçə emalıyyat vardır?

42

Kağızqatlama üsulu ilə «Kəpənək» figurunu hazırlayın.

DƏRSİN TİPİ

Yeni bilik verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla iş, böyük qrupla iş, fərdi iş

İŞ ÜSULLARI

Müzakirə, beynin həmləsi

RESURSLAR

Rəngli kağız, flomaster, qayçı, dərslik

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim bir neçə kağızqatlama sxemi əsasında hazırlanmış məmulatları nümayis etdirərək şagirdlərə suallar verir:

1. Kağızqatlama üsulu ilə düzəldilən məmulatların hazırlanma ardıcılığı necədir?
 2. Kağızdan hansı fiqurları hazırlamaq olar?
- Şagirdlər öz mülahizələrini söyləyirlər.

KAĞIZQATLAMA VƏ NAXIŞKƏSMƏ

Tədqiqat sualı:

– Kağızqatlama sxemlərinin köməyi ilə kəpənək figurunu necə hazırlamaq olar?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir. Şagirdlərin diqqətini dərsliyə (səh. 41–42) yönəldir və kağızqatlama sxemləri ilə tanış olmağı tapşırır.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və onlara tapşırıqları yerinə yetirməyi tapşırır.

I qrup. Mavi rəngli kağızdan kağızqatlama sxemlərini qatlayın.

II qrup. Sarı rəngli kağızdan kağızqatlama sxemlərini qatlayın.

III qrup. Yaşıl rəngli kağızdan kağızqatlama sxemlərini qatlayın.

IV qrup. Qırmızı rəngli kağızdan kağızqatlama sxemlərini qatlayın.

Qruplar tapşırığı yerinə yetirir.

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müzakirə sualları:

1. Hansı kağızqatlama sxemləri var? (*Dərə, dağ, əymə, daxili qatlama və s.*)

2. Kağızqatlama sxemləri ilə hansı məmulatları hazırlamaq olar? (*Cürbəcür heyvan, güllə fiqurlarını.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavabını ümumiləşdirir, kağızqatlama sxemlərinin və kəpənək figurunun hazırlanma ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim qruplara eyni tapşırıqları verir.

Tapşırıq 1. Kağızqatlama sxemləri əsasında mavi rəngli kağızdan kəpənək figurunu hazırlayın.

Tapşırıq 2. Kağızqatlama sxemləri əsasında sarı rəngli kağızdan kəpənək figurunu hazırlayın.

Tapşırıq 3. Kağızqatlama sxemləri əsasında yaşıl rəngli kağızdan kəpənək figurunu hazırlayın.

Tapşırıq 4. Kağızqatlama sxemləri əsasında qırmızı rəngli kağızdan kəpənək figurunu hazırlayın.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir, izahat və göstərişlər verir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Kağızqatlama sxemləri əsasında müxtəlif rəngli kağızlardan «Oönçə» figurunu hazırlayın.



KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ



15. KAĞIZDAN BAŞ GEYİMLƏRİ (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.3.; 1.3.4.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Kağızqatlama texnologiyasına aid iş prosesini mərhələlər üzrə izah edir.
2. Hazırlanacaq kağız papaqlara görə iş yerini təşkil edir.
3. Kağız papaq hazırlamaq üçün uyğun emal vasitəsi seçir.
4. Kağız papağı hazırlamaq üçün ardıcılılığı müəyyən edir.
5. Kağız papağın materialına uyğun emal texnologiyası seçir.
6. Kağız papaqların detallarını qatlayır.
7. Kağız papağın hazırlanmasında sadə tərtibat bacarığı nümayiş etdirir.
8. Kağız papağın hazırlanması prosesində birləşmə fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
9. Hazırladığı kağız papağı təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.

DƏRSİN TİPİ

Yeni bilik
verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş,
fərdi iş

İŞ ÜSULLARI

Müzakirə,
beyin həmləsi

RESURSLAR

Rəngli kağız, flomaster, qayçı, sığallayıcı, dərslik, A1 ölçülü kağız
vərəqi, A4 ölçülü divar kağızı vərəqi, A1 ölçülü qəzet vərəqi



HAZYİH

KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

(IV) **15. KAGIZDAN BAŞ GEYIMLƏRİ**

Böyük ölçüdə kağızı qatlamaqla karnaval papağı və ya günsəş şialarından qorunmaq üçün günlük papaq hazırlamak olar.
Kağız vərəqinən bir neçə standart ölçüsü mövcuddur.

Kağız vərəqinən standart ölçüləri

Məməluti formatı A1 ölçülü qəzet vərəqindən, rəngli və aq kağızlardan və yaxud divar kağızından hazırlamaq olar. Əvvəlcə ölçüsü A4 olan kağız üzündə möşq edin.

Növbəti səhifədə göstərilən papaqları nəzərdən keçirin. Bütün bınalar son mərhələdə bəzi dayisikliklər edilərək əsas sxem üzərinə yetirilmişdir.

Həkim papağı. Əvvəlcə «Pilot papağı» modelində göstərilən bütün eməliyyatları yerinə yetirin. Sonra isə eməliyyatları davam etdirin.

11 **12** **13** **14**

KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

Papağın təpəsi istiqamətində iki (9) ucu düzbucaqlı çıxıntıya qatlayın. Modeli çevirin və işsüclü döblinq artıq hazırdır. Onun üzərinə dekorativ elementlər çəkmək və yapışdırmaq olar.

Yaşın ki, «Qızıl açar» çizgi filmində baxmışınız. Bu çizgi filmnin qəhrəmanı **Buratitonun papağı** hazırlamaq üçün əsas sxemin 1-10-cu mərhələlərini ardıcıl yerinə yetirmək lazımdır.

11 **12** **13** **14**

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim kağızdan hazırlanmış müxtəlif papaqları nümayiş etdirir və (dəbilqəli papaq, günlüklü papaq və s.) şagirdlərə suallar verir:

1. Bu gördükleriniz nədir?
2. Bu papaqlar hansı materialdan hazırlanıb?
3. Kağızdan daha hansı növ papaq hazırlamaq olar?

Müəllim qeyd edir ki, kağız papaqlar müxtəlif kağız növlərindən hazırlanmışdır.

Tədqiqat sualı:

– Kağız papaqları necə hazırlanırlar?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir. Şagirdlərin diqqətinə dərsliyə (səh. 43–45) yönəldir.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və onlara suallara cavab verməyi tapşırır.

I qrup. Şişuclu papaq necə hazırlanır?

II qrup. Buratino papağı necə hazırlanır?

III qrup. Həkim papağı necə hazırlanır?

IV qrup. Pilot papağı necə hazırlanır?

LAYİHƏ



KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

1 11 12 2

Küncləri sıxın və qatın arxasına daxil edin.

Günlük papaq. Əsas sxemin 1-7-ci mərhələlərini yerinə yetirin.

8 9 10 11

10-cu mərhələdə papağın yuxarı ucunu arxaya bükün və qatın arxasına daxil edin.

SUALLAR

- Hansı standart ölçülü kağız vərəqləri məlumdur?
- Papağın hansı növlərini tanıyırınız?
- Sadaldığımız papaq növlərinin əsasını təşkil edən dəbilqə papaq sxeminin neçə qatlanması var?

Həkim papağı və günlük papaq hazırlayın.

45

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müzakirə sualları:

- Papaqları nədən hazırlayacaqsınız? (Müxtəlif növlü və ölçülü kağızlardan.)
- Papaqları hansı üsulla hazırlayacaqsınız? (Kağızqatlama üsulu ilə.)
- Neçə cür papaq hazırlayacaqsınız? (Pilot papağı, Buratino papağı, dəbilqə papağı, həkim papağı və s.)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və kağızdan papaqların hazırlanma ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim qruplara tapşırıq verir.

Tapşırıq 1. Kağızdan şişuclu dəbilqəni hazırlayın.

Tapşırıq 2. Kağızdan Buratinonun papağını hazırlayın.

Tapşırıq 3. Kağızdan pilot papağını hazırlayın.

Tapşırıq 4. Kağızdan həkim papağını hazırlayın.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir, izahat və göstəriş verir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Günlük papaq hazırlayın.

LAYİHƏ

KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ



16. ORNAMENTLƏR (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Müxtəlif emal texnologiyalarına aid iş proseslərini (kəsmə, quraşdırma, birləşdirmə) mərhələlər üzrə izah edir.
2. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
3. Kəsmə üsulu ilə alınmış məmulatın və aplikasiyanın hazırlanma ardıcılığını müəyyənləşdirir.
4. Naxış aplikasiyasının hazırlanmasına uyğun emal texnikası seçilir.
5. Məmulatın detallarını hazırlayır.
6. Məmulatın detallarını birləşdirməklə aplikasiya hazırlayır.
7. Məmulatın hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
8. Aplikasiyanın qrup halında hazırlanmasında birgə fəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
9. Aplikasiyanın hazırlanmasında təhlükəsizlik qaydalarına əməl edir.
10. Naxış aplikasiyasını təqdim edir.

İNTEGRASIYA

H.b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; 1.2.3.; T.i.: 2.2.4.; İnf.: 3.2.6.

DƏRSİN TİPİ

Yeni bilik
verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qrupla iş, fərdi iş

İŞ ÜSULLARI

BİBO,
beyin həmləsi

RESURSLAR

Ağ kağız, rəngli kağız dəsti, qayçı, köcürmə kağızı, qələm, müxtəlif heyvan siluetləri, PVA yapışqanı, firça, dərslik, dəftərxana bıçağı, karton



KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

IV

16. ORNAMENTLƏR

Siz ornament sözünü eşitmisiniz?
Ornament haqqında nə biliyiniz?

Ornament – ritmik elementlərdən ibarət bəzək və naxış deməkdir. Qadim qədim zamanlardan yaranmışdır. Qadim güldən və bardaqlarda təkrarlanan belə sadə naxışlara rast gəlinir. Lakin o zaman bunlar adı rəsmər deyil, dövrün insanları tərəfindən anlaşılan rəmzlər və işarələr idi. Naxışın içərisindəki dairə günəş işarədir. Öyri xətt sudur. İllər keçidkə ornamentiñ özərləri mənasını itirmiş və sadəcə, bəzəyə çevrilmişdir.

Məməlatlarda ornamenti tapın.

Ornamentlərlə bəzədilmiş misqılık, zərgərlik və toxuculuq nümunələri

Ornamentlərin qurulma üsulları

Ritmik təkrarlanma. Hər hansı bir naxış bir neçə dəfə təkrarlanaraq ritmik hal yaradır. Təsvir edilmiş naxışların sorbat halda və ya bağlayıcılarla birləşməsindən zolaqlar, yəni haşiyələr yaranır. Naxışların saqılı və üfüqi sıralarda təkrarlanması isə şəbəkə kompozisiyası adlanır.

Figurun saqılı və üfüqi istiqamətdə təkrarlanması coxşuralı ornament yaradır. Bu zaman yaranan boşluqları başqa figuralarla doldurmaq olar.

Bu ornamentlərin yaradılması üçün rəngli kağızdan eyni elementləri necə kəsmək olar?

46

KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

Güzgü-əksi. Fıqurları nəzərdən keçirin.

Bu figurlar onların arasından keçən oxa nəzərən simmetrikdir. Aplikasiya üçün bu detalları kağızı ortadan bir və ya bir neçə dəfə qatlayıb kasırlar. Güzgü-əksi vasitəsilə bütün bir suranı aks etdirmək olar.

Bir dəfə kosmokla bu naxışları aplikasiya üçün necə olda etmək olar?

Ornamentlər bitki motivləri. Ornamental süjet və ya tasvir elementindən deyilir. Bitki ornamenti güllərin, yarpaqların, budaların, meyvələrin təsvirlerindən yaranmışdır. Lakin belə motivlər real quruluşdan fərqli formada tətbiq edilir.

Buta – folklorumuzda, memarlıq və tətbiqi sanətimizdə asas bəzək elementidir. Buta ornamenti bir çox binaların fasadını boyazır.

Başa nov ornamentlər də mövcuddur. Kağız zolağının iki yera qatlayıb kosmokla bəla ornamentiñ olda etmək olar.

Əgər kağız zolağının iki dəfə uzununa və bir dəfə eninə qatlasaq, qırımlar cüt ürəyeçəvirlər.

Dörslikdəki təsviri kalka* kağızına köçürün və ya
eskizi** müstəqil olaraq çəkin.

*Kalka – çertyoj və tasvirlərdən surət çıxarmaq üçün şeffaf kağız və ya parça
**Eskiz – şəkil, rəsme aid ilk layihə

47

DƏRSİN GEDIŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim şagirdlərə müxtəlif naxışlardan ibarət aplikasiya göstərərək sual verir.

– Bu naxışlar necə hazırlanmışdır?

Şagirdlər öz müləhizələrini bildirirlər.

Müəllim dəqiqləşdirmə aparır: bu məmulatlar ritmik təkrarlanma yolu ilə alınan naxışdır.

Tədqiqat suali:

– Ritmik təkrarlanma, firlatma üsulu ilə və güzgü-əksi naxışlar (ornamentlər) olan aplikasiyanı necə hazırlamaq olar?

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və onlara dərslikdəki uyğun materialla tanış olmayı və tapşırığı yerinə yetirməyi tapşırır.

Tapşırıq: Aplikasiya üsulu ilə müxtəlif naxışları necə hazırlamaq olar?

Qruplar verilmiş tapşırıq üzrə tədqiqat aparırlar.

LAYIHƏ

KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi ornamentlərin hazırlanma üsulları haqqında təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir. Aplikasiya ilə hazırlanan naxışların fərqli xüsusiyyətləri qeyd olunur.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

1. Aplikasiyanı (ornamenti) kəsmək üçün nəyə fikir vermək lazımdır? (*Kağız pəstahın hazırlanmasına fikir vermək lazımdır.*)

2. Ornamentli aplikasiya necə hazırlanır? (*Şagirdlər ornamentli aplikasiyanın hazırlanma ardıcılılığı haqqında məlumat verirlər.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və rəngli kağızdan ornamentli aplikasiya hazırlanması ardıcılığı üzərində dayanır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim şagirdləri dörd qrupa bölmər və onlara tapşırıqlar verir.

I və III qrup. Ritmik təkrarlanma üsulu ilə ornamentli aplikasiya hazırlayın.

II və IV qrup. Güzgü-əksi ornament olan aplikasiya hazırlayın.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir, izahat və göstəriş verir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.


Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Fırlatma üsulu ilə ornamentləri kəsin və rəngləyin.

KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

 Bu naxışın belə alınması üçün hansı motivi çəkmək və kağızı necə qatlamış lazımdır?
 Belə ornamentlərlə hansı xırda məmulatı bəzəmək olar?

Fırlatma üsulu. Seçilmiş figuru, onun sonunda yerləşə bilən müəyyən mərkəzə nəzərən fırladırlar. Bu, riyaziyyatda mərkəzi simmetriya adlanır.
 Dairəvi ornamentin qurulmasında əsas element elə döndürilməlidir ki, dönmə bucaqlarının barabarlıyi gözlenilsin.
 Ülğü, basmadıyma və rezinin köməyi ilə dairəvi ornamentin necə qurulmasını nəzərdən keçirin.







SUALLAR

- 1. Ornament dedikdə nə başa düşülür?
- 2. Ornamentin on çox istifadə edildiyi sahalar hansılardır?
- 3. Ornamentin qurulma üsulları hansılardır?
- 4. Azərbaycanda on çox yayılan ornament necə adlanır?
- 5. Fırlatma üsulu ilə ornament necə əldə edilir?

 Fırlatma üsulu ilə ornamentləri kəsin və rəngləyin.

48

LAYİHƏ





17. ÇOXQATLI CIZMA (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6

MƏQSƏD

Şagird:

1. Plastilin üzərində çoxqatlı çizmanın yerinə yetirilməsi mərhələlərini izah edir.
2. İş yerini təşkil edir.
3. Məməlatın çoxqatlı çizma əsasında hazırlanması ardıcılığını müəyyənləşdirir.
4. Plastilin üzərində çoxqatlı çizmanı icra etmək üçün emal texnologiyası seçir.
5. Məməlatın detallarını hazırlayır.
6. Detalları birləşdirməklə məməlatı hazırlayır.
7. Çoxqatlı çizmeye əsasən sadə tərtibat bacarığı nümayiş etdirir.
8. Məməlatın qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
9. Məməlati hazırlayarkən sanitariya-gigiyena qaydalarına əməl edir.
10. Hazırlanmış məməlatı təqdim edir.

İNTEQRASIYA

H.b.: 2.1.2.; 4.2.1.; T.i.: 4.1.2.; X/d.: 1.1.1.

DƏRSİN TİPİ

Yeni bilik verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla iş, böyük qrupla iş, fərdi iş

İŞ ÜSULLARI

Müzakirə, beyn həmləsi

RESURSLAR

Hazır çoxqatlı çizmələr, müxtəlif kəsici aletlər, metal örtüklü karton, plastilin, pannolar və şəkillər

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim şagirdlərə suallar verir:

1. Plastilin üzərində çoxqatlı çizma prosesi necə yerinə yetirilir?
2. Plastilin üzərində çizma işlərində hansı vasitələrdən istifadə olunur?
3. Ülgü əsasında məməlatin plastilin üzərində çizilmasını necə yerinə yetirmək olar?

Tədqiqat suali:

- Plastilin üzərində çoxqatlı çizma necə yerinə yetirilir?



YAPMA

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür. Şagirdlərin diqqətini dərsliyə yönəldir və onlara suallara cavab verməyi tapşırır.

I qrup. Çoxqatlı çizma üçün hansı alət və vasitələrdən istifadə etmək lazımdır?

II qrup. Çoxqatlı çizma adı çizmadan hansı xüsusiyyətlərinə görə fərqlənir?

III qrup. Çoxqatlı çizma işini yerinə yetirərkən hansı sanitariya-gigiyena qaydalarına riayət etmək lazımdır?

IV qrup. Çoxqatlı çizmədə hansı tərtibat formalarından istifadə etmək olar?

Qruplar verilmiş suallar üzrə tədqiqat işi aparır.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir, izahat və göstərişlər verir.

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təhlili – 10 dəq.

Müzakirə sualları:

1. Məmulat hazırlanarkən çoxqatlı çizmədə nəyə fikir vermək lazımdır? (*Müxtəlif qalınlaşdırılmış şirurlar açmağa.*)

2. Siz plastilin üzərində çoxqatlı çizmanı necə yerinə yetirəcəksiniz? (*Kartona plastilin yaxılır, axırıncı qat hamarlanır, plastilin üzərində kəsmə işi aparılır.*)

3. Şirurları hansı vasitələrlə açmaq olar? (*Kəsici alətlərlə, heykəltəraş biçağı ilə, yoğurt stəkanından müxtəlif ucluqlu kəsici alətlər hazırlamaqla.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və çoxqatlı çizmanın yerinə yetirilməsi ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim qruplara tapşırıqlar verir.

I və III qrup. Sarı və qırmızı plastilin üzərində çoxqatlı çizma aparmaqla gül pannosunu hazırlayın.

II və IV qrup. Yaşıl və mavi plastilin üzərində çoxqatlı çizma aparmaqla ağaç pannosunu hazırlayın.

Qruplar tapşırığı yerinə yetirirlər. Müəllim nəzarət edir, izahat və göstərişlər verir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Plastilin üzərində çoxqatlı çizma üsulundan istifadə edərək kol pannosunu yerinə yetirin.

YAPMA

(V) 17. ÇOXQATLI CIZMA

**Çoxqatlı çizma dedikdə nə başa düşürsünüz?
Onu necə yerinə yetirmək olar?**

Çoxqatlı çizma fərgi rəngdə olan alt qatın görünməsi ilə nüccəsənənələrə işidir. Çoxqatlı çizma ağac üzərində yonma işinə bənzəyir. Bu zaman müxtəlif şirurlarda şirurların açılması üçün kosicisi alətlərdən istifadə edilir.
İstəsiniz, yogurt stəkanından çox universal kosicisi alət hazırlayla bilərsiniz.

Kəsici alətin iti vo kütlə ucları ilə müxtəlif şirurlar açmağa möşə edin.

Bəls şirurları heykəltəraş biçağı vo iti çubuğu köməyi ilə da açmaq mümkündürmü? Aralarındakı forq nadədir?

1 2 3

Rongli kartona forqlı ronglarda üç qat plastilin çəkin (1). Azırıncı qat üzərində folqa qoyun və hamarlayın (2). Eskiçi çəkin və plastilin üzərində kəsmə işlərinə başlayın.
Üstündə gülər olan oval pannonun^{*} hazırlanması (3) nə ilə forqların?
Ösəs olaraq metal örtükli karton götürmək olar.

SUALLAR

1. Çoxqatlı çizma dedikdə nə başa düşülür?
2. Çoxqatlı çizma naya bənzəyir?
3. Çoxqatlı çizma hansı alətlə yerinə yetirilir?
4. Plastilin üzərində şirurları hansı alətlə açmaq möqsədəyindəndir?
5. Plastilin üzərində çizma işləri necə yerinə yetirilir?

Plastilin üzərində çoxqatlı çizməni yerinə yetirin.

*Panno — naxış və ya şəkillər bəzədilmiş səth





18. DƏRİNLƏŞDİRİLMİŞ RELYEF (2 saat)

STANDART 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.; 4.1.2.

MƏQSƏD

Şagird:

1. Məməlatın hazırlanması üçün iş yerini təşkil edir.
2. Kərtənkələ fiquru hazırlamaq üçün uyğun emal vasitəsi seçir.
3. Məməlatın hazırlanma ardıcılığını müəyyənləşdirir.
4. Məməlatın materiala uyğun emal texnologiyasını seçir.
5. Məməlatın detalını hazırlayır.
6. Məməlatda sadə tərtibat bacarığı nümayiş etdirir.
7. Qrup tərəfindən məməlatın hazırlanması prosesində birləşmiş fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
8. Məməlatın hazırlanmasında gigiyena qaydalarına əməl edir.
9. Hazırladığı kərtənkələ fiqurunu təqdim edir.
10. Dərinləşdirilmiş relyef əsasında kərtənkələnin şəklini çizir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 2.1.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.

DƏRSİN TİPİ

Deduktiv

İŞ FORMALARI

Kiçik qrupla iş,
böyük qrupla iş,
fərdi iş

İŞ ÜSULLARI

Beyin həmləsi,
müzakirə, Venn
diaqramı

RESURSLAR

Karton, plastilin
dəsti, heykəl
nümunələri,
heykəltəraş
biçağı

DƏRSİN GEDIŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim Venn diaqramından istifadə edərək şagirdlərə çox-qatlı çizma ilə dərinləşdirilmiş relyefin oxşar və fərqli cəhətlərini qeyd etmələrini tapşırır.

Şagirdlər öz mülahizələrini bildirirlər. Daha sonra müəllim dərinləşdirilmiş relyef vasitəsi ilə hazırlanmış «Kərtənkələ» fiqurunu onlara göstərir.

Tədqiqat suali:

– Dərinləşdirilmiş relyefdən istifadə edərək «Kərtənkələ» fiqurunu necə hazırlanmaq olar?

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür. Şagirdlərin diqqətini dərslikdəki uyğun mövzuya yönəldir.

fərqli

oxşar

fərqli

Çoxqatlı
cizma

Dərinləşdirilmiş
relyef



YAPMA

I qrup. Kərtənkələnin təsvirini dərinləşdirilmiş relyeflə hazırlayarkən sizə hansı alət və tərtibatlar lazımdır?

II qrup. Kərtənkələni dərinləşdirilmiş relyeflə hazırlamaq üçün hansı sanitariya-gigiyena qaydalarına əməl etmək lazımdır?

III qrup. Kərtənkələni dərinləşdirilmiş relyeflə hazırlayarkən hansı üsullardan istifadə etmək olar?

IV qrup. Dərinləşdirilmiş relyef və çoxqatlı cizma nə ilə fərqlənir?

Qruplar verilmiş suallar üzrə tədqiqat aparırlar.

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi dərinləşdirilmiş relyef üzrə təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

- Kərtənkələnin dərinləşdirilmiş relyefini hazırlayarkən hansı vəsítələrdən istifadə edilir? (*Cizma, rəngləri qarışdıraraq yeni rənglər almaq, plastilini lövhədə yaymaq, faktura səthi vermək lazımdır.*)
- Kərtənkələnin dərinləşdirilmiş relyefini hansı yolla hazırlayacaqsınız? (*Cizma yolu ilə.*)
- Dərinləşdirilmiş relyef və çoxqatlı cizma bir-birindən nə ilə fərqlənir? (*Şagirdlər dərslikdəki materialı şərh edirlər.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və dərinləşdirilmiş relyef üzrə yerinə yetiri-ləcək tapşırığın üzərinə bir daha qayıdır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim qruplara eyni tapşırığı verir.

Tapşırıq. Ağ, qəhvəyi və qara plastilindən dərinləşdirilmiş relyef əsasında kərtənkələ fiqurunu hazırlayın.

Müəllim kərtənkələnin dərinləşdirilmiş relyef əsasında hazırlanması algoritmini şagirdlər izah edir.

- Köhnə daş rəngini almaq üçün qəhvəyi, ağ və bir az qara rəngli plastilin qarışdırın.
- İki kibrət qutusunu yapışdırın və onlara plastilin yaxın.
- Kərtənkələnin ülgüsünü kəsin və onu plastilin üzərinə köçürün.
- Ülgü boyu heykəltəraş biçağı ilə üst qatı kəsin.
- Şəklin daxili hissəsini biçaqla götürün.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir və göstərişlər verrir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Dərinləşdirilmiş çiçək relyefini hazırlayın.

YAPMA

(V) 18. DƏRİNLƏŞDIRİLMİŞ RELYEF

Darinlaşdırılmış relyef dedikdə na başa düşürsiniz?
Müstəvinin öz sothində darında yerləşən təsviri **kontrelief** adlanır. Bu, ingilis dilindən tərcümədə «tarşın» deməkdir. Kontr-reliefdə təsvir heykəltəraş qapımı ilə, hər hansı digər alıf və ya çubuqla çizilir. Siz belə texnika ilə daha harada rastlaşmışsunuz?

İnsanları rastlaşdığı ilk belə təsvirlər insan əli ilə yaradılmışdır. Təbiat özü dəniz üzərində bitki, heyvan, həşərat təsvirləri yaradıb.

Bəlo «fotopikkilər» alımlar üçün çox dayarlı tapşılıklardır. Siz də plastilin üzərində bətki hissələri həkk etməyə çalışın.

İz qoymaq üçün material artırışına çıxanda onun hansı şortlara cavab verəcəyini qabaqcədan düşünün. İşinizin nəticəsini necə formalasdırmaq olar?

Kükñar və mazı ağaclarının budalarının izlərini belə görürür.

Bu üsulla çox sadə, anlaşılan siluetə malik obyektləri da təsvir etmək olar.

Ösəsin üzərinə iki plastilin lövhə qoyma (üstündən basmamaq şortlu) və konarlarını kəsin.
Eskizi çəkin və heykəltəraş biçağı ilə üst qatı kəsin. Şəklin daxili hissəsini töküürün. Konarları sıyrılliklə hamarlayın. Bunun üçün titulə heykəltəraş biçağından istifadə edin.

Niya bu usulə plastilin lövhələrinə qoyma edilir, sadəcə, ösəsin üzərinə yaxşı və yaxşı qara plastilin qoyma çökürür?

Bu işdə yaxşı tanadığımız iki usul birləşib. Onu necə işləmək lazımdır?

SUALLAR

- Kontrelief dedikdə na başa düşülür?
- Darinlaşdırılmış relyef hansı alıfla olda edilir?
- Darinlaşdırılmış reliyefi necə yerinə yetirmək olar?
- Ösəmin dərinləşdirilmiş relyefini göstərmək üçün nəyə diqqət etmək lazımdır?

50

Darinlaşdırılmış çiçək relyefi hazırlayın.





19. PLASTİLİN LENTDƏN HAZIRLANMIŞ KOMPOZİSİYA (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.; 4.1.2.

MƏQSƏD

Sagird:

1. «Qızılgül» kompozisiyasının hazırlanmasını mərhələlərlə izah edir.
2. Hazırlanacaq məmulatlara görə iş yerini təşkil edir.
3. Plastilin lentdən hazırlanacaq məmulat üçün uyğun emal vasitələri seçir.
4. Məmulatın hazırlanması ardıcılığını müəyyənləşdirir.
5. Məmulatın materialına uyğun emal texnologiyası seçir.
6. Məmulatın detallarını hazırlayır.
7. Detalları birləşdirməklə məmulatı hazırlayır.
8. Məmulatın hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
9. Məmulatın qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
10. Məmulatın hazırlanmasında gigiyena qaydalarına əməl edir.
11. Məmulatı təqdim edir.
12. Məmulatın tam şəklini çəkir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.



DƏRSİN TİPİ

Deduktiv



İŞ FORMALARI

Kiçik qruplarla iş, böyük qrupla iş, fərdi iş



İŞ ÜSULLARI

Müzakirə, auksion



RESURSLAR

Plastilin dəsti, kağız, diş çöpü, plastilindən hazırlanmış şəkil nümunələri, kibrıt qutusu, dərslik, heykəltəraş bıçağı

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim şagirdlərə plastilin lentdən hazırlanmış kompozisiyalar göstərərək sual verir:
– Bu məmulatlar nədən hazırlanıb?



YAYIŞ

YAPMA

Şagirdlər öz mülahizələrini söyləyirlər.

Müəllim dəqiqləşdirmə aparır: bu məməlatlar plastilin lentdən hazırlanmışdır.

Tədqiqat suali:

– Plastilin lentdən «Qızılgül» kompozisiyasını necə hazırlamaq olar?

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölmər. Qruplara plastilin lentdən hazırlanmış «Qızılgül» kompozisiyası haqqında dərslikdə verilən mətnlə tənmiş olmağı tapşırır və aşağıdakı sualları verir.

I qrup. Plastilindən kompozisiya naxışları üçün səth necə hazırlanır?

II qrup. Plastilin lentlər necə hazırlanır?

III qrup. Lentləri rəngbərəng etmək üçün nə etmək lazımdır?

IV qrup. Plastilin lentlərdən kompozisiya hazırlamaq üçün nəyə fikir vermək lazımdır.

Qruplar tədqiqat aparırlar.

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müəllim suallar əsasında müzakirəni təşkil edir.

Müzakirə sualları:

1. Plastilin lentlər necə hazırlanır? (*Əvvəlcə plastilindən bağ diyirlənir, sonra bağ üzərinə kağız sərilməklə yayılır, daha sonra əldə olunan plastilin lövhə bir qədər də hamarlanır, sonra zolaqlar kəsilərək lentlər əldə edilir.*)
2. Kağızın plastilinə yapışmaması üçün nə etmək lazımdır? (*Plastilini tez-tez çevirmək lazımdır.*)
3. Plastilin lentlər hansı ölçüdə hazırlanır? (*Lentlər 10–15 sm ölçüdə kəsilir.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və plastilin lentdən hazırlanmış «Qızılgül» kompozisiyasının hazırlanma ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim şagirdlərə tapşırıq verir.

Tapşırıq. Plastilin lentlərdən istifadə etməklə «Qızılgül» kompozisiyasını hazırlanın.

Müəllim plastilin lentdən hazırlanmış «Qızılgül» kompozisiyasının algoritmini izah edir:

1. Əvvəlcə plastilindən bağ yumrulayın.
2. Bağın üstünə kağız sərib yayın.
3. Plastilin lövhəni kağızsız bir qədər hamarlayın.

YAPMA

(V) 19. PLASTİLİN LENTDƏN HAZIRLANMIS KOMPOZİSYA

Plastilindən müxtəlif üsullarla lent hazırlamaq olar: övvelca bağ diyirləmək, sonra bağın üstüne kağız sərib yaymaq, alınmış plastilin lövhəni kağızsız bir qədər da hamarlamaq və zolaqlara ayırmak lazımdır. Müxtəlif üsullardan istifadə edin. Hansı daha çox xoşnaza gəlir? Kağız üzərindən hamarlayarkən tez-tez plastilin lövhəni çevirin ki, o, kağıza yapışmasın.

Lentlər müxtəlif quruluşa və rəngdə ola bilər. Uzunluğu 10-15 sm olan lentləri kəsməyi öyrənin.

Siz artıq kağız və parça lentlərlə işləmisiniz. Onlara əlaqədar hansı iş üzərindən bildiyiniz yadınız salın. Bu üsullardan hansından plastilin lentləri iş zamanı istifadə etmək olar?

«Ösrarəngiz meşə». Bu işin necə yerinə yetirildiyini müzakirə edin, fikrinizi şəhər edin.

SUALLAR

1. Plastilin lentləri hansı üsullarla əldə etmək olar?
2. Plastilini hamarladığda onu hansı məqsədlə tez-tez çevirmək lazımdır?
3. Plastilin lentlərdən hazırlanmış məmulat hansı rəyleyə aid edilir?

Rəngli plastilinlərdən «Ösrarəngiz meşə» kompozisiyasını hazırlanın.

51

61



4. Plastilin lövhəni zolaqlara ayırin.
 5. Kağız üzərində hamarlayarkən tez-tez plastilin lövhəni çevirin ki, yapışmasın.
 6. Lentləri 10–15 sm uzunluqda kəsin.
 7. Karton üzərində qızılğülün təxminini konturunu çəkin.
 8. Kontur boyunca lentləri yapışdırın.
- Müəllim çətinlik cəkən şagirdlərə fərdi tapşırıq verir.
Şagirdlər tapşırığı yerinə yetirirlər. Müəllim onlara nəzarət edir, izahat və göstərişlər verir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Rəngli plastilindən «Əsrərəngiz meşə» kompozisiyasını hazırlayın.



20. QABLARIN DİZAYNI (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.; 4.1.2.

MƏQSƏD

Şagird:

1. Plastilindən mətbəx qablarını hazırlamaq və dizayn etmək üçün iş yerini təşkil edir.
2. Plastilindən qabların dizaynını hazırlamaq üçün emal vasitəsi seçir.
3. Plastilin qabların dizaynını hazırlamaq ardıcılılığını müəyyənləşdirir.
4. Uyğun emal texnologiyalarını seçir.
5. Qabların detallarını hazırlayır.
6. Detalları birləşdirməklə qabları hazırlayır.
7. Sadə tərtibat bacarıqları nümayiş etdirir.
8. Sanitariya-gigiyena qaydalarına əməl edir.
9. Dizayn verilmiş qabları təqdim edir.
10. Qabların hissələrinin təsvirini cəkərək sadə dizayn bacarıqları nümayiş etdirir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 2.1.1.; 2.1.2.





Məməlumatın hazır nümunəsi, plastilin dəsti, plastilin təməldə qab-qacaq, dərslik, iş vərəqləri

DƏRSİN GEDIŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim masanın üzərinə bir neçə dizayn edilmiş qabı düzərək soruşur:

1. Siz nə görürsünüz?
2. Bu qablar bir-birindən nə ilə fərqlənir?

Müəllim şagirdlərin mülahizələrini dinləyir.

Tədqiqat sualı:

- Qablar necə dizayn edilir?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir. Şagirdlərin diqqətini dərsliyə yönəldir. Onlara mətni oxumağı tapşırır.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və onlara iş vərəqləri paylayır.

I qrup. Qablar nə üçün dizayn edilir? Əsaslandırın.

II qrup. Qabları dizayn etmək üçün hansı üsul və vasitələrdən istifadə etmək olar?

III qrup. Qabları dizayn edərkən nəyə diqqət yetirmək lazımdır?

IV qrup. Rəng seçiminin qabların dizaynında əhəmiyyətini izah edin.

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi hazırladığı məməlumatı təqdim edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

1. Qabların dizaynını hazırlayarkən hansı texnoloji üsullardan istifadə edilir? (*Şagirdlər bildikləri üsulları sadalayırlar.*)
2. İş hansı ardıcılıqla yerinə yetirilir? (*Şəkli plastilinə köçürmək, üzərinə başqa quruluşlu hissələr yapışdırmaq, gözəl dizayn verməklə.*)
3. Qabların dizaynı haqqında daha nə deyə bilərsiniz? (*Şagirdlər mülahizələrini söyleyirlər.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və qab-qacağın dizaynını haqqında dediklərini dəqiqləşdirir. Qab-qacağın dizaynının hazırlanması alqoritmini təkrarlayır.

YAPMA

CV **20. QABLARIN DİZAYNI**

Qablarnı dizaynı haqqında eşitmisinizmi?

Dizayn əşyaların bodii layihələşdirilməsi işidir. XX əsrin övvəllerində tərtibata və bir-biri ilə uyğunlaşmaya ehtiyacı olan yeni məişət əşyalarının, alətlərin, mexanizmlərin yaranmasında dizayn meydana gəlməmişdir. Məisət təyinatlı əşyaları layihələşdirən dizayner çalışır ki, onların düzülüşü və qurulusunda qanunauyğunluğa riayət etsin.

Evinizdəki çay, qohvo və mətbəx dəstlərinin dizaynindəki üslub bütövlüyüünü yadınız salın. Bu, nado özünü bürüze verir?

Hazırlayacağınız qab-qacaq dəstinin dizaynını müəyyənləşdirin.

Övvəlcə unu hissələrini çökün, sonra bildiyiniz üsullardan istifadə edərək onu plastilindən yapın.

Sade şəkli plastilinə köçürün. Başqa rongli plastilindən üstüne müxtalif quruluşlu kiçik hissələr yapışdırın. Məməlata gözəl dizayn verin.

Bəzədən iki ronglı plastilin lövhə lazımdır. Üst qat ağ rongodur. Relyef şəkilləridir. Səthin üstüna qara-qəhvəyi kürsəiklər qoyub, barmaqlarınıza hamarlayın.

SUALLAR

1. Dizayn dedikdə nə başa düşülür?
 2. Dizayn no vaxt meydana gəlməşdir?
 3. Məisət təyinatlı əşyaları layihələşdirən dizayn nəyə fikir verməlidir?
 4. Şəkildə göstərilən qab-qacaqların dizaynında nə kimin qanunauyğunluqları müşahidə edirsiniz?
 5. Dərslikdəki üçüncü qab-qacaq dəstində dəha hansı bezoğ növlerindən istifadə etmək olar?

Plastilindən qab-qacaq hazırlayın.



TİKMƏ VƏ NAXİŞLAMA

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim şagirdlərə tapşırıq verir.

Tapşırıq: Plastilindən qab-qacaq dəstinə dizayn verin.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir. Müəllim onlara nəzarət edir, izahat və göstərişlər verir. Müəllim qabların dizaynının alqoritmini tərtib edir.

1. Hazırlanmış qabların dizaynını müəyyənləşdirin.
2. Əvvəlcə onun hissələrini çəkin.
3. Bildiyiniz üsullara əsasən onu plastilindən yapın.
4. Çox da çətin olmayan şəkli plastilinə köçürün.
5. Başqa rəngdə plastilindən qabların üstünə müxtəlif quruluşlu kiçik hissələr yapışdırın.
6. Qablara gözəl dizayn verin.
7. İkirəngli plastilin lövhədən istifadə edin.
8. Üst qatı ağ rəngli plastilindən yapışdırın.
9. Məməlatın üstünə yapma üsulu ilə qara-qəhvəyi kürəciklər qoyun.
10. Relyefşəkilli səthi barmaqlarınızla hamarlayın.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Plastilindən dəm çayniki hazırlayın və ona dizayn verin.



21. ÇARPAZ TİKMƏ (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Tikmə texnologiyasına aid iş prosesini mərhələlər üzrə izah edir.
2. Tikmə işlərinə görə iş yerini təşkil edir.
3. Çarpaz tikməni yerinə yetirmək üçün uyğun emal vasitəsi seçir.
4. Çarpaz tikmənin yerinə yetirilmə ardıcılığını müəyyənləşdirir.
5. Çarpaz tikməyə uyğun emal texnologiyası seçir.
6. Məməlatin detallarını tikir.
7. Çarpaz tikməni yerinə yetirir.
8. Çarpaz tikməni yerinə yetirdikdə sadə tərtibat bacarığı nümayiş etdirir.
9. Çarpaz tikmənin qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əmək-dاشlıq bacarığı nümayiş etdirir.
10. Çarpaz tikməni yerinə yetirərkən müvafiq təhlükəsizlik qaydalarına əməl edir.
11. Yerinə yetirdiyi çarpaz tikmə işlərini təqdim edir.

XAYİH



TİKMƏ VƏ NAXIŞLAMA

İNTEQRASIYA

H.b.: 1.1.1.; 2.1.1.; 4.2.1. A.d.: 1.2.1.; T.i.: 2.2.4.; F.t.: 4.1.2.



DÖRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim çapraz tikmə ilə işlənmiş hazır nümunələri şagirdlərə göstərir və sual verir:

– Sizcə, bu tikmə necə adlanır?

Şagirdlər öz mülahizələrini söyləyirlər.

Müəllim qeyd edir ki, bu tikmələr çapraz tikmə adlanır.

Tədqiqat sualı:

– Çapraz tikməni necə yerinə yetirmək olar?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir.

Şagirdlərin diqqətini dərsliyə yönəldir. Çapraz tikmə texnologiyasını şagirdlərə izah edir.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və onlara iş vərəqləri paylayır.

I qrup. Çapraz tikmə ilə kitab əlfəcini necə hazırlanır?

II qrup. Çapraz tikmə ilə üfüqi zolaq necə hazırlanır?

III qrup. Çapraz tikmə ilə şaquli zolaq necə hazırlanır?

IV qrup. Çapraz tikmədən istifadə edərək əl dəsmalı necə bəzədirilir?

Qruplar tapşırığı yerinə yetirirlər.

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müzakirə sualları:

1. Çapraz tikmə və panno tikmələrinin tətbiqi haqqında nə deyə bilərsiniz? (Çapraz tikmə vasitəsilə kitab əlfəcini, bəzək əşyaları, açıqcalar, pannolar hazırlanır.)
2. Çapraz tikmədən naxışlamada istifadə etmək olarmı? (Çapraz tikmədən naxışlamada istifadə etmək olar.)
3. Çapraz tikmədə alt tikişlərlə üst tikişlər necə istiqamətlənir? (Çapraz tikmədə alt tikişlər bir tərəfə, üst tikişlər onun əksi tərəfə istiqamətlənir.)
4. Çapraz tikmə necə işlənir? (Çapraz tikmə ya şəkil üzrə, ya da sxem üzrə işlənir.)



TİKMƏ VƏ NAXİŞLAMA

TİKMƏ VƏ NAXİŞLAMA

(VI)

21. ÇARPAZ TİKMƏ

Şəkli diqqətlə nəzərdən keçirin.

Bu tıkmada tikişlər üfüqi, yoxsa şaquludur?

Çarpaz tikişlərdən ibarət üfüqi zolağı belə tikişlər. Alt tikişlər hansı istiqamətdədir? Baş üst tikişlər?

Üfüqi zolaqla şaquli zolağın tikilmə üssüleri oxsardırı? Tikişlər astar tərəfdən necə yerləşir? Çəp xatt üzrə çarpaz tikişin necə aparıldığını düşünüb tapın.

Unutmayın: bütün alt tikişlər bir torafə istiqamətlənib, üst tikişlər başqa bir torafə.

53

TİKMƏ VƏ NAXİŞLAMA

Carpaz tıkməni ya şəkil üzrə, ya da sxem üzrə işləyirlər.

Siz də tıkmənə özünüz düşündürünüz şəkil üzrə naxış salın. Amma əvvəlcə şəkli damalı vərəqdə çəkin.

«Şəhər dovşan»

«Dostluq»

«Kəpənək»

İyna ilə iş zamanı təhlükəsizlik qaydaları

1. İynaları müyyən olunmuş yerdə (iyona qabunda) saxlayın.
2. İynanı ağıza almış, paltalarla sancımcı qadağandır.
3. İyna ilə iş zamanı barmağınızı zədələməmək üçün üsküdən (oymaqdan) istifadə edin.

SUALLAR

1. Çarpaz tıkməni hansı üsullarla yerinə yetirmək olar?

2. Çarpaz tıkmədən hansı məmulatların hazırlanmasında istifadə olunur?

3. İyna ilə işlədikdə hansı təhlükəsizlik qaydalarına riayat etmək lazımdır?

Çarpaz tıkmədən istifadə edərək istədiyiniz pannonu hazırlayın.

***Ələfəcin — kitabın sohifələri arasına nişan üçün qoyulan ləntşəkilli kağız parçası**

54

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və çarpaz tıkmənin yerinə yetirilməsi ardıcılığı üzərində dayanır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim şagirdləri dörd qrupa bölmər və onlara tapşırıqlar verir.

I qrup. Çarpaz tıkmədən istifadə edərək kitab əlfəcini hazırlayın.

II qrup. Çarpaz tıkmədən istifadə edərək üfüqi zolaq tikişin.

III qrup. Çarpaz tıkmə ilə şaquli zolağın tikilməsini yerinə yetirin.

IV qrup. Çarpaz tıkmədən istifadə edərək əl dəsmalını bəzəyin.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirirlər. Müəllim onlara nəzarət edir, izahat və göstərişlər verir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Çarpaz tıkmədən istifadə etməklə istədiyiniz pannonu hazırlayın.

TİKMƏ VƏ NAXIŞLAMA



22. İLGƏK TİKİŞİ (2 saat)

STANDART 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. «İlgək tikişi»nə görə iş yerini təşkil edir.
2. «İlgək tikişi»ni yerinə yetirmək üçün uyğun emal vasitələri seçir.
3. «İlgək tikişi»nin yerinə yetirilmə ardıcılılığını müəyyənləşdirir.
4. Tikişə uyğun emal texnologiyası seçir.
5. «İlgək tikişi»ni yerinə yetirir.
6. «İlgək tikişi»nin yerinə yetirilməsində sadə tərtibat bacarığı nümayiş etdirir.
7. Birgə fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
8. «İlgək tikişi»ni yerinə yetirərkən təhlükəsizlik qaydalarına əməl edir.
9. Yerinə yetirdiyi «İlgək tikişi» ilə tikməni təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 2.1.1.; 4.2.1. A.d.: 1.2.1. T.i.: 2.2.4. F.t.: 4.1.2.

DƏRSİN TİPİ

Yeni bilik verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla iş, böyük qrupla iş, fərdi iş

İŞ ÜSULLARI

Beyin həmləsi, Venn diaqramı

RESURSLAR

Parça, rəngli saplar, iynə, oymaq, qayçı, dərslək, «İlgək tikişi»nə aid nümunələr, bu tikişlə yerinə yetirilmiş məmulat nümunələri

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim bir neçə hazır məmulat nümayiş etdirir və şagirdlərə müraciət edərək sual verir:

– Sizcə, bu məmulatlar hansı tikişlə yerinə yetirilib?

Şagirdlər öz mülahizələrini söyləyirlər.

Müəllim qeyd edir ki, bu məmulatlar «İlgək tikişi» ilə yerinə yetirilib.



TİKMƏ VƏ NAXİŞLAMA

TİKMƏ VƏ NAXİŞLAMA

(VI)

22. İLGƏK TİKİŞİ

Yeni il açıqası

Açıqada nə təsvir olunub? Onun hazırlanmasında hansı əşya və materiallardan istifadə edilib?

Açıqadakı kükñar ağacı «İlgək» tikişi ilə yerinə yetirildiyi üçün qabarıq alınb.

Tikişin yerinə yetirilmə mərhələsi
Tikişin damalı kağızda yerinə yetirin.

İlgək tikişi ilə məməlatinə kənarlarını işləmək və naxış xətti salmaq olar.

1. A nöqtəsində sapi üz tarafa çıxarın. Iynəni astar tərəfdə B nöqtəsindən C nöqtəsinə keçirin. Sap iynənin altında olmalıdır.
2. Parçanı bürzəmək şərti ilə sapi kip oturana qədər dərtin.
3. Iynəni D nöqtəsindən astar tarafə keçirin və E nöqtəsindən üz tarafə çıxarın. Sap iynənin altında qalmalıdır.

55

TİKMƏ VƏ NAXİŞLAMA

4. Sapi dərtin. Tikis sırasını eyni üsulla davam etdirin.
5. Tikişin tamamlamaq üçün iynəni astar tərəfə, sonuncu ilgəyin arxasına keçirin.

6. Kiçik düz ilgəyin alınması üçün sapi dərtin və bərkidin.
Bu tikişin tikişlə texnikasını öyrənəndən sonra açıqca hazırlaya bilərsiniz.
Şəkildəki qoynunu «İlgək» tikişi ilə tika bilərsiniz.

SUALLAR

1. Açıqanın hazırlanmasında hansı materiallardan istifadə edilib?
2. Şəkildəki qoynu figurunu çarpez tikişlə hazırlamaqla olar mı?
3. İlgək tikişi ilə açıqanın hazırlanma ardıcılığı necədir?

56

«İlgək» tikişinin köməyi ilə açıqca hazırlayıb.

Tədqiqat suali:

– «İlgək tikişi»ni necə yerinə yetirmək olar?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir.

Şagirdlərin diqqətini dərsliyə yönəldir. «İlgək tikişi»nin yerinə yetirilmə texnologiyasını izah edir.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa böölür və onlara aşağıdakı suallara cavab verməyi tapşırır.

I qrup. İlgək tikişini yerinə yetirərkən hansı üsullardan istifadə etmək olar?

II qrup. İlgək tikişindən daha nə üçün istifadə etmək olar?

III qrup. İlgək tikişini yerinə yetirdikdə hansı təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl etmək lazımdır?

IV qrup. İlgək tikişindən cirilmiş yerlərin bərpasında istifadə etmək olarmı və necə?

Müəllim çətinlik cəkən şagirdlərə fərdi tapşırıq verir.

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi yerinə yetirdiyi tikişi təqdim edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müzakirə sualları:

1. «İlgək tikişi»nin yerinə yetirilmə mərhələləri necədir? (Şagirdlər dərsliyin 55-ci səhifəsindəki mərhələləri sadalayırlar.)

TİKMƏ VƏ NAXIŞLAMA

2. «İlgək tikişi»nin tətbiqi haqqında nə deyə bilərsiniz? (Bu tikişdən salfetin, dəsmalın, süfrənin kənarlarını və s. tikərkən istifadə etmək olar.)
3. Bu tikişdən naxışlamada istifadə etmək olarmı? (Bu tikişlə naxış salmaq olar.)
4. «İlgək tikişi»ni hansı variantlarda yerinə yetirmək olar? (Damalı kağızda tikmə yolu ilə, parça üzərində tikmə yolu ilə yerinə yetirmək olar.)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və göstərilən tikişin yerinə yetirilməsi ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və onlara tapşırıqlar verir.

I qrup. Parça üzərində qırmızı saplarla «İlgək tikiş»i yerinə yetirir.

II qrup. Parça üzərində göy saplarla «İlgək tikiş»i yerinə yetirir.

III qrup. Parça üzərində sarı saplarla «İlgək tikiş»i yerinə yetirir.

IV qrup. Parça üzərində yaşıl saplarla «İlgək tikiş»i yerinə yetirir.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim onlara nəzarət edir, izahat və göstərişlər verir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: İlgək tikişinin köməyi ilə açıqca hazırlayın.



23. DƏM ÇAYDANI ÜÇÜN İSİDİCİ KUKLA. ƏLCƏK-KUKLA (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Çaynik üçün isidici kukla və əlcək-kuklanı tikmə texnologiyasına aid mərhələlər üzrə izahat verir.
2. Tikmə məmulatına görə iş yerini təşkil edir.
3. Çaynik üçün isidici kukla və əlcək-kukla tikməyi yerinə yetirmək üçün emal vasitələri seçir.
4. Məmulatın yerinə yetirilmə ardıcılığını müəyyən edir.
5. Məmulata uyğun emal texnologiyası seçir.
6. Məmulatın detallarını hazırlayır.
7. Məmulata aid tikməni yerinə yetirir.
8. Məmulatı yerinə yetirdikdə sadə tərtibat bacarığı nümayiş etdirir.
9. Məmulatın hazırlanmasında qrupla birlikdə fəaliyyət göstərərək əməkdaşlıq edir.
10. Məmulatı yerinə yetirərkən müvafiq təhlükəsizlik qaydalarına əməl edir.
11. Çaynik üçün isidici kukla və əlcək-kuklanı təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.



TİKMƏ VƏ NAXİŞLAMA

TİKMƏ VƏ NAXİŞLAMA

(VI) 23. DƏM ÇAYDANI ÜÇÜN İSİDİCİ KUKLA. ƏLCƏK-KUKLA

Dam çaydanı üçün isidici kukla görmüsünüz? İsidici kuklanı necə düzəltmək olar?

İsidici kukla dam çaydanını isti saxlamaq üçün istifadə edilir. Onun yarasaklı olması isə metbəxə gözəllik verir. Bu növ kukklalar isidici başlıqladan və bir neçə bəzək hissələrdən ibarət olur. Başlıqla kuklanın qolları və başı ilə birləşdikdə bədən hissəsi birləşdirilir. Başlıq isə kuklanın ətəyinin altında gizlədirilir.

Başlıq düzəldik. Başlıq ülgüsünü kasmak üçün dom çaydanının ölçülərini çıxarın. Cərtiyoda dom çaydanının hündürlüyü – a , eni isə on enli hissədən ölçülmək - b ilə işarə olummuşdur.

Başlıq isidici qatdan və astardan ibarətdir. İsidici qat vatindan, pambıqdan, pamazidan ola bilər. Astar üçün istənilən pambıq parçadan istifadə edə bilərsiniz. Astarın hissələrini 1,5 sm məsafə buraxmaqla kasın.

İsidici qatı astarın iki tayının arasına yerləşdirin. Konarlarını «əl tikişi» ilə tikin və qatlayın.

İsidicinin astara salınmış iki hissəsinin birləşdirin. Yuxarıda kuklanın bədənini yerləşdirmək üçün tikilməmiş yer buraxın.

Əlcək-kukla. Kuklaoy纳dananlar bu kukllalar əlcək kimi əllərinə geyinirlər. Belə kuklanın asasını əl və baş birləşdirilmiş üz hissə taşkil edir. Üzlük üçün 30x30 sm ölçüdə iki hissə nazik pambıq parça götürün. Hissələri üst-üstə qoyun və ortadan qatlayın.

TİKMƏ VƏ NAXİŞLAMA

Ülğünü kağıza köçürüb onu qatlanmış parçaya sañçalayın. Təbaşirle konarlarını 1 sm aralıdan cızın. Ülğuları düz üzü içəri olmaqla qoyub «əl tikişi» ilə, konarlarını isə istənilən konar tikişi ilə tikin.

Kuklaoy纳danan əlli aşağıdakı şəkillər göstəriləndiyi kimi üzlүүн içinde müxtəlif vəziyyətlərde ola bilər.

Kuklanı asanlıqla oynatmaq üçün karton düzbucaqlardan «patron» adlanan hissələr düzəldib çəçəle barmaga və baş barmaga six şəkildə dolayın.

Sonra «patron»ları yapışdırıcı lentle sariyin. Yapışdırıcı lentdən 1 sm enində çıxıntı buraxın. Bu hissədən «patron»ları üzlүүn içərəfdən, bir qədər yer buraxaraq barmaqların yerləşdiyi yero tikin. Üzlüyü çevirib əlinizi geyinin. Əgər kuklanın boynu əlinizdə yaxşı dayanırsa, boyun üçün də «patron» düzəldin.

SUALLAR

1. İsidici kukla hansı məqsədə istifadə edilir?
2. İsidici kukla necə hissədən ibarətdir?
3. İsidici kuklanı necə hazırlamaq olar?
4. İsidici qat hansı materialdan hazırlanır?
5. Əlcək kukla necə hissədən ibarətdir?

Dəm çaydanı üçün «Əlcək-kukla» hazırlayın.

DƏRSİN TİPİ

Yeni bilik verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla iş, böyük qruplarla iş

İŞ ÜSULLARI

Müzakirə, beyin həmləsi

RESURSLAR

Parça, pambıq, iynə, pozan, oymaq, köçürmə kağızı, qələm, dərslik, iş vərəqləri, çaynik üçün isidici kukla və əlcək-kukla nümunələri

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim şagirdlərə sual verir:

– Siz neçə cür əlcək növü tanıyırsınız? (*Həkim əlcəyi, fəhlə əlcəyi, bağban əlcəyi, soyuq-dan qorunmaq üçün əlcək.*)



İAYİH

TIKMƏ VƏ NAXİŞLAMA

Şagirdlər insanlar tərəfindən istifadə olunan əlcəkləri sadalayırlar.

Müəllim «çaynik üçün əlcək» ifadəsini şagirdlərdən aldıqdan sonra hazırlanmış nümunələri onlara göstərir və sual verir:

– Bu əlcəklər hansı materiallardan hazırlanır?

Şagirdlər mülahizələrini söyləyirlər.

Tədqiqat suali:

– Çaynik üçün isidici kukla və əlcək-kuklanı necə hazırlamaq olar?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir. Şagirdlərin diqqətini dərsliyə yönəldir.

Müəllim «Çaynik üçün isidici kukla və əlcək-kukla» hazırlanmasının yerinə yetirilməsi texnologiyasını izah edir.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və onlara iş vərəqləri paylayır.

I qrup. Əlcək-kuklanı hazırlamaq üçün hansı alət və vasitələrdən istifadə etmək lazımdır?

II qrup. Əlcək-kukla hazırlamaq üçün hansı materiallar lazımdır?

III qrup. Əlcək-kukla hazırlamaq üçün hansı tərtibat bacarıqlarından istifadə etmək lazımdır?

IV qrup. Əlcək-kukla hazırlamaq üçün hansı təhlükəsizlik qaydalarına əməl etmək lazımdır?

Qruplar tapşırıqları yerinə yetirirlər.

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müzakirə sualları:

1. Çaynik üçün isidici kukla və əlcək-kuklanın hazırlanmasında nəyə fikir vermək lazımdır? (*Başlığın ülgüsü və çertyoja əsasən çaynikin hündürlüyü, eninin ölçülməsinə, astarın hazırlanmasına, ülgünün kağıza köçürülməsinə.*)

2. İsidici kuklanı və əlcək-kuklanı hansı materiallardan hazırlamaq olar? (*Parça.*)

3. Əlcək-kukla hansı hissələrdən ibarətdir? (*Dərslik əsasında məlumat verir.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və çaynik üçün isidici kukla və əlcək-kuklanın hazırlanması texnologiyası üzərində dayanaraq izah edir.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və onlara tapşırıq verir.

I-II qrup. Çaynik üçün isidici kukla hazırlayın.

III-IV qrup. Çaynik üçün əlcək-kukla hazırlayın.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim onlara nəzarət edir, izahat və göstərişlər verir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Dəm çayniki üçün əlcək-kukla hazırlayın.



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA



24. QABLAŞDIRMANIN BAĞLANMASI (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

- Qablaşdırmanın bağlanması ilə əlaqədar iş yerini təşkil edir.
- Qablaşdırmanın bağlanması mərhələlər üzrə izah edir.
- Qablaşdırmanın bağlanması üçün uyğun ardıcılığı müəyyənləşdirir.
- Qablaşdırmanın bağlanması üçün uyğun emal texnologiyası seçilir.
- Detalları birləşdirməklə qablaşdırmanı hazırlayır.
- Qablaşdırmanın bağlanmasında sadə tətibat bacarığı nümayiş etdirir.
- Qablaşdırmanın bağlanmasında qrup tərəfindən hazırlanmış prosesdə birgə fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
- Məmulatın hazırlanmasında təhlükəsizlik qaydalarına əməl edir.
- Qablaşdırmanı hazırlayıb təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; A.d.: 1.2.1.



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş,
fərdi iş



İŞ ÜSULLARI

Beyin həmləsi,
klaster



RESURSLAR

Qaytan, ip, lent, qutu, ayaqqabı qutusu, konfet qutusu, oyuncaq qutusu, hazır qablaşdırma nümunələri, iş vərəqləri

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim şagirdlərə hazır hədiyyə qablaşdırmları nümunələrini göstərərək sual verir:
– Qablaşdırmani nə üçün bağlamaq lazımdır?

Şagirdlər mülahizələrini söyləyirlər.



LAYIHƏ

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Tədqiqat sualı:

— Qablaşdırmanın bağlanması necə yerinə yetirmək olar?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və onlara iş vərəqləri verir.

I qrup. Qablaşdırmanın bağlanmasında hansı materiallardan istifadə olunur?

II qrup. Ayaqqabı qutusunu bağlamaq üçün nə qədər qaytan və ya lent lazımdır?

III qrup. Qablaşdırmanın bağladıqda lətin ucları hansı ölçüdə olmalıdır?

IV qrup. Konfet qutusuna dekorativ bant necə bağlanır?

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müzakirə sualları:

- Qablaşdırmanın necə bağlamaq lazımdır? (*Dərslikdə verilmiş məlumata əsasən danışular.*)
- Qablaşdırmanın bağlanmasında nələri nəzərə almaq lazımdır? (*Qablaşdırmanın gözəl və cəlbedici olmasını.*)
- Qutuların qablaşdırılmasında hansı bağlama materiallarından istifadə etmək olar? (*İp, qaytan və ləntdən istifadə etmək olar.*)
- Orta ölçülü qutunu qablaşdırmaq üçün neçə metr bağlama materialı lazımdır? (*3 m-dən az olmamaq şərti ilə.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavabını ümumiləşdirir, bir daha müxtəlif qutuların qablaşdırılmasının bağlanması texnologiyası üzərində dayanır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim qruplara tapşırıq verir.

Tapşırıq: Qablaşdırmanın bağlanması yerinə yetirin.

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

(VII) 24. QABLAŞDIRMANIN BAĞLANMASI

Yəqin ki, qonaq gedəndə və ad günlərində yaxınlarımıza nə isə hədiyyə etməyi düşünmüsünüz. Amma nə almalı? Hansı qablaşdırma mədə? Bütün bunları necə edə biləcəyinizi düşünmüsünüz? Belə bir fikir ağılımızla golibim!

Hədiyyə qablaşdırılmalarını gözəl və cəlbedici şəkildə bağlamağı bacarırsınız? Bu üsulla ipin və yaxud qaytannı körəy ilə ayaq qutusunu bağlaya bilərsiniz. Əgər gözlə lent götürsəniz, hədiyyə qutusunu da bağlamaq olar. Standart ölçülü ayaqqabı qutusunu bağlamaq üçün sizə 3 metrdən az olmaməq şartılı qaytan və yaxud lent lazımdır.

Lətin uclarını qutunun üstündə bağlamaq üçün bağlanma nöqtəsini işin avvalında təyin edin.

Dekorativ bant. Qutunu və yaxud bağlamani çarpez bağlayın. Mərkəzdə işlə diyişinləyin ki, iki ucu olsun: uzun ucu təxminən 1 m, qısa ucu isə 20 sm olsun.

Baş və şəhadət barmağınızı diyişindən eyni məsafədə saxlayın. Lətin uzun ucuñ bu barmaqlara səkkiz şəklində dolayın. Sonra ehtiyatla barmağınızı çəkin, qısa ucla lent topasını ortadan sarıyın. Bu zaman balaca ilgök qoynağı unutmayın. Qısa ucu düyüñin altında gotirib düzəldiyiniz ilgədən keçirin. Möhkəm çəkib bağlayın və bantı səliqəyə salın.

SUALLAR

- Qablaşdırma hansı məqsədlə bağlanır?
- Qablaşdırma hansı materialdan istifadə etmək məqsədəyindən?
- Standart ölçülü ayaqqabı qutusunu bağlamaq üçün nə qədər lent və ya qaytan lazımdır?
- Qablaşdırmanı dekorativ bantla bağladıqda nəyə fikir vermək lazımdır?

Dekorativ bantlarla hədiyyə qutusu bəzəyin.

59



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Şagirdlərin diqqətini dərsliyə yönəldir. Onlara mətni oxumağı tövsiyə edir. Sonra qablaşdırmanın bağlanmasıının yerinə yetirilməsi alqoritmini tərtib edir.

1. Qablaşdırmanın bağlanmasında ip, qaytan və ləntdən istifadə edin.
 2. Ayaqqabı qutusunu bağlamaq üçün 3 metrdən az olmayan qaytan və yaxud lənt lazımdır.
 3. Lentlərin bağlama nöqtəsini işin əvvəlində təyin edin.
 4. Qutunu və ya bağlanmanı çarpez bağlayın.
 5. Lenti mərkəzdə elə düyünləyin ki, ucları olsun.
 6. Lentin uzun ucu 1m, qısa ucu isə 20 sm olmalıdır.
 7. Baş barmağınızla və şəhadət barmağınızla düyünləri eyni məsafədə saxlayın.
 8. Lentlərin uzun ucunu bu barmaqlara səkkiz şəklində dolayın.
 9. Lenti ehtiyatla barmaqdan açıb düyünün üzərinə tutun.
 10. Qısa ucla lənt topasını ortadan sariyin.
 11. Balaca ilgək qoymağı unutmayın.
 12. Möhkəm çəkib bağlayın və banti səliqəyə salın.
- Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.
Qruplar tapşırığı yerinə yetirir. Müəllim onlara nəzarət edir, izahat və göstərişlər verir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Ev tapşırığı: Dekorativ bantlarla hədiyyə qutusunu bəzəyin.



25. BƏDİİ QURAŞDIRMA. DİZAYN (1 saat)

STANDART 1.1.1.; 1.3.4.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Müxtəlif emal texnologiyalarına aid iş proseslərini mərhələlər üzrə izah edir.
2. Tapşırıqları yerinə yetirərkən birləşmiş fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
3. Hazırladığı məmulatı təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

(VII) 25. BƏDİİ QURAŞDIRMA. DİZAYN

Fikirlərimizi birlikdə müzakirə edək.
Tutaq ki, məsiş texnikası, mebel, təsrrüfat malları mağazasına mömkininiz. Diqqətinizi hansı əmtəə malı* cəlb edəcək?

Eyni təyinatlı müxtəlif çeşidi mallar içərisində hansı möməlatın üstünlük verərsiniz? Nə üçün?
Belə demək mümkündürmü ki, alıcı əmtəə malı alarkən diqqətini cəlb edəni seçir?

Əmtəə malı əvvalcədan diqqəti hansı keyfiyyəti ilə cəlb edir?
«İstanbul» əmtəə malı diqqəti öz gözəlliyi, rahatlığı, olvan qablaşdırılması, qeyri-adı xarici görünüşü, başqa sözü, dizaynı ilə cəlb edir» fikri ilə razısimizdir?

Məməlatın xarici görünüşü, onun təqdim edilən növünün yaradılması və bədii quraşdırması üzrə fealiyyət **dizayn**, bədii quraşdırma ilə məşğul olan insanlar isə **dizaynerlər** adlanır.
Dizayn İngiliz sözü olub «layihə», «təsvir», «görünüş» deməkdir.
Bədii dizayn incəsənət və gözəlliyin vahdetindən yaranır.
Mühəndis - gələcək məməlatın texniki-texnoloji sənədlərə olan layihəsinə işləyir. Dizayner isə məməlatın təsvirlərində, maketlərdə verilən layihəsinə işləyir.
Dizayner məməlatın obrazını, xarici görünüşünü yaradır.



Hor bir müəssisənin rossam-dizaynerləri var. Onlar məməlatın və onun detallarının görünüşünü fikirlossen, həmcinin öz estetik cəlbediciliyi ilə forqlənməsi üçün müəssisənin bütün məməlatlarına vahid bir tərtibat üslubu yaradırlar.

*Əmtəə malı - satılmak üçün hazırlanmış möməlatın deyilir.

60

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Dizaynın bir istiqaməti də texnikanın, o cümlədən məsiş texnikasının (televizor, tozoran, saçqurudan və s.) bədii quraşdırılmasınadır. Bu məsolada dizaynerlər mühəndislərlə sıx əlaqədə işləyirlər. Dizayner cihaz və qurğuların qurulusunu, işləmə principini, onların hazırlanma texnologiyasını, materialların xassallarını bilməlidir. Yalnız bu zaman o öz layihəsində yeni məməlatın faydasını onun təhlükəsizliyi, rahatlığı və gözəlliyi ilə birləşdirə bilər.

Müxtəlif avtomobil modellərini nəzərdən keçirin.



Hansı model sizə səhər çox cəlb edir və nə üçün?

Müsəir avtomobilin cavab verməli olduğu təsləblərə tanış olun:

- təhlükəsizliyi;
- möhkəmliyi;
- ekoloji cəhətdən şəhəriyyətliliyi;
- idarə olunmadı və istifadədə rahatlığı;
- estetik cəhətdən cəlbediciliyi;
- mühərrikin qonaqlılığı.

SUALLAR

1. Əmtəə malı məlik dedikdə nə başa düşürsünüz?
2. Əmtəə malı alırdıqda nəyə fikir vermək lazımdır?
3. Məməlatın dizaynı dedikdə nə başa düşülür?
4. Hansı peşə sahibinə dizayner deyilir?
5. Dizayn nə deməkdir?
6. Dizaynerlər mühəndis peşəsi bir-birindən nə ilə fərqlənir?
7. Dizayner nələri bilməlidir?

Müsəir avtomobil haqqında fikrinizi asaslandıraraq esse yazın.

61


DƏRSİN TİPİ

Yeni bilik verən dərs


İŞ FORMALARI

Kiçik qruplarla iş, böyük qruplarla iş


İŞ ÜSULLARI

Müzakirə, beyin həmləsi


RESURSLAR

Karton, plastilin dəsti, diş çöpü, müxtəlif şəkillər, dərslik

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 2 dəq.

Müəllim müxtəlif məməlatları şagirdlərə nümayiş etdirərək suallar verir:

– Bunlar nədir? Bu məməlatlar necə hazırlanıbdır?

Şagirdlər öz mülahizələrini bildirirlər.

LAYİHƏ



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Tədqiqat sualı:

– Əmtəə malı alıcıların diqqətini hansı keyfiyyətləri ilə cəlb edə bilər?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir. Şagirdlərin diqqətini dərsliyə yönəldir.

II mərhələ: Tədqiqatın aparılması – 5 dəq.

Müəllim şagirdləri dörd qrupa böölür və onlara suallara cavab verməyi tapşırır.

I qrup. Mağazada əmtəə malı alıcının diqqətini hansı xüsusiyyətləri ilə cəlb edir?

II qrup. Dizayn və dizayner arasında fərq nədədir?

III qrup. Mühəndis və dizayner əməyinin məhsulu bir-birindən nə ilə fərqlənir?

IV qrup. Dizaynerlər, əsasən, nəyi bilməlidir?

Qruplar tədqiqat aparırlar.

III mərhələ: Məlumat mübadiləsi – 10 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 5 dəq.

Müəllim suallar əsasında müzakirəni təşkil edir.

1. Bədii quraşdırma nədir? (*İncəsənətdə gözəlliyin yaradılması.*)

2. Dizayner əməyinin məhsulu nədir? (*Məmulatın təsvirlərdə, maketlərdə verilən layihəsi.*)

3. Dizayn işini yerinə yetirmək üçün nələri bilməlisiniz? (*Cihaz və qurğuların quruluşunu, materialların xassələrini və hazırlanma texnologiyasını.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 5 dəq.

Müəllim şagirdlərin cavabını ümumiləşdirir, bir daha bədii quraşdırma və dizayn tərtibatının üstünə qayıdır və onun hazırlanma texnologiyası üzərində dayanır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 15 dəq.

Müəllim bütün şagirdlərə eyni tapşırığı verir.

Tapşırıq. Əmtəə malının yaradılmasında dizaynerin rolunu müəyyənləşdirin.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir. Qruplar tapşırığı yerinə yetirir.

Müəllim onlara nəzarət edir, izahat və göstərişlər verir.

VII mərhələ: Qiymətləndirmə – 3 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Müasir avtomobil haqqında fikrinizi şərh edin.

LAYIHƏ

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA



26. PAPYE-MAŞEDƏN HAZIRLANMIŞ MƏMULATLAR (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Müxtəlif emal texnologiyalarını izah edir.
2. Məmulat hazırlamaq üçün iş yerini təşkil edir.
3. Məmulat hazırlamaq üçün emal vasitələri seçir.
4. Məmulatın hazırlanma ardıcılığını müəyyənləşdirir.
5. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
6. Məmulatın detallarını hazırlayır.
7. Detalları birləşdirərək məmulatı hazırlayır.
8. Sadə tərtibat bacarıqları nümayiş etdirir.
9. Qrupda birgə fəaliyyət göstərir.
10. Gigiyyena qaydalarına əməl edir.
11. Məmulatı təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.



Yeni bilik
verən dərs



Kiçik qruplarla
iş, böyük
qrupla iş



Beyin həmləsi,
suallar



RESURSLAR

Qəzet kağızı, içərisində su olan qab, undan və ya nişastadan hazırlanmış çiriş, vazeelin və ya sellofan təbəqə, PVA yapışqanı, sulu emulsiya, xırda dənəli sumbata kağızı, bıçaq, qayçı, yapışqan, müxtəlif boyalar və firçalar

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim papye-maşedən hazırlanmış müxtəlif oyuncaq və maskalar göstərərək şagirdlərə suallar verir:



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

(VII) 26. PAPYE-MAŞEDƏN HAZIRLANMIŞ MƏMULATLAR

1-3-cü siniflarda texnologiya dörsöründə hansı materiallardan yapma işini öyrənmisidiniz?

Bu materiallar hansı xassəyə malikdir?
Yapma ilə maşqul olmaq xoşunuza gəlirmi?
Siz məməlatların necə və hansı materialdan hazırlanığını bilirsinizmi?

Bu məməlatlar «döytülmüş» kağızdan – papye-maşedən* yapılmışdır. Papye-maşedən məməlatların hazırlanma texnologiyası orta asırlarda İranda yaranmışdır. Keçmiş ustalar töbaşır vo yapisqan qatışığı həndurulmuş bir neçə qat kağızdan müxtəlit qutular, mürçülər və altlıqlar hazırlayırdılar. XVIII asrda isə Avropana tütün qutusunu dəbə düşdü. Bu qutuları qiymətli metallardan, elcə də kətan yağındən bishirilmiş və yüksək temperaturda qurudulmuş, preslənmiş kartondan, papye-maşedən dəzildirdilər. İndi da papye-maşedən müxtəlit xırda məməlatlar – oyuncaklar, maskalar, dekorativ məməlatlar, teatr rekvizitləri hazırlanır.

Məməlat düzəltmək üçün siza qazet kağızı, içərisində su olan qab, un vo ya nişastadan hazırlanmış yapisqan, vazelin vo ya sellofan, PVA yapisqanı, sulu boyan, xırda dənəli sumbata kağızı, biçaq, qayçı vo fırça lazım olacaq.

*Papye-maşə – fransız dilindən tarcümədə «çeynonmış kağız» deməkdir.

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

İşin gedisi

- Hansı məməlat düzəldəcisinizi müəyyənöldürün. Onun təyinatı, quruluşu və ölçüləri necədir? Onu necə bitkin şəkli salmaq olar?
- Gələcək məməlat üçün özül düzəldin. Hansı məməlat düzəltmək istəyindən asıl olaraq, özül üçün vaza, nımça, stokan götürülsə bilsər. Özülü plastilindən da hazırlamaq olar.
- İçərisində su olan qabda ölçüsü 15 mm-dən böyük olmayan qəzet qırıntılarını isladin.

- Özülü har hansı bir yağ (məsələn, vazelin) sürtün və ya ona sellofan dolayın.
- Özü üst-üstə bir neçə qat olmaqla suda isladılmış kağız qırıntıları yapışdırın. Kağızın özü yapışmaması üçün birinci qata yapışqan sürtməyin. Kağız qırıntılarının bir-birini örtməsinə nəzarətdə saxlayın. Lazım olarsa, basmanın kanarlarını qayçı ilə saliqaya salın.
- Basmanın özüün üzərində yaxşıca qurudun.
- Pəstahı özüldən çıxarıın. Bunu etmək çətindirsə, onu eninə və ya uzununa biçaqla kəsin.
- Bir təbəqə qazet kağızı qoymaqla tayları yapışdırın və basmanın qurudun.

1. Bu gördükleriniz digər əşyalardan nə ilə fərqlənir?

2. Bu məməlatlar nədən hazırlanıb?

Şagirdlərə dərsliyin 62-ci səhifəsindəki şəkillərə diqqət yetirmələri tövsiyə olunur.

Tədqiqat sualı:

– Papye-maşedən məməlatlar necə hazırlanır?

Tədqiqat sualı ətrafında şagirdlərin mülahizələri dinlənilir.

Şagirdlərin diqqəti dərsliyə (səh. 62–64) yönəldilir.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri üç qrupa bölür. Qruplara suallar verilir.

I qrup. Papye-maşə necə hazırlanır?

II qrup. Papye-maşedən məməlat hazırlamaq üçün forma necə hazırlanır?

III qrup. Papye-maşedən vaza necə hazırlanır?

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkil – 10 dəq.

Müəllim suallar əsasında müzakirə təşkil edir.

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Müzakirə sualları:

1. Siz bu gün nə öyrəndiniz? (*Papye-maşenin hazırlanmasını.*)

2. Vazanın hazırlanması haqqında nə deyə bilərsiniz? (*Vazanın hazırlanması ardıcılılığı sadalanır.*)

3. Pəstahın formasını necə almaq olar? (*Formanın alınması üsulu qeyd edilir.*)

4. Vazanı nə ilə bəzəmək olar? (*Vazanın bəzədilməsi üçün yerinə yetirilən emal üsulları sadalanır.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavablarını ümumişdirir, bir daha papye-maşenin və vazanın hazırlanması üsullarından danışır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim qruplara tapşırıqlar verir.

I qrup. Papye-maşedən hazırladığınız vazanın forma və ölçüsünü dəqiqləşdirin və özü-lünü düzəldin. Kağızin özülə yapışması prosesini qaydalara uyğun olaraq yerinə yetirin.

II qrup. Pəstahın formadan çıxarılma prosesini yerinə yetirin. Pəstaha PVA yapışqanı və ağ quaşla astar çəkin.

III qrup. Vazanı boyalarla və ya təbiət materialları ilə bəzəyin.

Müəllim papye-maşedən hazırlanacaq məmulatın yerinə yetirilmə alqoritmini nəzərə çatdırır:

1. Hansı məmulatı düzəldəcəyinizi müəyyənləşdirin. Onun təyinatını, quruluşunu və ölçülərini təyin edin. Onu necə bitkin şəklə salmağı düşünün.

2. Vazanın hazırlanması üçün özülü plastilindən etmək olar.

3. İçərisində su olan qabda ölçüsü 15 mm-dən çox olmayan qəzet qırıntıları isladin.

4. Özülə hər hansı bir yağı (məsələn, vazelin) sürtün və ya ona sellofan təbəqə dolayın.

5. Formaya üst-üstə bir neçə qat olmaqla suda isladılmış kağız qırıntıları yapışdırın. Kağızin özülə yaxşı yapışması üçün birinci qata çırış sürtməyin. Çalışın ki, kağız qırıntıları bir-birini örtsün. Basmanın kənarlarını qayçı ilə səliqəyə salın.

6. Basmanı formada yaxşıca qurudun.

7. Pəstahı formadan çıxardın. Bunu etmək çətindirsə, onu eninə və ya uzununa kəsin.

8. Bir təbəqə qəzet kağızı qoymaqla tayları yapışdırın və basmanı qurudun.

9. Pəstaha PVA yapışqanı və ağ quaşla astar çəkin.

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

7 8 9 10

9. Postaha PVA yapışdırın və quaşla astar çəkin.
10. Məmulatı boyalarla və ya təbiət materialları ilə bəzəyin.

SUALLAR

1. Papye-maşenin deməkdir?
2. Papye-maşedən məmulat ilk dəfə nə vaxt və haradə yaradılmışdır?
3. Papye-maşedən hansı məmulatları hazırlamaq olar?
4. Papye-maşedən məmulatın hazırlanma texnologiyası nəden ibarətdir?

Papye-maşedən istədiyiniz məmulatı hazırlayın.

64



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

10. Basmanı qurudun.
11. Xırda dənəli sumbata kağızı ilə pəstahı cilalayın.
12. Məmulatı boyalarla və ya təbiət materialları ilə bəzəyin.
Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.
Qruplar tapşırığı yerinə yetirirlər. Müəllim nəzarət edir və göstərişlər verir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Papye-maşedən istədiyiniz məmulatı hazırlayın.



27. YARIQLI KİLİDİ OLAN HƏCMLİ MƏMULATLAR (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Yarıqlı kilidi olan həcmli məmulatın hazırlanma texnologiyasına aid iş prosesini mərhələlər üzrə izah edir.
2. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
3. Yarıqlı kilid məmulatı hazırlamaq üçün uyğun emal vasitələri seçir.
4. «Quş» figurunun hazırlanma ardıcılığını müəyyənləşdirir.
5. Məmulatın hazırlanmasına uyğun emal texnologiyası seçir.
6. Yarıqlı kilidi olan həcmli məmulatın detallarını hazırlayır.
7. Yarıqlı kilidin detallarını birləşdirməklə məmulatları hazırlayır.
8. Həcmli məmulatların hazırlanmasında sadə tərtibat bacarığı nümayiş etdirir.
9. «Quş» figurunun qrup tərəfindən hazırlanması prosesində bирgə fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
10. Həcmli məmulatların hazırlanmasında təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
11. Yarıqlı kilidi olan həcmli məmulatı təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA



DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim şagirdlərə dərslikdə (səh. 65-66) verilən yarıqlı kilidi olan həcmli məmulat nümunələrini göstərib sual verir:

– Siz həcmli məmulatlarda nəyi müşahidə etdiniz?

Müəllim dərslikdəki materialı oxumağı şagirdlərə tapşırır və sual verir:

– Yarıqlı kilidi olan həcmli məmulatların hazırlanmasında nələrdən istifadə edilib?

Tədqiqat suali:

– Yarıqlı kilidi olan həcmli məmulatları necə hazırlamaq olar?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və onlara iş vərəqləri paylayır.

I qrup. Yarıqlı kilidi olan məmulatlar nədən hazırlanır bilər?

II qrup. Yarıqlı kilidi olan məmulatlara forma vermək üçün nə etmək lazımdır?

III qrup. Yarıqlı kilidi olan məmulatları hazırlayarkən hansı təhlükəsizlik qaydalarına əməl edilir?

IV qrup. Karton detalların hansı birləşmə növləri var və yarıqlı kilidlə birləşdirmə həmin növlərdən nə ilə fərqlənir?

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müzakirə sualları:

1. Yarıqlı kilid birləşməsindən istifadə etməklə quş figurunu nədən hazırlamaq olar? (Kağız zolaqlar, yapışqan və rəngli kağızlardan.)

2. «Quş» figurunu düzəldərkən nəyə fikir vermək lazımdır? (Şagirdlər «Quş» figurunun hazırlanma ardıcılığını söyləyirlər.)



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

(VII)

27. YARIQLI KİLİDİ OLAN HÖCMLİ MƏMULATLAR

Sənətkarlar hələ qədim zamanlardan taxtadan bir mismar işlətmədən böyük saraylar tikildilər.

Kağızdan həcmli məmumatları yapışkan işlətmədən hazırlamaq olar mı?

Bu oyuncağı necə düzəltmək olar?
Onu kağızdan kəsib yapışdırmadan necə birləşdirmək olar?
Bu halda necə detaldan istifadə etmək lazımdır?
Qeyd etmək lazımdır ki, nazik kartondan olan detalları yarıqlı kılıldı birləşdirmək olar.
Yarıqlı kılıd adının mənasını yalnız işi qurtardıqdan sonra başa düşəcəksiniz.

Necə düşünürsünüz, bu üsulla birləşmədə nə qədər detal lazımlı olacaq?

Detalların simmetriyliyinə və kasımların simmetriya oxu boyunca aparılmasına diqqət yetirin.

Bu yarıqlı kılıd nadir?
Yarıqlı kılıdi onu oyuncaqlar üçün başqa forma da sevmək olar.
Aşağıdakı oyuncaqda istifadə olunmuş birləşmə üsulunu yarıqlı kılıd üsulu adlandırmag olarım?

Bu üsul əvvəlki üsuldan nə ilə fərqlənir?

Kəsimləri yerinə yetirirkən nəyə fikir verəcəyinizi öncədan planlaşdırın.

65

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Yarıqlı kılıd birləşməsindən istifadə edərək kağız zolaqlarından quş fiqurları düzəldin.

**Bütöv qalın xətlərin mənası nədir?
Bəs iki nöqtəli ştrix xətlərin mənası nədir?**

Açılışlardakı bütün qalın xətlər detalın görünən konturunu (kəsikləri) eks etdirir.
Zolaqların uzununu və enini özünüz müyyənləşdirin.

Bu zaman nəyi nəzərə almaq lazımdır?
Qatlama və kəsmə yerlərinin gözəyari təyin etmək lazımdır. Kəsim yerlərini dəyişməklə müxtəlit quş fiqurları düzəltmək olar.

SUALLAR

1. Məmumatın detallarını bir-biri ilə necə birləşdirmək olar?
2. Yarıqlı kılıdi olan birləşmələr digərlərindən nə ilə fərqlənir?
3. Yarıqları kasıdkə nəyə diqqət etmək lazımdır?
4. Quş fiqurlarında yarıqlı kılıd hansı rolu oynayır?

Yapışcanın köməyi olma-dan kağız zolaqlarından məmulat hazırlayıın.

66

3. Karton və ya kağız zolaqları necə kəsmək lazımdır? (*Zolaqların uzunluğunu və enini müəyyənləşdirmək, qatlama və kəsim yerlərini gözəyari təyin etmək lazımdır.*)

4. Qayçı və ya dəftərxana bıçağı ilə işlədikdə hansı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır? (*Küt bıçaq və qayçı ilə işləmək olmaz. Dəftərxana bıçağının kütləşmiş hissəsi kəsilib atılmalıdır.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və rəngli kağız zolaqlardan hazırlanacaq «Quş» fiqurunun hazırlanma ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim qruplara tapşırıq verir.

Tapşırıq: Dərslikdəki ardıcılıqlı üzrə «Quş» fiquru hazırlayıın.

Müəllim çətinlik cəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir, izahat və göstərişlər verir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Yapışcanın köməyi olmadan kağız zolaqlardan məmulat hazırlayıın.

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA



28. DƏRİDƏN MƏMULATLARIN HAZIRLANMASI (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

- Dəridən hazırlanmış qolbağın emal texnologiyasına aid iş prosesini mərhələlər üzrə izah edir.
- Dəri qolbağı hazırlamaq üçün iş yerini təşkil edir.
- Dəri qolbağın hazırlanması üçün emal vasitəsi seçir.
- Dəri qolbağın hazırlanması ardıcılığını müəyyənləşdirir.
- Dəri qolbağın hazırlanmasına uyğun emal texnologiyası seçir.
- Dəri qolbağın detallarını hazırlayır.
- Detalları birləşdirməklə dəri qolbağı hazırlayır.
- Dəri qolbağın hazırlanmasında sadə tərtibat bacarığını nümayiş etdirir.
- Dəri qolbağın qrup tərəfindən hazırlanma prosesində birləşmə bacarıqlarını nümayiş etdirir.
- Dəri qolbağın hazırlanmasında müvafiq təhlükəsizlik qaydalarına əməl edir.
- Dəri qolbaq məmumatını təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.

DƏRSİN TİPİ

Yeni bilik verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla iş, böyük qruplarla iş

İŞ ÜSULLARI

Beyin həmləsi, anlayışın çıxarılması

RESURSLAR

Müxtəlif dəri məmumatları, köhnə əşyalar, PVA yapışqanı, qayçı, köhnə çəkimə, əlcək, köhnə dəri çantalar, dərslik, dəftərxana bıçağı, iş vərəqləri

LAYIHƏ



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

(VII) 28. DƏRİDƏN MƏMULATLARIN HAZIRLANMASI

Dəri Dəridən hazırlanmış məməlatlara harada rast galmışınız? Dəridən hazırlanmış məməlatlar hansıdır?

Şəkilidəki məməlatları nəzərdən keçirin. Bu məməlatlar hansı materialdan hazırlanmışdır?

Açar üçün brelok* **Əlşəcik** **Dəri qolbaq**

Heyvan dorisı – yumşaq plastik materialdır. Dori qadın aedadlarımızın istifadə etdiyi avazolunmaz materialdır. Dəridən hazırlanmış məməlatlar bu günə kimi dobradır.

İnsanlar dəridən hər şey – ayaqqabı və geyim, bəzək aysaları, qoşqu loyaziməti və hətta qadın olyazımalar üçün pergament** də düzəldilir. Tarixdə dəri pulsarlar, dəridən sığınmaca yeri və daxmalar, müsiqi alətləri və s. mövcud olmuş.

Dəridən hazırlanmış köhnə aysalarla yeni hayat vermək olar. Siz də dəridən olan köhne uzunboğaz çökmələri, siləkləri, qantaları atmayıň. Məməlatlən dəha az köhnəlmis hissələrindən dəri qırqları kasın. Çirkənləmiş dərinin bısqış ilə süd ilə yubub temizləyin. Nəm dəri qırqlarını hamarlayın və üzərinə quru parça qoyub press altında qurudun.

Dəri ilə işləyən ustalar xüsusi aletlərdən – iti biçaqlardan və deşiklərdən istifadə edirlər.

İ İsi görmək üçün nisbətən nazik dəri götürün. Bu halda deşikləri dəfətxana biçağı və ya deşikənənən açmaq olar.

Dəri qolbağın hazırlanması ardıcılığına nəzər yetirin. Kartondan tılgı düzəldib bir dəridən beş ədad, digər rəngdə olan dəridən isə dörd ədad dəri kəsin.

* Brelök – açardan aslan bozok
** Pergament – qadımda yazı üçün işlədilən heyvan dorisı

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Deşiklərin lazımı yerdə açılması üçün kağız dairələr üzərində deşikənənə necə işlədəcəyinizi məşq edin.

Uzunluğu 20 sm, eni 1 sm olan dəri lənt kəsin. Lənti bir-birinin üzərində qoyulmuş dairələrdən ardıcılıqla keçirin.

Qolbağı qolunuza taxib ölçün və ləntin uclarını lazım olan ölçüdə kəsin. Bərkidici bəndi düzəldin. Dəridən uzunluğu 25 sm, eni 4–5 mm əzəqə və diametri 1,5–2 sm-dən böyük olmayan dairə kəsin. Ləntin uclarında və dairələrin ortasında çox da böyük olmayan deşiklər açın.

Dəfətxana biçağı ilə iş zamanı təhlükəsizlik qaydaları

- Tiyanın kiçili hissəsini irolli çəkin.
- Deftərxana biçağı ilə iş taxtası üzərində işləyin.
- Kəsməni yeriňe yetirdikdə bir əlla biçağı, digəri ilə materialı möhkəm tutun.
- Biçağı işlətmədikdə tiyassını bağlayın.

Unutmayın! Dərini ancaq taxta alıtlı üzərində kəsmək olar. Onu bir həmələye kəsmək doğru deyil. Biçaqla kəsmə yeri boyunca böyük vüvət töbət etməden bir neçə dəfəyə kəsmə lazımdır.

SUALLAR

- Dəridən hansı məməlatlari hazırlamaq olar?
- Dəri ilə işləyən ustalar hansı alətlərdən istifadə edirlər?
- Dəri qolbağı hansı ardıcılıqla hazırlamaq olar?
- Dəri necə kəsilir?

Dəridən istifadə etməkla istədiyiniz məməlati hazırlayıñ.

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim şagirdlərə suallar verir:

- Hansı zinyət əşyalarını tanıyırsınız? Bu əşyalar nədən hazırlanır?
- Qolbağı qızıldan başqa daha hansı materialdan hazırlanmaq olar?
- Sizcə, dəridən qolbaq hazırlanmaq olarmı?

Şagirdlər mülahizələrinin bildirirlər.

Tədqiqat sualı:

- Dəridən qolbağı necə hazırlanmaq olar?

Tədqiqat sualı ətrafında şagirdlərin mülahizələri dinlənilir.

Müəllim şagirdlərin diqqətini dərsliyə yönəldir və dəri qolbağın hazırlanma texnologiyası ilə tanış olmağı tapşırır.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür. Qruplara dərslikdən uyğun mövzu ilə tanış olmaq tövsiyə olunur və iş vərəqləri paylanır.

I qrup. Dəridən qolbaq hazırlanması üçün iş necə planlaşdırılır?

II qrup. Dəridən qolbaq hazırlanmaq üçün hissələr necə kəsilir?

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

III qrup. Dəri hissələr bir-birinə necə və hansı ardıcılıqla birləşdirilir?

IV qrup. Dəridən qolbaq hazırladıqda hansı alətlərdən istifadə etmək və necə işləmək lazımdır?

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müzakirə sualları:

1. Qolbağı hansı materialdan hazırlamaq olar? (*Müxtəlif növ dərilərdən.*)
2. Qolbaq hansı ardıcılıqla hazırlanır? (*Kartondan ülgü ilə bir rəngdən olan dəridən beş dairə, digər rəngdən olan dəridən dörd dairə kəsilir. Uzunluğu 20 sm, eni 1 sm olan dəri lent bir-birinin üzərinə qoyulmuş dairələrdən ardıcıl keçirilir. Qolbaq qola taxılaraq ölçülür və lazımlı olan ölçüdə kəsilir. Bərkidici bənd düzəldilir.*)
3. Dərini necə kəsmək olar? (*Taxta üzərində bir neçə dəfəyə, böyük qüvvə sərf etmədən kəsilir.*)
4. Qolbağın hissələri bir-birinə necə birləşdirilir? (*Hər bir hissəyə deşik açılır və bu deşiklərdən dəri lent keçirilir.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və «Dəri qolbaq» məmulatının hazırlanma ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Müəllim qruplara tapşırıq verir.

I qrup. Qırmızı və qəhvəyi rəngli dəridən qolbaq hazırlayın.

II qrup. Sarı və göy rəngli dəridən qolbaq hazırlayın.

III qrup. Mavi və qırmızı rəngli dəridən qolbaq hazırlayın.

IV qrup. Yaşıl və aq rəngli dəridən qolbaq hazırlayın.

Qruplar tapşırığı yerinə yetirirlər. Müəllim nəzarət edir və göstərişlər verir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Dəridən istifadə etməklə istədiyiniz məmulati hazırlayın.

LAYİHƏ



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA



29. PLASTİK BUTULKADAN MƏMULATLAR (2 saat)

STANDART 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Plastik butulkadan məmulat hazırlamaq üçün iş yerini təşkil edir.
2. Məmulatın hazırlanması üçün uyğun emal vasitəsini seçir.
3. Plastik butulka pəstahının hazırlanma ardıcılığını müəyyənləşdirir.
4. Plastik butulkadan məmulat hazırlamaq üçün uyğun emal texnologiyası seçir.
5. Plastik butulkadan məmulatın detallarını kəsir.
6. Detalları birləşdirərək məmulat hazırlayır.
7. Məmulatın hazırlanmasında sadə tərtibat bacarığı nümayiş etdirir.
8. Plastik butulkadan məmulatın qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
9. Plastik butulkadan məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik qaydalarına əməl edir.
10. Plastik butulkadan hazırlanmış məmulatı təqdim edir.

İNTEGRASIYA

H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qrupla iş, fərdi iş



İŞ ÜSULLARI

Müzakirə,
beyin həmləsi



RESURSLAR

Plastik butulka,
qayçı, bıçaq,
siğallayıcı,
dəftərxana bıçağı

DƏRSİN GEDIŞİ

I mərhələ: Motivasiya, problemin qoynuluşu – 5 dəq.

Müəllim plastik butulkadan hazırlanmış məmulatları şagirdlərə göstərir və sual verir:
– Bu məmulatlar nədən hazırlanır?



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

MÜXTOLİF MATERİALLARDAN QURAŞDIRMA

(VII)

29. PLASTİK BUTULKADAN MƏMULATLAR

Siz dəfələrlə plastik butulkadan su içmisiniz.

Bəs plastik butulkaldan daha hansı məqsədə istifadə etmək olar?

Plastik butulkadan hansısa bir məmulat düzəltmək olarmı?

Əgər onu kəssək, kəsilmmiş hissələrdən necə istifadə edə bilərik?

Butulkannı dibə yaxın hissəsini enli və ensiz zolaqlara ayırin (1). Zolaqların ucunu elə kəsin ki, iti olsun (2).

Nazik zolaqları iti ucuna asanlıqla lazım gələn detalları taxmaq olar (3). Nazik zolaqların altına yaxın hissədə yarıq açıb (4), ona zolağın ucunu keçməklər (5).

Bəs butulkani necə kəsmək lazımdır?

Diqqət! Biçağı və butulkani düzgün tutmağı öyrənmək çox vacibdir.

Butulkani bark saxlayıb (6) biçağı qəlemlə kimi işlək ucuna yaxın tutun (7). Biçağı butulkaya astaca sixin və onu çərtin. Butulkani biçağa tərəf döndərməklə kəsməyi davam etdirin (8).

Bəs zolaqları necə kəsmək olar (9)?

Bunu gözayarı edin. Pəstahı bərk tutub birinci kəsimi yerinə yetirin (10).

69

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Pestəh çeviririb, birinci kəsimin düz qarşısından digər bir kəsim edin. Sonra har bür yarımhisəni yənə də ortadan kəsin. Beləliklə, lazımlı olan sayda kəsik edin (11).

Zolaqları elo kəsin ki, ucları iti olsun. Bütün zolaqları ovcunuza alın, baş barmaq torğandan birini buraxın və iki həmleyə ucunu kəsin (12).

11

12

13

14

Əgər postahın bir parçasını aşağı ayərək möhkəm qatlayıb buraxsanız, o qatlanmış şəkildə qalacaq (13).

Plastikin nazik zolağını sığallayıçı ilə bir qədər özünüzü torof çəkib «bur» un (14).

Dəftərxana biçağı və qayçı ilə işlədikdə təhlükəsizlik qaydalarını bir dəha xatırlayın.

Unutmayın! Küt biçaq və qayçularla işləmək olmaz.

Dəftərxana biçağının zolağı cızıqlarla hissələrə bölmünmüşdür. Əgər hissələrdən biri kütləşsə, bu hissəni sindirib atmaq lazımdır.

SUALLAR

1. Plastik butulkadan məmələt hazırlamaq üçün hansı emal texnologiyalarından istifadə edilir?
2. Plastik butulkanı kəsmək üçün hansı kəsicili aletlərdən istifadə etmək lazımdır?
3. Dəftərxana biçağı və qayçı ilə işlədikdə hansı təhlükəsizlik texnikası qaydalarına riayət etmək lazımdır?

Plastik butulkadan istədiyiniz məmələt hazırlayıın.

70

Şagirdlər mülahizələrini söyləyirlər.

Müəllim bildirir ki, bu məmulatlar plastik butulkadan hazırlanıb.

Tədqiqat suali:

- Plastik butulkalardan məmulatı necə hazırlamaq olar? Tədqiqat sualı ətrafında şagirdlərin mülahizələri dinlənilir. Şagirdlərin diqqəti dərsliyə (səh. 69–70) yönəldilir.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və onlara təqsiriqlər verir.

I grup. Plastik kütlədən olan butulkadan hansı bəzək əşyaları hazırlanır?

II grup. Plastik butulka hansı ardıcılıqla kəsilir?

III qrup. Plastik butulkadan məmulat hazırlayarkən hansı təhlükəsizlik qaydalarına əməl etmək lazımdır?

IV grup. Plastik butulkada zolaqları necə kəsmək olar?

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müzakirə sualları:

1. Məmulatları nədən hazırlamaq olar? (*Plastik butulkadan.*)
2. Plastik butulkadan məmulatları hansı üsulla hazırladınız? (*Plastik butulkada zolaqlar kəsməklə.*)
3. Plastik butulkadan məmulatı hazırlayarkən zolaqlar necə kəsilir? (*Dərslidəki məlumat aəsən izah edirlər.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və plastik butulkadan məmulatın hazırlanması ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Tapşırıq. Plastik butulkadan məmulat hazırlayıñ.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir və göstərişlər verir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Plastik butulkadan iş dəftərinizdə göstərilən inciçəyi bəzək məmulatını hazırlayıñ.



30. ODUNCAQ, ONUN XASSƏLƏRİ, TƏDARÜKÜ VƏ EMALI (1 saat)

STANDART 1.1.1.; 1.3.5.

MƏQSƏD

Şagird:

1. Oduncaq materiallarının əldə edilməsi texnologiyaları ilə bağlı təqdimat edir.
2. Məmulat hazırlığında oduncağın emalı texnologiyalarını izah edir.
3. Oduncaqla işlədikdə təhlükəsizlik və gigiyena qaydalarını şərh edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA



DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 2 dəq.

Müəllim müxtəlif quruluşlu altlıqları göstərir və suallar verir:

1. Bu məmulat nədən hazırlanıb?
2. Altlıq nə üçündür? Ona məişətdə ehtiyac varmı?

Şagirdlər suallara cavab verirlər.

Tədqiqat sualı:

– Oduncaqdan altlığı necə hazırlamaq olar?

Tədqiqat sualı ətrafında şagirdlərin mülahizələri dinlənilir.

Müəllim şagirdlərə dərsliyin 71–73-cü səhifələrindəki materialı oxumağı tövsiyə edir.

II mərhələ: Tədqiqatın aparılması – 5 dəq.

Müəllim şagirdləri üç qrupa bölür, onlara iş vərəqləri paylayır.

I qrup. a) Oduncağın emalı haqqında dərsliyə əsasən izahat verin. b) Oduncaqdan hansı məişət əşyalarını düzəltmək olar?

II qrup. a) Oduncaq və faner hansı xassələrə malikdir? b) Mişar materialı və faner arasında oxşar cəhətləri sadalayın.

III qrup. a) Pardaqlanma və bəzəmə haqqında izahat verin. b) Hamarlama və yiğma haqqında məlumat verin.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirirlər. Müəllim qrupların işinə nəzarət edir.

III mərhələ: Məlumat mübadiləsi – 10 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 5 dəq.

Müzakirə sualları:

1. Oduncağı kimlər tədarük edir? (*Dərsliyə əsasən şagirdlər fikir bildirirlər.*)
2. Oduncaqdan necə istifadə edirlər? (*Mebel və məişət əşyaları, tikinti materialları, oyuncaqlar və s. hazırlanırlar.*)



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

(VII) 30. ODUNCAQ, ONUN XASSƏLƏRİ, TƏDARÜKÜ VƏ EMALI

Pəncərə Dəvə fiquru Qəhvədən üçün altlıq
Şəkilləri diqqətələ nəzərdən keçirin.

Bu mamətlər nadan hazırlanır?
Oduncaq və fanel hansı xassələrə malikdir?
Oduncağı necə istifadə edirlər?

Hansı oduncaq növlərini təmizlərsiniz?
Oduncaq qabığı və budaqları temizlənib, doğrannmış ağacdən alınan bork materialdır. O, tikintidə, mebel və məisət əşyalarının hazırlanmasında, dekorativ-təbliğatlı sonər nümunələrinin hazırlanmasında istifadə olunur.
Oduncaq möhkəm olduğunu qədər də yumşaqdır. O, yaxşı emal olunur, səsi və istiliyi keçirmir, suda sıxır, ayılır və çatlayır.
Oduncaq metal borkidicilər – mismar və suruplar yaxşı kərədir.
Oduncaqdan düzəldilən məmulatlar uzunmürlü və gözəl olur.

Oduncağı olda edilməsi və emalı haqqında nə bilirsiniz?
Şəkillərə baxın. Orada nə təsvir olunub?

Oduncağın tədarükü ilə meşə tədarükü sonəyesi möşəl olur. Bu qıyməti xammalın tədarükü və ilkin emalı bir neçə əməliyyatdan ibarətdir – ağacdən budaqlarının kəsimləsi, daşınması, misarlanması, çeşidlənməsi, anbarlara yığılması.

71

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Oduncağın tədarükü ilə meşə qırılırlar möşəl olur. Sonra qırılış ağacların budaqları xüsusi maşınlarla kəsilir. Avtomobil, su və dəmiryolu nəqliyyatı ilə tırlar meşə sonəyesi kombinatlarına daşıyırlar. Kombinatların anbarlarında tırlar ölçülərinə və keyfiyyətinə görə çeşidlənlər və nizamlı yığırlar.
Oduncağın emali ilə ağac emali sonəyesi möşəl olur.
Mışarlamadan və biçib-kəsmədən əvvəl qabıqşurma dəzgahlarında ağacların qabığı soyular.
Tırlar ağackosma dəzgahlarında mışarlanır və oduncaqdan müxtəlif mışar materialları: taxta, tır və tircik alırr.

Şəkildəki elementləri istənilən mışar materialı nümunəsində tapın.

Mışar materialından başqa oduncaqdan digər materiallar, məsələn, fanel alırr.
Fanel yüngül və möhkəm material olub, nazik oduncaq təbəqələrin yapışdırılmasında yolu ilə alır. O, yaxşı emal olunur, namışlıdan qorxur. Fanelden tikintidə döşəmə və tavanlar, sanayedə mebel, məisət əşyaları və oyuncakların hazırlanmasında istifadə olunur.

Mışar materiallarını və fanel nümunəsini nəzərdən keçirin.

Bu materiallar arasında ümumi olan nadir?
Onlar nə ilə fərqlənir?
Fanel nümunəsi neçə təbəqədən hazırlanmışdır?
Oduncağın emalı özündə bir neçə əməliyyatı cəmləşdirir: mışarlama, qiymət, bozma.
Yadda saxlayın: oduncağı hissələrə ayırmak üçün onu **mışarlamaq** lazımdır. Bu məqsədə mışar və ya lobzidən istifadə edilir. Lobzidə oduncağı ayrı xətt boyunca mışarlama alətidir.

72

3. Oduncağın hansı xüsusiyyətləri var? (Yaxşı emal olunur, səsi və istiliyi keçirmir, suda sıxır, ayılır və çatlayır.)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 5 dəq.

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir. Oduncaq, onun xassələri, tədarükü və emalı ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 15 dəq.

Müəllim şagirdlərə tapşırıq verir.

Tapşırıq. Oduncaqdan isti qazan və qəhvədən üçün dərslikdə göstərilən istənilən altlığı düzəldin.

Şagirdlər tapşırığı yerinə yetirirlər. Müəllim onlara nəzarət edir və göstərişlər verir.

VII mərhələ: Qiymətləndirmə – 3 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Dərslikdə verilən tapşırığı yerinə yetirin.

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA



31. LOBZİKLƏ MİŞARLAMA (1 saat)

STANDART 1.1.1.; 1.1.2.; 1.3.5.

MƏQSƏD

Şagird:

1. Lobziklə mişarlama ilə bağlı təqdimat edir.
2. Lobziklə mişarlamaya görə iş yerini təşkil edir.
3. Lobziklə işləyərkən müvafiq təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.

İNTEQRASIYA

H.b.: 4.2.1.



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qrupla iş



İŞ ÜSULLARI

Beyin həmləsi,
müzakirə



RESURSLAR

Dərslik,
lobzik

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 2 dəq.

Müəllim şagirdlərə müraciət edir:

1. Siz hansı kəsici alətləri tanıyırsınız?
2. Siz hansı deşici alətləri tanıyırsınız?
3. Bu alətlər təhlükəlidirmi? Nə üçün?
4. Hansı kəsici və deşici alətlərlə iş üsulları sizə tanışdır?

Şagirdlər suallara cavab verirlər.

Tədqiqat suali:

– Lobziklə mişarlama əməliyyatı apararaq necə məmulat hazırlamaq olar?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir. Şagirdlərin diqqətini dərsliyə (səh. 74–76) yönəldir.

II mərhələ: Tədqiqatın aparılması – 5 dəq.

Müəllim şagirdləri üç qrupa bölür və suallar verir. Şagirdlər mətnlə tanış olurlar.

I qrup. Lobziklə işlədikdə hansı təhlükəsizlik qaydalarına əməl etmək lazımdır? (İzah edilir.)



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

(VII) 31. LOBZİKLƏ MİŞARLAMA

Siz texnologiya darslarında çox vaxt sapla işləyirsiniz. Bəs onun haqqında nə bilişiniz? Əl emayı ilə möşğul olmaq üçün müxtəlif rəngli sap yumşaqları lazımdır.

Sapı naya dolayırlar?
Şəkla baxın.
Bu nadir?



Doğrudur. Bu, sap dolamaq üçün qarqaradır. Sap dolamaq üçün maraqlı heyvan fiquru şəklində olan qarqaraları fənerdən və plastikdən hazırlamaq olar.

Bəlo mürəkkəb formalı fiqurları kağızdan qayçı ilə kəsmək olar.




Bəs fəner və ya penoplastdan* bəlo məzəli qarqaraları necə kəsmək olar?

Heyvan fiqurlu məzəli qarqaraları hazırlamaq üçün hansı alət və tərtibatlar lazımdır?

Heyvan fiqurları üçün lazım olan ölçüdə pəstahı fəner lövhəsindən mişarla kosmok olar.

Mişarla fənerdən heyvan fiqurlarını kəsmək olarmı? Əlbəttə yox. Bəlo ince işlər lobzik adlanan alətlə yerinə yetirilir.

Yadda saxlayın!
Lobzik, syrixotlı konturu olan fiqurları mişarlama alətidir. Ensiz və nazik mişar zolağı onun işlek hissəsidir.



Lobzik

Mişar zolağı lobzinin şərçivəsinə ikiqulaqlı qayqa və açarın köməyi ilə birləşdirilir.

* Penoplast – çoxmasamalı plastik kütle

74

mək lazımdır? (Şagirdlər qaydaları və iş üsullarını sadalayırlar.)
3. Nadfil nədir? (Onun köməyi ilə fənerin kənarlarındakı kələ-kötür yerlər hamarlanır.)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 5 dəq.

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha kəsici alətlərlə işlədikdə lazım gələn təhlükəsizlik texnikası qaydalarını və iş üsullarını təkrarlayır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 15 dəq.

Müəllim qruplara eyni tapşırığı verir:

Tapşırıq: Lobzik mişardan istifadə edərək penoplast materialından sap dolamaq üçün ayı fiqurlu qarqara hazırlayın.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim onlara nəzarət edir və göstərişlər verir.

VII mərhələ: Qiymətləndirmə – 3 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: Lobzinin köməyi ilə fənerdən istənilən fiquru xarici kontur boyunca kəsin.

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA



32. HƏRƏKƏTLİ OYUNCAQLAR (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2., 1.3.3., 1.3.4., 1.3.5., 1.3.6.

MƏQSƏD

Şagird:

- «Hərəkətli ayı»nın hazırlanması texnologiyalarına aid iş prosesini mərhələlər üzrə izah edir.
- «Hərəkətli ayı» hazırlanması üçün iş yerini təşkil edir.
- «Hərəkətli ayı»nı hazırlamaq üçün uyğun emal vasitələri seçir.
- «Hərəkətli ayı»nın hazırlanması ardıcılığını müəyyənləşdirir.
- «Hərəkətli ayı»nın materiallarına uyğun emal texnologiyası seçir.
- «Hərəkətli ayı»nın detallarını hazırlayır.
- Detalları birləşdirməklə hərəkətli ayını hazırlayır.
- «Hərəkətli ayı» hazırlayanda sadə tərtibat bacarığı nümayiş etdirir.
- «Hərəkətli ayı»nın qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
- «Hərəkətli ayı» hazırlayanda müvafiq təhlükəsizlik qaydalarına əməl edir.
- Hazırlanmış hərəkətli ayını təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qrupla iş



İŞ ÜSULLARI

Beyin həmləsi,
müzakirə



RESURSLAR

Məftil, karton, sap, kağız dəsti, köçürmə kağızı və damalı kağız, biz, taxta altlıq, mis məftil, yapışqan, yapışqan üçün firça, firça, qalın tikiş sapı, qara rəngli flomaster




MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

(VII) 32. HƏRƏKƏTLİ OYUNCAQLAR

 3-cü sinifdən sizə hərəkətli detalları olan hansı oyuncalar tanışdır?

Kukla tamaşaları xoşunuza gəlirmi? Siz də öz kukla teatrınızı yaratmaq istərdinizmi? Detalların hansı birləşmə növünü tanıyorsınız?

Şəkilləri nəzərdən keçirin. Bu oyuncاقların quruluşundakı özünməxsusluq nədədir?



Hərəkətli detalları olan oyuncاقlar «canlı» görünürlər. Onlarla oynamamaq marağlıdır və onları köməyi ilə kukla tamaşası da yaratmaqla olar.

I üsl. Misnara 2-3 burum möftil dolayın, sonra onu misnordan çıxarıb 20-25 mm quyruq saxlamaqla kösin. Pərcimini birləşdirilən detalların deşikləri yeydirin. Möftilin artıq ucunu 2-3 burum olmaqla misnara dolayın.

II üsl. Detalları pərcimə birləşdirib onun uclarını arxa hissədən müxtəlif təraflara ayın. Vinni Puxx oxşar oyuncاقlarda deşiklər pərcimlərin yerləşdiyi yerdən bir az aşağıda açılır.

Sonra hərəkətli detalları qalın sapla bağlayın. Sapın ucunu dərtəndən, oyuncaq «oynamamaq» başlayacaq. Belə oyuncاقlar marionet* adlanır.

«Böyük» oyuncağında qanadlar pərcimə gövdə və yuxarı kəndən tyciklə hərəkətli birləşdirilmişdir. Əgər barmagınızı halqaya taxıl hərəkət etdirirsəniz, böcəyin qanadları bağlanıb-əcilişəcədir.

 Uşaqların sevimlişli məşhur «Vinni Pux» oyuncagını hazırlayıq.

Resurslar: karton, rəngli kağız dəstisi, kalka kağızı, köçürmə kağızı və damalı kağız, karandaşlar, qayçı, mis möftil, misnar, taxta alıq, yapışqan, yapışqan üçün fırça, qalın tikiş sapı, qara rəngli flomaster

* Marionet — mexanizm vasitəsi ilə (sap və ya çubuqla) hərəkət etdirilərək idarə olunan kukla

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

6. Detalların birləşmə yerlərində deşiklər açın.
7. Hərəkətli oyuncağı yığın.
8. Oyuncağı rəngli kağızdan olan aplikasiya ilə bəzəyin və ya rəngli karandaşlarla rəngləyin.

SUALLAR

1. Böyük oyuncağında hərəkətli hissələr hansıdır?
2. «Vinni Pux» oyuncağında hərəkətli və hərəkətsiz hissələr hansıdır?
3. «Vinni Pux» oyuncağının hazırlanma ardıcılığı nəden ibarətdir?
4. Oyuncاقlarda hərəkətli detalları hansı üsullarla birləşdirmək olar?
5. Dovşan oyuncağında hərəkətli hissələr hansıdır?

 Hərəkətli «Dovşan» oyuncagını hazırlayıın.



DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu – 5 dəq.

Müəllim şagirdlərə hərəkətli oyuncاقlar göstərir və suallar verir:

1. Bu gördükleriniz nədir?
 2. Onlar bir-birindən nə ilə fərqlənir?
 3. Siz belə oyuncاقlar hazırlamışınızmı?
- Şagirdlər öz mülahizələrini söyləyirlər.

Tədqiqat suali:

– Hərəkətli oyuncaq necə hazırlanır?

Müəllim tədqiqat suali ətrafında şagirdlərin mülahizələrini dinləyir.

Şagirdlərin diqqətini dərsliyə (səh. 77-79) yönəldir.

Onlara dərslikdəki mətni oxumağı tapşırır.

II mərhələ: Tədqiqatın aparılması – 10 dəq.

Müəllim şagirdləri dörd qrupa bölür və qruplara suallara cavab verməyi tapşırır.

I qrup. Hərəkətli oyuncاقların adı oyuncاقlardan fərqi nədir?

II qrup. Hərəkətli oyuncaq hazırlanmaq üçün hansı alət və vasitələr lazımdır?

III qrup. Hərəkətli oyuncaq necə hazırlanır?

IV qrup. «Hərəkətli ayı» oyuncagının hazırlanma alqoritmi nədən ibarətdir?

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

III mərhələ: Məlumat mübadiləsi – 20 dəq.

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili – 10 dəq.

Müzakirə sualları:

1. «Hərəkətli ayı» oyuncağını hazırlayarkən nəyə fikir vermək lazımdır? (*Dərslik əsasında danışırlar.*)
2. «Hərəkətli ayı» oyuncağı necə hazırlanır? (*Şagirdlər «Hərəkətli ayı»nın hazırlanma ardıcılığını söyləyirlər.*)
3. «Hərəkətli ayı» oyuncağını hansı materialdan hazırlamaq olar? (*Kartondan, fanerdən, penoplastdan.*)

V mərhələ: Nəticə və ümumiləşdirmə – 10 dəq.

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və «Hərəkətli ayı»nın hazırlanması ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Yaradıcı tətbiqetmə – 30 dəq.

Tapşırıq: Dərslik əsasında «Hərəkətli ayı» oyuncağını hazırlayın.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Müəllim hərəkətli oyuncaqların hazırlanma alqoritmini tərtib edir.

1. Oyuncaq hansı detallardan ibarətdir?
2. Oyuncağın eskizini damalı kağızlara çəkin.
3. Oyuncaqların hazırlanması üçün üç material seçin.
4. Detalların cizgilərini kalka vasitəsilə kartona köçürün.
5. Hərəkətli oyuncağın detallarını kəsin.
6. Detalların birləşmə yerində deşiklər açın.
7. Hərəkətli oyuncağı yığın.
8. Oyuncağı aplikasiya ilə bəzəyin və ya rəngləyin.

Qrupların tapşırığı yerinə yetirməsinə müəllim nəzarət edir, izah və göstərişlər verir.

VII mərhələ: Qiymətləndirmə – 5 dəq.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır.

Ev tapşırığı: «Hərəkətli dovşan» oyuncağını hazırlayın.

İstifadə edilmiş ədəbiyyat siyahısı Rus dilində

1. Е.А.Лутцева, О.А.Куревина. Технология. Учебник для 4 класса. Изд.: «Баласс», 2010.
2. Н.Роговцева, Н.Богданова, Р.Шипилова, С.Анащенкова. Технология. Учебник для 4 класса. Изд. «Просвещение», 2014.
3. Т.Н.Проснякова. Технология. Творческая мастерская. Учебник для 4 класса. Издательство «Учебная литература», 2009.
4. Т.Геронимус. Маленький мастер. Учебник по трудовому обучению - 4 класс. Москва, «Аст-Пресс школа», 2007.
5. Технология. Учебник для 4 класса. Под ред. В.Д.Симоненко - М.: Вентана - Граф, 2006.



BURAXILIŞ MƏLUMATI

TEXNOLOGİYA 4

Ümumtəhsil məktəblərinin 4-cü sinfi üçün
Texnologiya fənni üzrə dərsliyin
METODİK VƏSAITİ

Tərtibçi heyət:

Müəlliflər

**Natiq Lyutfiq oğlu Axundov
Hümeye Hüseyn oğlu Əhmədov
Xuraman Rəcəb qızı Səlimova
Nəzakət Səlim qızı Əliyeva**

Redaktor

Sevinc Nuruqızı

Bədii və texniki redaktor

Abdulla Ələkbərov

Dizaynerlər

Səadət Quluzadə, Əmiraslan Zaliyev

Korrektor

Ülkər Şahmuradova

© Azərbaycan Respublikası Təhsil Nazirliyi (qrif nömrəsi: 2019-031)

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 10,9. Fiziki çap vərəqi 12,0. Formatı 57x82^{1/8}.

Səhifə sayı 96. Ofset kağızı. Məktəb qarnituru. Ofset çapı.

Tiraj 8642. Pulsuz. Bakı-2019.

**«Aspoliqraf LTD» MMC
Bakı, AZ 1052, F.Xoyski küç., 149**

YAYIH

PULSUZ

LAYİH